

TEST: 0715#01#Y15#01#500QIYABI

Test	0715#01#Y15#01#500qiyabi
Fənn	0715 - Xarici iqtisadi siyasət
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	7
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 1

Ad	1
Suallardan	135
Maksimal faiz	135
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	8 %

Sual: İqtisadi siyasət nədir? (Çəki: 1)

- ☐ İqtisadi siyasət - əmək bölgüsüdür.
- ☐ iqtisadiyyata məqsədyönlü təsir edən dövlət institutlarının fəaliyyətidir.
- ☐ qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi normativ qaydalardır.
- ☐ fəaliyyət alətlərini özündə cəmləşdirən tədbirlər toplusudur.
- ☒ Yuxarıda qeyd edilənlərin məntiqi ümumiləşməsidir.

Sual: Dövlət institutları nədir? (Çəki: 1)

- ☒ Qeyd edilənlərin məntiqi ümumiləşməsidir
- ☐ Dövləti vəzifələri həyata keçirən təşkilatlardır.

- ☐ qanunvericilik və ya normativ aktlarla yaradılmış təşkilatlardır.
 - ☐ əsas missiyası iqtisadi fəaliyyət subyektlərinin davranışlarını
 - ☐ iqtisadiyyatın stabilliyini təmin etmək olan təşkilatlardır.
-

Sual: Dövlət institutlarının əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyətini təmin edirlər.
 - ☐ İqtisadi fəaliyyətin məqsədyönlü tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
 - ☐ İqtisadi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir həyata keçirilir.
 - ☐ Təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
 - ☒ Bir cavabdan başqaları düzdür.
-

Sual: Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir? (Çəki: 1)

- ☐ İxtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv
 - ☐ İqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
 - ☐ İqtisadi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
 - ☐ təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
 - ☒ İki cavabdan başqaları düzdür.
-

Sual: Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir? (Çəki: 1)

- ☐ ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.
 - ☐ İqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
 - ☐ Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
 - ☐ Təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
 - ☒ iki cavab düzdür.
-

Sual: Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir? (Çəki: 1)

- ☐ ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.
 - ☐ İqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
 - ☐ Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
 - ☐ təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
 - ☒ bir cavab düzdür.
-

Sual: Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir? (Çəki: 1)

- ☐ Səmərəlilik əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.

- ☐ İqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
 - ☐ Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
 - ☐ Təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
 - ☒ heç bir cavab düz deyil.
-

Sual: Bazar iqtisadiyyatı hansı xüsusiyyətlərə malikdir? (Çəki: 1)

- ☐ Mahiyyət etibarı ilə, liberal dəyərlərə əsaslanır
 - ☐ daimi rəqabət mübarizəsini ehtiva edir
 - ☐ “özü inkişaf edən sistem” kimi mürəkkəbliyə meyllidir
 - ☐ Marjinal faydalılığa əsaslanır.
 - ☒ Cavabların üçü doğrudur.
-

Sual: Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir. (Çəki: 1)

- ☐ əmək bölgüsünün sadə formalarının meydana gəlməsi
 - ☐ milli dövlətlər cərcivəsində bazar təsərrüfatlarının yaranması
 - ☐ dünya bazarının yaranması
 - ☐ əkinçiliyin yaranması
 - ☒ iki cavab
-

Sual: Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir. (Çəki: 1)

- ☐ əmək bölgüsünün sadə formalarının meydana gəlməsi
 - ☐ beynəlxalq miqyasda bazar təsərrüfatlarının yaranması
 - ☐ mürəkkəb beynəlxalq kooperasiya formalarının yaranması
 - ☐ əkinçiliyin yaranması
 - ☒ üç cavab
-

Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- ☐ Dünya iqtisadiyyatında I-II əsrlərdə baş verən iqtisadi proseslər
 - ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət
 - ☐ Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni
 - ☐ dövlətin təminədiçi və təhsis edici rolunun güclənməsi
 - ☒ Cavablardan biri səhvdir.
-

Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- ☒ Cavablardan ikisi səhvdir
 - ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət,
 - ☐ Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni
 - ☐ dövlətin təminədiçi və təhsis edici rolunun zəifləməsi
 - ☐ Dünya iqtisadiyyatında V-VI əsrlərdə baş verən iqtisadi proseslər
-

Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət
 - ☐ Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni
 - ☒ Cavablardan ikisi səhvdir
 - ☐ İnteqrasiyanın yaranması
 - ☐ Dünya iqtisadiyyatında XIII-X əsrlərdə baş verən iqtisadi proseslər
-

Sual: İqtisadi siyasətin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir? (Çəki: 1)

- ☒ Cavablardan biri düzdür.
 - ☐ təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət
 - ☐ valyuta münasibətlərinin formalaşması
 - ☐ İnteqrasiyanın yaranması
 - ☐ Dünya iqtisadiyyatında V-VI əsrlərdə baş verən iqtisadi proseslər
-

Sual: "İqtisadi siyasət" kateqoriyasının yaranması tarixi hansıdır? (Çəki: 1)

- ☐ manufakturanın yaranması
 - ☐ A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
 - ☐ D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinin yaranması
 - ☒ O. Bismarkın təklifi ilə iqtisadi idarəetmədə "nöqtəvi təsir"
 - ☐ pulun meydana gəlməsi
-

Sual: "İqtisadi siyasət" kateqoriyasının yaranması tarixi hansıdır? (Çəki: 1)

- ☒ heç biri
 - ☐ A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
 - ☐ D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinin yaranması
 - ☐ beynəlxalq əmək bölgüsünün yaranması
 - ☐ pulun meydana gəlməsi
-

Sual: "İqtisadi siyasət" kateqoriyasının yaranması tarixi hansıdır? (Çəki: 1)

- ☐ Leontyev ziddiyyətinin yaranması
 - ☐ A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
 - ☐ D.Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinin yaranması
 - ☒ O. Bismarkın təklifi ilə iqtisadi idarəetmədə "nöqtəvi təsir"
 - ☐ işçi qüvvəsinin beynəlxalq miqrasiyasının meydana gəlməsi
-

Sual: Dövlətin iqtisadi siyasəti nədir? (Çəki: 1)

- ☐ iqtisadi proseslərin gedişini nizamlamaq vasitəsidir
 - ☐ iqtisadi proseslərin gedişinə təsir etmək vasitəsidir
 - ☐ iqtisadi proseslərin axarını müəyyənləşdirməkdir
 - ☒ yuxarıdakıların məcmusudur
 - ☐ xidmət tədbirləri toplusudur.
-

Sual: Dövlətin iqtisadi siyasəti nədir? (Çəki: 1)

- ☐ büdcəni nizamlamaq vasitəsidir
 - ☐ vergi toplamaq vasitəsidir
 - ☐ ölkədə maliyyə vəsaitlərinin axarını müəyyənləşdirməkdir
 - ☐ sosial şəraitin yaxşılaşdırılmasıdır
 - ☒ iqtisadi proseslərin gedişini nizamlamaq və təsir etmək vasitəsidir
-

Sual: İqtisadiyyatın dövlət tənzimləməsi siyasəti nədir? (Çəki: 1)

- ☐ Təcrübi baxımdan siyasət - dövlət tənzimlənməsinin konkret tədbirlər kompleksini əhatə edir.
 - ☐ Nəzəri baxımdan siyasət, milli iqtisadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləşdirilməsini şərtləndirən tədbirlərdir
 - ☐ əməli fəaliyyətin aparıcı motivlərinin sistemli və elmi tədqiqidir
 - ☐ İqtisadi siyasət elmi yanaşmalar, inkişaf modeli və proqnozların yaradılmasıdır
 - ☒ Yuxarıdakıların məcmusudur
-

Sual: İqtisadiyyatın dövlət tənzimləməsi siyasəti nədir? (Çəki: 1)

- ☐ dövlət tənzimlənməsinin konkret tədbirlər kompleksidir.
 - ☐ milli iqtisadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləşdirilməsidir
 - ☐ Əməli fəaliyyətin aparıcı motivlərinin müəyyənləşdirilməsidir
 - ☐ elmi yanaşmalar, inkişaf modeli və proqnozların yaradılmasıdır
 - ☒ Yuxarıdakıların məcmusudur.
-

Sual: Rasional iqtisadi təfəkkürün formalaşdırılması nələri ehtiva edir? (Çəki: 1)

- ☐ azad rəqabət şəraitində dövlətin vəzifəsinin qavranılması
 - ☒ Cavablardan biri səhvdir
 - ☐ insanların rasional həlli axtarmalı olduqları "cərcivənin" yaradılması
 - ☐ firmaların gəlirinin maksimumlaşdırılmasının dərk edilməsidir
 - ☐ təsərrüfat subyektlərinin özlərinin rasional həlli axtarmalı olduqları
-

Sual: İqtisadi siyasət hansı faktorların təsiri ilə formalaşdırılmalıdır? (Çəki: 1)

- ☐ İqtisadi siyasət həmişə iki mühüm faktorun təsiri altında formalaşır: daima
 - ☐ İqtisadi siyasət ölkənin reallıqları ilə uzlaşdırılmalıdır
 - ☒ Sadalanların hamısı düzdür
 - ☐ İqtisadi siyasət siyasi qüvvələr nisbətini, istehsal-texniki potensial, sosial
 - ☐ Sadalanların heç biri düz deyil.
-

Sual: İqtisadi siyasətə təsir faktorlarına aid deyildir. (Çəki: 1)

- ☐ dəyişən təsərrüfat şəraiti və iqtisadi təfəkkür səviyyəsi.
 - ☐ Əhalinin demoqrafik göstəriciləri
 - ☐ istehsal-texniki potensial
 - ☐ ölkənin qlobal maraqları
 - ☒ Sadalanların hamısı düzdür.
-

Sual: “Merkantilizmin” iqtisadi siyasət baxımından əsas xüsusiyyətləri nələrdir? (Çəki: 1)

- ☐ kapitalizmin yaranması ilə meydana gəlməsi
 - ☐ tədqiq obyektinin istehsal sferası olması
 - ☐ tədqiq obyektinin mübadilə sferası olması
 - ☐ inkişafın əsasının ticarətdə olması
 - ☒ bir cavab səhvdir
-

Sual: Klassiklər sərvətlərin mənbəyini harada axtarırdılar (Çəki: 1)

- ☐ Xarici ölkələrdə
 - ☐ ticarət və tədiyyə balansında
 - ☐ proteksionit (himayəçi) siyasətdə
 - ☐ ticarət burjuaziyası ilə zadəganlığın ittifaqında
 - ☒ Hamısı düzdür
-

Sual: Hansı düz deyil? (Çəki: 1)

- ☐ İqtisadi inkişafın sürətlənməsi nəticəsində, siyasi iqtisadın klassikləri
 - ☐ “klassik” siyasi iqtisadçılar bilavasitə istehsal prosesini tədqiq etməyə
 - ☐ A.Smit “bölgü münasibətlərini”, S. de Sismondi “kapitalist sərvətinin istehsalı və yığılı şərtlərini”, D.Rikardo istehlak münasibətlərini əsas tədqiqat obyektinə çevirmişdi.
 - ☐ C. Mill vergi qoymanın prinsiplərinin təhlilini vermişdir.
 - ☒ Hamısı.
-

Sual: Dövlətin iqtisadi inkişafdakı rolunun tədqiqində aşağıdakılar mühüm rol oynamışdır. Hansı cavab düz deyildir? (Çəki: 1)

- ☒ Marşal, Valras, Masolla, Viksel, N.Kaldar
 - ☐ T.Sitovski, Valras, E.Mindol, Viksel, Keyns
 - ☐ E.Mindol, Valras, Masolla, Viksel, Keyns
 - ☐ Masolla A.Berson, Viksel, Keyns, E.Mindol
 - ☐ e) T.Sitovski, Valras, E.Mindol, Viksel, Keyns
-

Sual: Dövlətin iqtisadi inkişafdakı rolunun tədqiqində aşağıdakılar mühüm rol oynamışdır. Hansı cavab düzdür? (Çəki: 1)

- ☐ Marşal, Valras, Masolla, Viksel, N.Kaldar
 - ☐ T.Sitovski, E.Mindol, Viksel, Keyns, Marşal
 - ☒ E.Mindol, Valras, Masolla, Viksel, Keyns
 - ☐ Masolla A.Berson, Viksel, Marşal, E.Mindol
 - ☐ T.Sitovski, Marşal, E.Mindol, Viksel, Keyns
-

Sual: Keyns nəzəriyyəsinə xas deyildir. (Çəki: 1)

- ☐ bazar “səmərəli tələbi” təmin edə bilmir
- ☐ dövlətin stimullaşdırıcı fəaliyyəti vacibdir
- ☒ iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmli deyildir

- ☐ bazar ideal özünütənzimləyən mexanizm deyildir
 - ☐ xüsusi investisiya və istehlak xərclərinin artımını stimullaşdırmalıdır
-

Sual: Keyns nəzəriyyəsinə xas deyildir. (Çəki: 1)

- ☒ bazar “səmərəli tələbi” təmin edə bilir
 - ☐ dövlətin stimullaşdırıcı fəaliyyəti vacibdir
 - ☐ iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmlidir
 - ☐ bazar ideal özünütənzimləyən mexanizm deyildir
 - ☐ xüsusi investisiya və istehlak xərclərinin artımını stimullaşdırmalıdır
-

Sual: Keyns nəzəriyyəsinə xas deyildir. (Çəki: 1)

- ☐ bazar “səmərəli tələbi” təmin edə bilir
 - ☐ dövlətin iqtisadiyyata müdaxiləsi vacib deyildir
 - ☐ iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmli deyildir.
 - ☒ heç biri
 - ☐ hamısı
-

Sual: Keyns nəzəriyyəsinə xas deyildir (Çəki: 1)

- ☐ bazar ideal özünütənzimləyən mexanizmdir
 - ☐ dövlətin iqtisadiyyata müdaxiləsi vacib deyildir
 - ☐ investisiya və istehlak xərclərinin artımı xüsusi stimullaşdırmamalıdır
 - ☒ heç biri
 - ☐ hamısı
-

Sual: Müasir ictimai seçim nəzəriyyəsinin əsasını qoyanlar (Çəki: 1)

- ☒ C.Byukenen, D.Müller, Q.Tallo, M.Olson, Erxard
 - ☐ Samuelson, Smit, Rikardo, Q.Tallo, M.Olson,
 - ☐ Keyns, C.Byukenen, D.Müller, Samuelson, Smit, Rikardo,
 - ☐ Keyns, C, Mill, D.Müller, P.Kruqman, Smit, U.Petti
 - ☐ heç biri
-

Sual: İctimai seçim nəzəriyyəsinin mahiyyətini təşkil etmir (Çəki: 1)

- ☐ konstitusional iqtisadiyyat
 - ☐ metodoloji fərdilik
 - ☐ iqtisadi insan konsepsiyası;
 - ☒ maksimum faydalılıq
 - ☐ siyasət mübadilədir
-

Sual: İctimai seçim nəzəriyyəsinin mahiyyətini təşkil edir (Çəki: 1)

- ☐ konstitusional iqtisadiyyat
 - ☐ metodoloji fərdilik
 - ☐ iqtisadi insan konsepsiyası;
 - ☒ hamısı
 - ☐ siyasət mübadilədir
-

Sual: İqtisadi siyasətin əsas vəzifə və problemlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ İqtisadi sistemin məhsuldarlığının və resursların bölgüsünün
 - ☐ Resursların yenidən bölgüsünün səmərəliliyi və nəticəliliyinin təmin
 - ☐ Dövlət xərclərinin maliyyələşdirilməsi və dövlət büdcəsinin
 - ☒ a,b,c;
 - ☐ a, b.
-

Sual: İqtisadi siyasətin əsas vəzifə və problemlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ Ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi
 - ☐ İqtisadi sistemin məhsuldarlığının səmərəliliyinin təmin edilməsi.
 - ☒ hamısı
 - ☐ İqtisadiyyatda sabilliyin, inkişafın davamlılığı və tarazlığı
 - ☐ heç biri
-

Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ İqtisadi fəaliyyəti tənzimləyən hüquqi normalara münasibət siyasəti;
 - ☐ İnteqrasiya və xarici iqtisadi siyasət
 - ☒ Əsas fondların amortizasiyası siyasəti
 - ☐ İnkişaf (artım) və struktur siyasəti;
 - ☐ Ətraf mühitə təsir siyasəti.
-

Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir (Çəki: 1)

- ☐ Təsərrüfat proseslərinə təsir siyasəti
 - ☐ İqtisadi nizamə münasibət siyasəti
 - ☐ xarici iqtisadi siyasət;
 - ☒ nəqliyyat parkının yenilənməsi
 - ☐ heç biri
-

Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir (Çəki: 1)

- ☐ iqtisadiyyatın tənzimlənməsi
 - ☐ rəqabətin qorunması
 - ☐ azad ticarətin inkişafı;
 - ☒ Əsas fondların amortizasiyası siyasəti
 - ☐ İqtisadi nizamə münasibət siyasəti
-

Sual: Dövlətin iqtisadi siyasətinin subyektlərinə aşağıdakılar aid edilmir (Çəki: 1)

- ☐ dövlət
 - ☐ dövlət və onun yerli, regional strukturları
 - ☐ qeyri-dövlət ittifaqları və birlikləri
 - ☒ qeyri-hökumət təşkilatları
 - ☐ iri dövlət təşkilatları
-

Sual: İqtisadi siyasət konsepsiyası ehtiva edir (Çəki: 1)

- ☐ iqtisadiyyata məqsədyönlü təsirin qarşılıqlı əlaqəli məqsədləri,
 - ☐ iqtisadiyyata əsaslandırılmış təsirin qarşılıqlı əlaqəli məqsədləri
 - ☐ iqtisadiyyata təsirin prinsipləri, strategiyaları
 - ☐ iqtisadiyyata təsirin alətləri sistemi
 - ☒ hamısı
-

Sual: İqtisadi siyasət konsepsiyasına aid edilmir (Çəki: 1)

- ☐ iqtisadiyyata məqsədyönlü təsirin qarşılıqlı əlaqəli məqsədləri
 - ☒ iqtisadiyyatda qiymətlərin səviyyəsi
 - ☐ iqtisadiyyata təsirin prinsipləri, strategiyaları
 - ☐ iqtisadiyyata təsirin alətləri sistemi
 - ☐ hamısı
-

Sual: İqtisadi siyasətin əsas məqsədləri (Çəki: 1)

- ☒ iqtisadi artım; tam məşğulluq; qiymət səviyyəsinin və milli valyutanın
 - ☐ iqtisadi artım; tam məşğulluq; qiymət səviyyəsinin stabilliyi, stabil demoqrafik inkişaf
 - ☐ gəlirlərin iş və tələbə görə bölgüsü, milli valyutanın stabilliyi; əmək haqqının artımı
 - ☐ iqtisadi artım; inflasiya səviyyəsinin stabilliyi, stabil demoqrafik inkişaf
 - ☐ hamısı
-

Sual: İqtisadi siyasətin əsas məqsədləri hansı xüsusiyyətlərə malik ola bilməz? (Çəki: 1)

- ☐ Uzlaşmalı və ardıcıl olmalıdır
 - ☐ Komplementar ola bilər
 - ☐ Neytral ola bilər
 - ☐ Konfliktli ola bilər
 - ☒ Marjinal faydalılığa xidmət etməlidir
-

Sual: Qərar qəbulunda iki alternativdən birinin seçilməsi Errounun (Arrow) “Qeyri – mümkünlik teoreminə” görə, hansı halda mümkünsüzdür. (Çəki: 1)

- ☐ Bütün şəxslərin səs hüququ var və bu diktaturanı mümkünsüz edir;
 - ☐ Yalnız bu iki alternativə münasibətdə üstünlük vermə kollektiv qərar
 - ☐ Qərar qəbul edənlərin üstünlük vermələrinin bütün kombinasiyaları
 - ☐ Əgər bütün fərdlər II variantla nisbətən I variantla üstünlük verirlərsə,
 - ☒ Yuxarıdakıların hamısının eyni zamanda mövcudluğu şəraitində.
-

Sual: Xarici iqtisadi siyasətin (XİS) mahiyyəti (Çəki: 1)

- ☐ XİS xarici iqtisadi fəaliyyət mexanizmidir
 - ☐ XİS dövlətin digər ölkələrlə iqtisadi əlaqələrini öyrənir
 - ☐ XİS xarici ticarət əlaqələrinin məcmusudur
 - ☐ XİS beynəlxalq münasibətlərin formasıdır
 - ☒ Düz cavab yoxdur
-

Sual: Xarici iqtisadi siyasətin (XİS) mahiyyəti (Çəki: 1)

- ☐ XİS ölkənin iqtisadi siyasətinin tərkib hissəsidir
 - ☒ XİS ölkədə iqtisadi resurslardan istifadənin səmərəliliyinin artırılması vasitəsidir
 - ☐ XİS iqtisadi integrasiya alətidir
 - ☐ XİS ölkədə çatışmayan resursların əldə edilməsi vasitəsidir
 - ☐ XİS Beynəlxalq təşkilatlarla münasibət formasıdır.
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti nədir? (Çəki: 1)

- ☐ BİM xarici ticarət münasibətləridir
 - ☐ BİM dərs adıdır
 - ☒ BİM maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir
 - ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir
 - ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin arasında qarşılıqlı münasibətlər sistemidir.
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti nədir? (Çəki: 1)

- ☐ BİM xarici əlaqələr sistemidir
 - ☐ BİM maddi nemətlərin bölgüsü və mübadiləsi üzrə təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlər sistemidir
 - ☒ BİM maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
 - ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
 - ☐ BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin arasında qarşılıqlı münasibətlər sistemidir
-

Sual: BİM digər iqtisadi münasibətlərdən hansı xüsusiyyətlərlə fərqlənir? (Çəki: 1)

- ☐ a) Təsərrüfat münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır
 - ☒ mübadilə həcmi daha yüksəkdir
 - ☐ istehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı kəskin rəqabət mübarizəsi mövcud olur;
 - ☐ resursların, istehsal amillərinin və istehsalın nəticələrinin ölkədən kənar hərəkəti baş verir
 - ☐ daxili bazardakı əlaqələrə nisbətən daha yüksək qarşılıqlı asılılığa malikdir
-

Sual: BİM-də hansı səviyyələrdə tənzimləmə həyata keçirilir? (Çəki: 1)

- ☐ milli səviyyədə
 - ☐ ikitərəfli səviyyədə
 - ☐ regional səviyyədə
 - ☐ beynəlxalq səviyyədə
 - ☒ TMK-lar səviyyəsində
-

Sual: XİS-in formalarına aid deyildir. (Çəki: 1)

- ☐ xarici ticarət əlaqələri
 - ☐ xarici investisiya siyasəti
 - ☒ demoqrafik siyasət
 - ☐ valyuta münasibətləri
 - ☐ elmi-texniki əməkdaşlıq münasibətləri
-

Sual: XİS-in növlərinə aid deyildir. (Çəki: 1)

- ☐ stimullaşdırıcı
 - ☒ qənaətcil
 - ☐ məhdudlaşdırıcı
 - ☐ əvəzedici
 - ☐ proteksionist
-

Sual: XİS əsas növlərinə aiddir (Çəki: 1)

- ☐ əmtəələrlə ticarət
 - ☐ xidmətlərlə ticarət
 - ☐ investisiya axınları
 - ☒ azad ticarət
 - ☐ valyuta ticarəti
-

Sual: Xarici ticarət ölkənin (Çəki: 1)

- ☐ İqtisadi gücünü artırır
 - ☐ Milli gəlirini artırır
 - ☐ hərbi qüdrətini artırır
 - ☒ rəqabət qabiliyyətini yüksəldir
 - ☐ rəqabətə dözümlüliyünü zəiflədir
-

Sual: Xarici ticarət hansı əlamətlərə malik deyildir? (Çəki: 1)

- ☐ ticarət konfliktləri yaradır
 - ☐ ölkələrarası ziddiyyətlər yaradır
 - ☐ yerli istehsalı artırır
 - ☒ rəqabəti yox edir
 - ☐ istehsalın səmərəliliyini artırır
-

Sual: Ticarət siyasəti nədir? (Çəki: 1)

- ☒ xarici məhsulların daxili və yerli məhsulların xarici bazarlara daxil olunmasının təmin olunması və tənzimlənməsidir
 - ☐ beynəlxalq ticarətin realizasiyası vasitəsidir
 - ☐ daxili bazarların və istehsalçıların qorunması vasitəsidir
 - ☐ təbii təsurların dünya bazarlarına çıxarılması vasitəsidir
 - ☐ regionalinkişafın tarazlaşdırılması vasitəsidir.
-

Sual: Ticarət siyasəti alətləri hansılardır? (Çəki: 1)

- ☐ milli bazarlara, mal və xidmətlərin buraxılmasını tənzimləyən inzibati və siyasi vasitə, üsul və formalar
 - ☒ milli bazarlara, mal və xidmətlərin buraxılmasını tənzimləyən iqtisadi, hüquqi, inzibati və siyasi vasitə, üsul və formalar
 - ☐ banklar və alış-satış mərkəzləri
 - ☐ azad iqtisadi zonalar və gömrük ittifaqları.
 - ☐ dünya bazarı və beynəlxalq birjalar
-

Sual: Ticarət siyasətinin alətləri necə tətbiq edilir? (Çəki: 1)

- ☐ birbaşa vasitələrlə
 - ☐ dolaylı vasitələrlə
 - ☐ qoşma vasitələrlə
 - ☒ qanunvericilik normaları vasitəsi ilə
 - ☐ maliyyə vəsaitləri vasitəsi ilə
-

Sual: Ticarət siyasətinin tənzimləmə vasitələrinə aid deyildir. (Çəki: 1)

- ☐ mülki qanunvericilik normaları
 - ☐ hökumətin qərarları
 - ☐ beynəlxalq hüquq normaları
 - ☒ korporativ maraqlar
 - ☐ iki və çox tərəfli müqavilə öhdəlikləri
-

Sual: Ticarət rejimi aşağıdakıları ehtiva etmir. (Çəki: 1)

- ☒ xarici mal və xidmətlərin qiymətlərinin formalaşması
 - ☐ mal və xidmətlərin daxili bazara buraxılmasının tənzimlənməsi
 - ☐ milli məhsul və xidmətlərin xarici bazarlara buraxılması üçün, tətbiq edilən tədbirlər kompleksidir
 - ☐ d) ölkənin beynəlxalq iqtisadi münasibətlər sistemində səmərəli qoşulması,
 - ☐ e) ölkənin beynəlxalq əmək bölgüsünün imkanlarından daha çox faydalanması
-

Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakının səmərəliliyi aşağıdakılarla şərtlənir. (Çəki: 1)

- ☒ iqtisadiyyatın effektivliyinin və resurslardan istifadənin səmərəliliyinin artırılması
 - ☐ milli gəlirin artımı
 - ☐ TMK-ların ölkəyə cəlbinin stimullaşdırılması
 - ☐ Milli valyutanın möhkəmliyi
 - ☐ Milli valyutanın dönerliyi
-

Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakının səmərəliliyi ehtiva etmir. Səhv cavab hansıdır? (Çəki: 1)

- ☒ Demografik şəraitin yaxşılaşması
 - ☐ Sosial şəraitin yaxşılaşması
 - ☐ istehsalın genişləndirilməsi
 - ☐ gəlirin artırılması
 - ☐ resurslardan istifadənin səmərəliliyinin artırılması
-

Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakı üçün, əlverişli şəraitin təmin olunması istiqamətlərinə aid deyildir. (Çəki: 1)

- ☐ dövlətin daxili bazarda rəqabəti prosesinə müdaxiləsi
 - ☐ xarici malların daxili bazara daxil olmasını məhdudlaşdırılması
 - ☐ xarici dövlətlərin daxili bazarlarını qoruma tədbirlərinin neytrallaşması
 - ☐ xarici dövlətlərin daxili bazarlarını qoruma tədbirləri diskriminasiya xarakteri olduqda, neytrallaşmasını
 - ☒ milli istehsalın sürətli inkişafının təmin edilməsi
-

Sual: Beynəlxalq ticarətdə məhdudiyyətlərin tətbiqi prinsiplərinə aid deyildir (Çəki: 1)

- ☐ Ölkələr arasında bərabər və ədalətli rəqabət şəraitinin saxlanılması
 - ☐ Beynəlxalq mübadilənin iştirakçıları üçün hədsiz ağır ticarət məhdudiyyətlərinin tətbiq olunmaması
 - ☐ Ticarət məhdudiyyətlərinin stabilliyi və transperantlığı
 - ☐ Ticarət məhdudiyyətlərinin proqnozlaşdırıla bilən olması
 - ☒ azad ticarətin təmin edilməsi
-

Sual: Ticarət siyasəti alətlərinin təsnifləşdirmə meyarlarına aid deyildir. (Çəki: 1)

- ☐ Tətbiq sferası;
 - ☐ İqtisadi təsir mexanizmləri üzrə;
 - ☐ Rəqabət mühitinə təsir məqsədlərinə görə
 - ☒ gəlirin həcminə görə
 - ☐ Ölkələr arasındakı əhdəliklərə görə
-

Sual: Ticarət siyasəti dövlətin digər sahə və sektorlarındakı siyasəti ilə bağlı deyildir: (Çəki: 1)

- ☐ Ədalətli rəqabətin təmin edilməsi;
 - ☐ Dövlət büdcəsinin formalaşması;
 - ☐ Ayrı-ayrı sahələrdə istehsalın stimullaşdırılması;
 - ☒ milli siyasət
 - ☐ Kənd təsərrüfatı siyasəti
-

Sual: Ticarət siyasəti dövlətin digər sahə və sektorlarındakı siyasəti ilə bağlı deyildir (Çəki: 1)

- ☐ davamlı inkişafın təmin edilməsi
 - ☐ sənayeləşdirmənin gücləndirilməsi
 - ☐ iqtisadi inteqrasiyanın inkişafı;
 - ☐ Valyuta və pul- kredit siyasəti
 - ☒ sosial siyasət
-

Sual: Səhv cavab hansıdır? Xarici iqtisadi siyasət : (Çəki: 1)

- ☐ milli iqtisadi siyasətin tərkib elementidir
- ☐ xarici siyasətin tərkib elementidir.
- ☐ milli maraqlara cavab verməlidir

- ☒ dini etnik maraqlar əsasında formalaşdırılır
 - ☐ iqtisad təhlükəsizliyin təminatçısı olmalıdır
-

Sual: Transformasiya dövrü nədir? (Çəki: 1)

- ☐ ilin fəsilələrinin bir birini əvəzləməsi
 - ☐ resursların bir sahədən digərinə transferi
 - ☐ mülkiyyət münasibətlərinin dəyişməsi
 - ☒ iqtisadi münasibətlər sisteminin dəyişməsi
 - ☐ heç biri
-

Sual: Transformasiya dövrünün əlamətlərinə aid deyil (Çəki: 1)

- ☒ əhəlinin demoqrafik keçid dövrü
 - ☐ milli valyutanın stabilliyinin qorunmasının çətinləşməsi
 - ☐ mülkiyyət münasibətlərinin dəyişməsi
 - ☐ torpaq münasibətlərinin dəyişməsi
 - ☐ qanunvericilik bazasının dəyişkənliyi
-

Sual: Transformasiya dövrünün xüsusiyyətlərinə aiddir (Çəki: 1)

- ☒ qiymətlərin artması
 - ☐ sosial vəziyyətin yaxşılaşması
 - ☐ valyutanın konvertasiyasının məcburiliyi
 - ☐ xarici əlaqələrin genişlənməsi
 - ☐ iqtisadi siyasətin stabilliyi
-

Sual: Vaşinqton konssesusu nədir? (Çəki: 1)

- ☐ Vaşinqtonda yemək növü
 - ☐ Amerikanın simvolu
 - ☐ Vaşinqtonun görmlü yerləri
 - ☒ transformasiya ölkələrinə yardım şərtləri
 - ☐ xarici ölkələrə yardım şərtləri
-

Sual: Post-Vaşinqton nədir. (Çəki: 1)

- ☐ yeni Vaşinqton şəhəri
 - ☐ Vaşinqtondan sonrakı mərhələ
 - ☒ transformasiya ölkələrinə yeni yardım şərtləri
 - ☐ XIX əsr abidəsi
 - ☐ xarici ölkələrə yeni yardım şərtləri
-

Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- ☐ sürətli inkişaf modeli
 - ☒ stabil inkişaf modeli
 - ☐ ağırlı müalicə modeli
 - ☐ xarici dəstəyə əsaslanan inkişaf modeli
 - ☐ yerli resurslara əsaslanan inkişaf modeli
-

Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- ☐ davamlı inkişaf modeli
 - ☐ stabil inkişaf modeli
 - ☐ ağrısız müalicə modeli
 - ☐ xarici investisiyalı inkişaf modeli
 - ☒ qradualist inkişaf modeli
-

Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- ☐ davamlı inkişaf modelu
 - ☐ qeyri-stabil inkişaf modeli
 - ☐ ağrısız müalicə modeli
 - ☐ təmkinsiz inkişaf modeli
 - ☒ təmkinli inkişaf modeli
-

Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- ☒ Çin inkişaf modeli
 - ☐ Amerikan inkişaf modeli
 - ☐ Fransa modeli
 - ☐ Alman inkişaf modeli
 - ☐ Yapon inkişaf modeli
-

Sual: Transformasiya modellərinə aiddir (Çəki: 1)

- ☒ Polşa inkişaf modeli
 - ☐ Afrika inkişaf modeli
 - ☐ İngiltərə modeli
 - ☐ Misir inkişaf modeli
 - ☐ Cənubi Koreya inkişaf modeli
-

Sual: Dünya təsərrüat sistemi nədir? (Çəki: 1)

- ☐ azad sahibkarlar ittifaqı
 - ☐ təşəbbüskarlığa əsaslanan istehsal sistemi
 - ☒ ayrı-ayrı ölkələrin qarşılıqlı iqtisadi əlaqələrdə olan təsərrüfatlarının məcmusu
 - ☐ dünya ölkələrinin birliyi
 - ☐ beynəlxalq iqtisadi münasibətlər sistemi
-

Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir? (Çəki: 1)

- ☐ milli iqtisadi sistemlər
 - ☒ xarici iqtisadi sistemlər
 - ☐ beynəlxalq iqtisadi təşkilatlar
 - ☐ integrasiya birlikləri
 - ☐ beynəlxalq kapital bazarı
-

Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir? (Çəki: 1)

- ☒ inkişaf etməkdə olan ölkələr dövlətlər
 - ☐ transmilli korporasiyalar
 - ☐ beynəlxalq iqtisadi təşkilatlar
 - ☐ integrasiya birlikləri
 - ☐ beynəlxalq kapital bazarı
-

Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aiddir (Çəki: 1)

- ☐ inkişaf etməkdə olan ölkələr
 - ☐ transmilli banklar
 - ☐ beynəlxalq iqtisadi münasibətlər
 - ☐ ikitərəfli ölkə birlikləri
 - ☒ beynəlxalq kapital bazarı
-

Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir? (Çəki: 1)

- ☒ inkişaf etməkdə olan ölkələr
 - ☐ transmilli korporasiyalar
 - ☐ beynəlxalq iqtisadi təşkilatlar
 - ☐ integrasiya birlikləri
 - ☐ beynəlxalq kapital bazarı
-

Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətini xarakterizə etmir (Çəki: 1)

- ☐ dünya ölkələrinin resurslarla fərqli təminatı
 - ☐ dünya ölkələrinin təbii iqlim şəraitinin fərqliliyi
 - ☐ dünya ölkələrinin iqtisadi inkişaf modellərinin fərqliliyi
 - ☐ dünya ölkələrinin texnoloji inkişaf səviyyəsinin müxtəlifliyi
 - ☒ dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı
-

Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir (Çəki: 1)

- ☒ Rikardo modeli
 - ☐ Smit modeli
 - ☐ Neoklassiki model
 - ☐ Mill modeli
 - ☐ Leontyev modeli
-

Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir (Çəki: 1)

- ☐ Marşall modeli
 - ☒ Xekşer-Olin modeli
 - ☐ Neoliberal model
 - ☐ Stolper-Samuelson modeli
 - ☐ Erxard modeli
-

Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir (Çəki: 1)

- ☐ Rikardo -Mill modeli
- ☐ Xekşer-Samuelson modeli

- ☐ Neoliberal model
 - ☐ Amerikan modeli
 - ☒ heç biri
-

Sual: İqtisadi açıqlığın yaratdığı üstünlüklərə aiddir. Səhv cavab hansıdır? (Çəki: 1)

- ☒ Gömrük xərclərinə qənaət
 - ☐ əmtəələrin hərəkətinin asanlaşması
 - ☐ xidmətlərin asanlaşması
 - ☐ insanların hərəkətinin asanlaşması
 - ☐ iqtisadi integrasiyanın stimullaşdırılması
-

Sual: İqtisadi açıqlığın yaratdığı problemlərə aiddir. Səhv cavab hansıdır? (Çəki: 1)

- ☐ Daxili bazarda yerli məhsullara rəqabətin yüksəlməsi
 - ☒ Dünya bazarında qiymətlərinin aşağı düşməsi
 - ☐ Daxili istehsalın ixrac yönümlüyünün yüksəlməsi
 - ☐ İqtisadi təhlükəsizliyin zəifləməsi ehtimalının artması
 - ☐ Milli valyutanın dönerliliyinə tələbin yüksəlməsi
-

Sual: İqtisadi açıqlığın yaratdığı problemlərə aid deyildir (Çəki: 1)

- ☐ Daxili bazarda yerli məhsullara rəqabətin zəifləməsi
 - ☐ Xarici məhsulların daxili bazarda qiymətlərinin qalxması
 - ☒ İqtisadi təhlükəsizliyin güclənməsi ehtimalının artması
 - ☐ Milli valyutanın dönerliliyinin zəifləməsi
 - ☐ Heç biri
-

Sual: Milli iqtisadi təhlükəsizlik konsepsiyasının mahiyyətinə aid deyildir (Çəki: 1)

- ☒ İqtisadi fəaliyyət subyektlərinin gəlirlərinin azalması
 - ☐ İqtisadi inkişafın sürətlənlənməsi
 - ☐ Valyutanın dönerliliyinə tələbin yüksəlməsi
 - ☐ Daxili bazarda rəqabətin güclənməsi
 - ☐ Dövlət borçlarının artması
-

Sual: Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə etmir (Çəki: 1)

- ☐ sıçrayışlı inkişaf
 - ☐ sürətlənən inkişaf
 - ☐ stabil inkişaf
 - ☐ artan inkişaf
 - ☒ iki cavab səhvdir
-

Sual: Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə edir (Çəki: 1)

- ☒ Rəvan inkişaf
- ☐ impulsiv inkişaf
- ☐ qeyri-stabil inkişaf
- ☐ azalan inkişaf

☐ iki cavab səhvdir

Sual: Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə etmir (Çəki: 1)

- ☐ sürətlənən inkişaf
 - ☐ sıçrayışlı inkişaf
 - ☐ stabil inkişaf
 - ☐ azalan inkişaf
 - ☒ bir cavab səhvdir
-

Sual: Davamlı inkişafın sərhədlərinə aiddir (Çəki: 1)

- ☐ Xəzərin orta xətti
 - ☐ Stabil inflyasiya səviyyəsi
 - ☒ Sosial minimum
 - ☐ Maksimum əməkhaqqı
 - ☐ dövlət sərhədləri
-

Sual: Davamlı inkişafın sərhədlərinə aiddir (Çəki: 1)

- ☐ İqtisadi sərhədlər
 - ☐ Stabil inflyasiya səviyyəsi
 - ☒ ekoloji maksimum
 - ☐ Minimum əməkhaqqı
 - ☐ gömrük sərhədləri
-

Sual: Davamlı inkişafın sərhədlərinə aiddir (Çəki: 1)

- ☒ İqtisadi səmərəlilik səviyyəsi
 - ☐ ekoloji tarazlıq səviyyəsi
 - ☐ Minimum əməkhaqqı
 - ☐ gömrük sərhədləri
 - ☐ heç biri
-

Sual: Davamlı inkişafın sərhədlərinə aid deyil (Çəki: 1)

- ☐ İqtisadi sərhədlər xətti
 - ☐ Stabil inflyasiya səviyyəsi
 - ☒ hamısı
 - ☐ Minimum əməkhaqqı
 - ☐ gömrük sərhədləri
-

Sual: Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə emir (Çəki: 1)

- ☐ İqtisadiyyatın tarazlı strukturu
 - ☐ Tarazlı regional inkişaf
 - ☐ İqtisadiyyatın innovativ strukturu
 - ☐ İqtisadiyyatın açıqlığı
 - ☒ üç cavab səhvdir
-

Sual: Makroiqtisadi dayanıqlılığın təmin edilməsi ehtiva etmir (Çəki: 1)

- ☐ müsbət xarici ticarət saldosu
 - ☐ Milli valyutanın tam dönərliliyi
 - ☐ Mərkəzi bankın açıq bazarda əməliyyatlarını
 - ☐ Yaşayış səviyyəsinin yüksəkliyini
 - ☒ Heç birini
-

Sual: Makroiqtisadi dayanıqlılığın təmin edilməsi ehtiva etmir (Çəki: 1)

- ☐ müsbət xarici ticarət saldosu
 - ☐ Stabil əhali artımı
 - ☐ Mərkəzi bankın açıq bazarda əməliyyatlarını
 - ☐ Yoxsulluq səviyyəsində yaşayanların sayının əhalinin 30% qədərində olması
 - ☒ hamısı doğrudur
-

Sual: Davamlı inkişaf kateqoriyası kimin adı ilə ağıldır. (Çəki: 1)

- ☐ A Smit
 - ☐ D Rikardo
 - ☒ Bruntland
 - ☐ Xekşer-Olin
 - ☐ B. Obamo
-

Sual: Davamlı inkişaf hansı səbəblərdən zəruridir. (Çəki: 1)

- ☐ əhalinin gəlirləri artır
 - ☐ yoxsulluq səviyyəsi aşağı düşür
 - ☒ gələcək nəsillərə pay saxlamaq gərəkdir.
 - ☐ dünya əhalisi artır
 - ☐ xəstəliklər sürətlə çoxalır
-

Sual: Davamlı inkişafın təmin edilməsi şərtlərinə aiddir (Çəki: 1)

- ☐ indiki nəsillərin minimal həyat səviyyəsinin təmin edilməsi
 - ☐ gələcək nəsillərə pay saxlanması
 - ☐ global problemlərin həlli
 - ☐ müharibələrin dayandırılması
 - ☒ iki cavab düzdür
-

Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə aid deyildir (Çəki: 1)

- ☐ iqtisadiyyatın harmonik strukturu
 - ☐ ölkədən kənar təsirlərin qarşısının inzibati yolla alınması
 - ☐ ekoloji dayanıqlılığın təmin edilməsi
 - ☐ milli valyuta ehtiyatlarının qızıl da saxlanması
 - ☒ variantlardan üçü
-

Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə aiddir (Çəki: 1)

- ☒ iqtisadiyyatın tarazlı strukturu
 - ☐ ölkədən kənar təsirlərin qarşısının qeyri-iqtisadi üsullarla alınması
 - ☐ ekoloji təhlükəsizliyin təmin edilməsi
 - ☐ milli valyuta ehtiyatlarının xarici valyutalarda saxlanması
 - ☐ tranzit potensialının inkişaf etdirilməsi
-

Sual: Qloballaşma konsepsiyasına aid deyildir. (Çəki: 1)

- ☐ təsərrüfat həyatının beynəlmilləşməsi
 - ☐ beynəlmilləşmənin yeni mərhələsi (marksist yanaşma)
 - ☐ bərabər tərəfdaşlıq bərabər əsliliq yaradır
 - ☐ formalaşmış sosial şərait qloballaşmanı gücləndirir.
 - ☒ milli maraqların prioritetliyi qloballaşmanı gücləndirir.
-

Sual: Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil (Çəki: 1)

- ☐ Mərhələli inkişaf nəzəriyyəsi
 - ☐ Vahid industrial cəmiyyət nəzəriyyəsi
 - ☐ Post industrial cəmiyyət nəzəriyyəsi
 - ☐ Vahid sivilizasiya nəzəriyyəsi
 - ☒ Vahid təbiət nəzəriyyəsi
-

Sual: Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir. (Çəki: 1)

- ☐ mülkiyyətin reallaşdırılması sistemidir.
 - ☐ Məhsuldar qüvvələrin istifadəsi sistemidir.
 - ☐ Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir
 - ☐ İstehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındakı ziddiyyətlərin həlli sistemidir
 - ☒ Ölkələr arası mübahisələrin həlli sistemidir
-

Sual: Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir (Çəki: 1)

- ☐ transmilli şirkətlər
 - ☐ iri korporasiyalar
 - ☒ Dünya bazarı
 - ☐ Neft-qaz ehtiyatları
 - ☐ Milli dövlətlər
-

Sual: Dünya iqtisadi nizamına daxil deyildir. (Çəki: 1)

- ☐ beynəlxalq valyuta sistemi
 - ☐ dünya ticarət sistemi
 - ☐ beynəlxalq vergi qoyma prinsipləri
 - ☒ ikiqat vergi qoymadan qaçma prinsipi
 - ☐ TRİİPS sənədlər paketi
-

Sual: Ökənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər (Çəki: 1)

- ☐ Dünya ticarətində payı ilə
 - ☐ Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə
 - ☐ Xarici borclanmanın həcmi ilə
 - ☒ ərazisinin ölçüləri ilə
 - ☐ idxal kvotalarının həcmi ilə
-

Sual: Beynəlxalq istehsal nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq bazarlar üçün istehsal
 - ☐ Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal
 - ☐ İxrac üçün istehsal
 - ☒ Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal
 - ☐ Xarici xammal əsasında istehsal
-

Sual: Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir. (Çəki: 1)

- ☐ İlk sektorda korporasiyaların beynəlxal fəallığı kəskin aşağı düşmüşdür.
 - ☐ TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır.
 - ☐ Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir.
 - ☐ Transmilliləşmə əmsalı inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir.
 - ☒ İnkişaf etmiş ölkələrin kompaniyalarının istehsal güclərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir.
-

Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil (Çəki: 1)

- ☐ Beynəlxalq ixtisaslaşmaya əsaslanır.
 - ☒ Beynəlxalq ticarətə əsaslanır
 - ☐ Beynəlxalq kooperasiyanı şərtləndirir
 - ☐ Dünya bazarının inkişafının əsas vasitəsidir.
 - ☐ İxtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır.
-

Sual: Regional iqtisadi integrasiya (Çəki: 1)

- ☐ Dayanıqlı iqtisadi əlaqələrin inkişafı prosesidir
 - ☐ Integrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədləri genişləndirməklə öz zəif mövqelərini möhkəmlətməkdən ibarətdir
 - ☒ Integrasiya xarici ticarət dövryyəsinə genişləndirməyin əsas vasitəsidir.
 - ☐ Integrasiya dünya istehsal prosesinin inkişaf formasıdır
 - ☐ Integrasiya resurs çatışmazlığının həlli vasitəsidir
-

Sual: Qloballaşma özündə aşağıdakıları ehtiva etmir. (Çəki: 1)

- ☐ Təsərrüfat həyatının beynəlmilliləşməsini
 - ☐ Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını
 - ☐ Beynəlxalq iqtisadi infrastrukturun yaranmasını
 - ☐ Dünya təsərrüfatının yaranmasını
 - ☒ Regional iqtisadi konfliktlərin yaranmasını
-

Sual: Qloballaşmanın səviyyəsini müəyyənləşdirən parametrlər (Çəki: 1)

- ☐ Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərəkəti
 - ☐ Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərəkəti
 - ☐ İstehsal faktorlarının beynəlxalq hərəkəti
 - ☒ Elmi-texniki tərəqqinin sürəti
 - ☐ İşçi qüvvəsinin beynəlxalq hərəkəti
-

Sual: Qloballaşmanın milli təsərrüfatlara təsiri (Çəki: 1)

- ☐ Təkmil rəqabət şəraitində qırı-ayrı ölkələrin iqtisadi inkişafına
 - ☐ Onun sayəsində istehsal miqyasında qənaət imkanları yaranır
 - ☐ İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
 - ☒ İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər
 - ☐ Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri
-

Sual: Qarşılıqlı asılılığın əlamətləri (Çəki: 1)

- ☐ Təsərrüfatlığın beynəlmilləşməsi qarşılıqlı asılılığı gücləndirir
 - ☐ Qarşılıqlı asılılıq məcmu tələbin artmasını stimullaşdırır.
 - ☐ Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə
 - ☐ ÜDM-in artımı idxalçı ölkələrdə daxili istehsalı artırır.
 - ☐ Qarşılıqlı asılılıq şəraitində iqtisadi güc ,gəliri ucuz işçi qüvvəsindən daha çox artırır
 - ☒ Qarşılıqlı asılılıq iqtisadi təhlükəsizliyi gücləndirir.
-

Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir: (Çəki: 1)

- ☐ İnkişaf problemi kimi ilk dəfə 1974 il Braziliya
 - ☐ Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin elə qarşılıqlı fəaliyyətini ehtiva
 - ☐ Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici ,qeyri əlverişli
 - ☒ İqtisadi təhlükəsizlik, aşağı inflyasiya, işsizlik,yüksək əmək haqqı və iqtisadi artım deməkdir
 - ☐ Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrılır
-

Sual: Bazar anlayışının əsas mahiyyətinə aid deyildir (Çəki: 1)

- ☐ Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
 - ☐ Bazar istehsal,bölgü,mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir
 - ☐ Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir.
 - ☐ Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir.
 - ☒ Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır.
-

Sual: Sivil bazar münasibətlərinin əsasını təşkil etmir (Çəki: 1)

- ☐ mülkiyyət hüquqlarının realizasiyası
- ☐ istehsalın demokratikləşməsi
- ☐ bazar infrastrukturunun yaradılması

- ☒ qiymətlərin korporativ maraqlara müvafiq tənzimlənməsi
 - ☐ Dövlət tənzimləyicilərinin mövcudluğu.
-

Sual: Sivil bazar münasibətlərinin formalaşmasının zəruri şərti hesab edilmir (Çəki: 1)

- ☐ Mülkiyyət və təsərrüfatçılıq çoxnövlüylüyünün formalaşdırılması və
 - ☐ Defisit iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən
 - ☐ İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın
 - ☒ İdxal kvotası və lisenziyalasdırmanın tətbiq edilməsi
 - ☐ Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması.
-

Sual: Bazarın mahiyyətini ifadə edən funksiyalar (Çəki: 1)

- ☐ Əmtəə istehsalının özünü-tənzimləmə funksiyası
 - ☐ Stimullaşdırıcı funksiya
 - ☐ Tənzimləyici funksiya
 - ☒ Özünüinkişaf funksiyası
 - ☐ Təsərrüfatçılığın demokratikləşməsi funksiyası.
-

Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir. (Çəki: 1)

- ☐ İstehsalçı və ictehlakçılar
 - ☐ İqtisadi xüsusiləşmə
 - ☐ Qiymətlər
 - ☐ Tələb və təklif
 - ☒ İnhisarlar
-

Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir. (Çəki: 1)

- ☒ Rəqabət şəraiti
 - ☐ Əhəlinin artımı
 - ☐ Təbii şəraitin müxtəlifliyi
 - ☐ İdxal və ixracın inkişafı
 - ☐ Beynəlxalq iqtisadi əlaqələr
-

Sual: Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir. (Çəki: 1)

- ☐ Marjinal təhlil
 - ☐ Alternativ seçimin xərcləri
 - ☐ İqtisadi rasionallıq
 - ☐ Defisitlik problemi
 - ☒ Qazancın zəruriliyi.
-

Sual: Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir. (Çəki: 1)

- ☐ Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
- ☐ Əmtəə qruplarına görə
- ☐ Ərazi əlamətlərinə görə
- ☐ İnhisarçılıq səviyyəsinə görə

● Qiymətlərin səviyyəsinə görə

Sual: Bazarın əsas növlərinə aid deyildir (Çəki: 1)

- ☐ Əmtəə və xidmətlər bazarı
 - ☐ İstehsal faktorları bazarı
 - ☐ Maliyyə bazarları
 - ☐ İşçi qüvvəsi abzarı
 - ☒ Dünya bazarı
-

Sual: Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir (Çəki: 1)

- ☐ məhsulların differensiasiyası
 - ☐ "rəqib" məhsulların çoxsaylı satıcıları
 - ☒ Alıcıların zövq müxtəlifliyi
 - ☐ Bazara girişin sərbəstliyi
 - ☐ Rəqabətin nizamlanması
-

Sual: Texnoloqiyların ötürülməsinin mühüm forması hansıdır: (Çəki: 1)

- ☒ lisenziya müqavilələri
 - ☐ inciniring müqavilələri
 - ☐ françayzing müqavilələri
 - ☐ forfeyting
 - ☐ faktoring
-

BÖLMƏ: 2

Ad	2
Suallardan	52
Maksimal faiz	52
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	7 %

Sual: Aşağıdakılardan biri müasir valyuta bazarına xas xüsusiyyət deyil: (Çəki: 1)

- ☐ valyuta əməliyyatlarının unifikasiyası
 - ☐ valyuta əməliyyatlarının global miqyası
 - ☐ valyuta bazarlarının qloballaşması və integrasiyası
 - ☐ spekulyativ sazişlərin geniş miqyası
 - ☒ sabit valyuta məzənnələri
-

Sual: Aşağıdakı hansı variantda beynəlxalq iqtisadi integrasiyanın inkişaf mərhələlərinin ardıcılığı pozulmuşdur: (Çəki: 1)

- ☒ siyasi ittifaq
- ☐ azad ticarət zonaları
- ☐ gömrük ittifaqı

- ☐ ümumi bazar
 - ☐ iqtisadi və valyuta birliyi
-

Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfat əlaqələrinin müasir vəziyyəti aşağıdakı kimi xarakterizə edilir: (Çəki: 1)

- ☒ bazar münasibətlərinin total üstünlüyü ilə
 - ☐ bazar münasibətlərinin məhdud yayılması ilə
 - ☐ total tənzimlənən iqtisadiyyatın hər yerdə yayılması ilə
 - ☐ ideoloji baxışlara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
 - ☐ siyasi razılaşmalara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
-

Sual: Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalaşdırıcı amil rolunda çıxış edir: (Çəki: 1)

- ☒ kapital
 - ☐ tələb
 - ☐ təklif
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ rəqabət qabiliyyəti
-

Sual: Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyasət seçimi asılıdır: (Çəki: 1)

- ☐ ölkənin coğrafi vəziyyətindən
 - ☐ elmi-texniki potensialın vəziyyətindən
 - ☐ təbii resursların mövjudluğundan
 - ☒ ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən
 - ☐ kommunikasiya vasitələrinin inkişaf dərəcəsi
-

Sual: Dünya inkişafının texnogen modelinə görə əyalət dünya bazarında ixtisaslaşır: (Çəki: 1)

- ☐ elm tutumlu məhsullar göndərilməsi üzrə
 - ☐ işçi qüvvəsi üzrə
 - ☒ xammal və enerji daşıyıcılarının göndərilməsi üzrə
 - ☐ xidmət göstərilməsi sahəsində
 - ☐ xidmət göstərilməsi sahəsində
-

Sual: Formalaşan global dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil: (Çəki: 1)

- ☐ sənaye inkişaf etmiş ölkələrin
 - ☐ inkişaf etməkdə olan ölkələrin
 - ☐ keçid iqtisadiyyatlı ölkələrin
 - ☐ yeni sənaye ölkələrinin
 - ☒ dördüncü dünya ölkələrinin
-

Sual: Ölkələrin BƏB-də iştirakının əsas motivi: (Çəki: 1)

- ☐ yeni texnologiya və biliklərin əldə edilməsi imkanı

- ☐ ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
 - ☒ iqtisadi fayda əldə etmək imkanı
 - ☐ xammal və enerji mənbələrinə yiyələnmək imkanı
 - ☐ müstəqilliyin qorunmasına təminat imkanı
-

Sual: Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır: (Çəki: 1)

- ☐ istehsalın təşkilinin qabaqcıl metodlarından istifadə edilməsindən
 - ☐ beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən
 - ☒ ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
 - ☐ joğrafi mövqeyindən
 - ☐ iqlim şəraitindən
-

Sual: M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil: (Çəki: 1)

- ☐ fəaliyyətin təşkilinin yeni üsul və metodları
 - ☒ əldə edilə bilən təbii resursların mövjudluğu
 - ☐ əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
 - ☐ qlobal rəqabət strategiyasına keçilməsi
 - ☐ istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi
-

Sual: Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil: (Çəki: 1)

- ☐ istehsal amillərinin pisləşməsi
 - ☐ istehsal amillərinin pisləşməsi
 - ☒ ölkədə güclü bank sektorunun olmaması
 - ☐ yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
 - ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
-

Sual: Ən zəif inkişaf etmiş ölkələr yerləşir: (Çəki: 1)

- ☐ Şimali Afrikada
 - ☐ Şərqi Avropada
 - ☐ Orta Asiyada
 - ☐ Cənubi Asiyada
 - ☒ Tropik Afrikada
-

Sual: Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir: (Çəki: 1)

- ☒ iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
 - ☐ coğrafi mövqe
 - ☐ regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
 - ☐ təhsilin yüksək səviyyəsi
 - ☐ emalədici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
-

Sual: İnkişaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna: (Çəki: 1)

- ☒ artmışdır

- ☐ sabit qalmışdır
 - ☐ azalmışdır
 - ☐ azalmağa doğru meyilli idi
 - ☐ çox cüzi idi
-

Sual: Nəticələri dünya bazarında reallaşdırılan müəyyən istehsal fəaliyyəti növləri üzrə ölkələrin ixtisaslaşması: (Çəki: 1)

- ☐ beynəlxalq integrasiya deməkdir
 - ☐ beynəlxalq kooperasiya deməkdir
 - ☒ BƏB deməkdir
 - ☐ istehsalın beynəlxalq təmərküzləşməsi deməkdir
 - ☐ beynəlxalq ixtisaslaşma deməkdir
-

Sual: Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ ərazisinin ölçüsünə görə
 - ☐ əhalisinin sayına görə
 - ☐ coğrafi mövqeyinə görə
 - ☒ Milli məcmu məhsulun ölçüsünə görə
 - ☐ hərbi gücünə görə
-

Sual: Hansı siyasi amil bazar konyunkturuna təsir etmir: (Çəki: 1)

- ☐ terror aktı
 - ☐ lokal müharibə
 - ☐ dövlət çevrilişi
 - ☐ dünyada siyasi vəziyyət
 - ☒ ayrı-ayrı ölkələr arasındakı danışıqlar
-

Sual: Hansı amil konyunktur formalaşdırıcı deyil: (Çəki: 1)

- ☐ bazarın inhisarlaşma dərəcəsi
 - ☐ siyasi amillər
 - ☒ fors-major halları
 - ☐ texnoloji amillər
 - ☐ bazarın dövlət tənzimlənməsi
-

Sual: Konyunktura dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- ☐ sahəvi
 - ☐ artan
 - ☐ azalan
 - ☐ sənaye
 - ☒ əmtəə bazarları
-

Sual: Dərc olunan qiymətlərin tərkibinə daxil deyil: (Çəki: 1)

- ☐ arayış qiymətləri

- ☐ birja kotirovkaları
 - ☒ firma qiymətləri
 - ☐ hərrac qiymətləri
 - ☐ faktiki sövdələşmə və kontraktların qiymətləri
-

Sual: Xarici ticarətin dövlət tənzimlənməsinə aid deyil: (Çəki: 1)

- ☐ gömrük tarifləri
 - ☐ lisenziyalaşma
 - ☐ kvotalaşdırma
 - ☒ reimport
 - ☐ ixracın birbaşa subsidiyalaşdırılması
-

Sual: Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına: (Çəki: 1)

- ☐ gömrük tarifinin növü deyilir
 - ☐ gömrük rüsumları deyilir
 - ☒ gömrük tarifləri deyilir
 - ☐ aksiz vergisi deyilir
 - ☐ əlavə dəyər vergisi deyilir
-

Sual: Gömrük tarifinin aşağıdakı forması vardır: (Çəki: 1)

- ☐ əmtəənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
 - ☐ əmtəənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
 - ☐ mənsub olduğu ölkə, əmtəənin adı və gömrük rüsumunun dərəcəsi
 - ☒ əmtəənin kodu, adı və gömrük rüsumunun dərəcəsi
 - ☐ əmtəənin ştrix-kodu, mənsubiyyəti və gömrük rüsumunun dərəcəsi
-

Sual: Hər hansı ölkəyə silah və qabaqjıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır: (Çəki: 1)

- ☐ lisenziyalaşdırma
 - ☐ kvotalaşdırma
 - ☒ embarqo
 - ☐ dempinq
 - ☐ antidempinq
-

Sual: Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☒ gömrük tariflərinin tədricən artırılması
 - ☐ ən əlverişli rejim
 - ☐ inkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi
 - ☐ inkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi
 - ☐ ticarət sahəsində ölkələrə diskriminasiyanın tətbiq edilməməsi
-

Sual: «Tələb və təklif qanununa görə mübadilənin qiyməti elə səviyyədə müəyyənləşdirilir ki, hər bir ölkənin ixracının məcmusu onun idxalının məcmusunu ödəməyə imkan verir» ifadəsi hansı nəzəriyyənin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinin
 - ☒ C.S.Millin beynəlxalq dəyər nəzəriyyəsinin
 - ☐ D.Rikardonun nisbi üstünlüklər nəzəriyyəsinin
 - ☐ Q.Xaberler nəzəriyyəsinin
 - ☐ B.Leontyev «təzadının»
-

Sual: “Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir”-ifadəsi: (Çəki: 1)

- ☐ İstehsal amilləri nəzəriyyəsinə aiddir
 - ☐ Smitin mütləq üstünlüklər nəzəriyyəsinə aiddir
 - ☐ Lyeontyev “Paradoksu”-na aiddir
 - ☐ H.Xaberler nəzəriyyəsinə aiddir
 - ☒ E. Hekşer və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir
-

Sual: İstehsal amillərinin eynicinsli, texnikanın eyni olduğu, ideal rəqabət şəraitində və məhsulların tam hərəkətli vəziyyətdə olduğu halda beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini tarazlaşdırır” ifadəsi aiddir: (Çəki: 1)

- ☐ İstehsal amilləri nəzəriyyəsinə
 - ☒ E.Hekşer B.Olin-Samuelson teoreminə
 - ☐ Leontyev «Paradoksu»-na
 - ☐ D. Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsinə
 - ☐ A.Smitin mütləq üstünlüklər nəzəriyyəsinə
-

Sual: “Əgər hər hansı bir yad ölkə biri özümüzdə hazırlayacağımız qiymətdən daha ucuz qiymətlə hər hansı bir əmtəə ilə təmin edə bilərsə, onda həmin əmtəəni bizim müəyyən üstünlüyə malik olduğumuz sənaye əməyi məhsulunun bir hissəsinin əvəzinə almağımız daha yaxşı olardı” ifadəsi aiddir: (Çəki: 1)

- ☐ Müqayisəli üstünlüklər nəzəriyyəsinə
 - ☐ İstehsal amilləri nəzəriyyəsinə
 - ☒ Mütləq üstünlüklər nəzəriyyəsinə
 - ☐ H. Xaberler nəzəriyyəsinə
 - ☐ Lyeontyev «Paradoksu»-na
-

Sual: Müqavilədə “gələcəkdə qiymət dəyişilməzdir” göstərilibse təsbit etmə üsulu ilə göstərilən qiymət növünü müəyyən edin: (Çəki: 1)

- ☐ Gələcəkdə qiymətin təsbit olması
 - ☐ Dəyişən qiymət
 - ☒ Sabit qiymət
 - ☐ Vasitəçinin qiyməti
 - ☐ Dünya qiyməti
-

Sual: Alıcı satıcının bankında müxbir hesab açırsa və oradan ödənişlər yalnız alıcının göstərişi ilə köçürülərsə bu ödəniş növü hansıdır? (Çəki: 1)

- ☐ Bank köçürməsi
 - ☐ Çeklə ödəniş
 - ☐ Inkasso
 - ☒ Akkreditiv
 - ☐ Teleqraf köçürməsi
-

Sual: “İnkoterms 2000”-ə müvafiq olaraq “D” qrupu bazis şərtlərinin ardıcılığı harada pozulub: (Çəki: 1)

- ☐ DAF
 - ☒ DDR
 - ☐ DES
 - ☐ DEQ
 - ☐ DDU
-

Sual: “CİP” termini: (Çəki: 1)

- ☐ Franko gəmi bortu boyunca deməkdir
 - ☐ Dəyər və fraxt deməkdir
 - ☒ Yükdaşıma xərcləri, fraxt və sığorta göstərilən təyinat yerinə qədər satıcı tərəfindən ödənilmişdir
 - ☐ Sərhəddə qədər göndərilmişdir
 - ☐ Gömrük rüsumu ödənilməklə çatdırılmışdır
-

Sual: “İnkoterms 2000”-ə müvafiq olaraq “J” qrupu bazis şərtlərinə daxil deyil: (Çəki: 1)

- ☐ CFR
 - ☐ CİF
 - ☒ DES
 - ☐ CİP
 - ☐ CPT
-

Sual: “İnkoterms 2000”-də “CFR” termini: (Çəki: 1)

- ☐ Franko bort yükləmə limanı deməkdir
 - ☐ Təyinat limanında gəmidən göndərmə deməkdir
 - ☐ Təyinat yerinə gömrük rüsumu ödənilmədən çatdırma deməkdir
 - ☐ Fraxt, yükdaşıma xərcləri və sığorta göstərilən təyinat yerinə qədər ödənilmişdir deməkdir
 - ☒ Dəyər və fraxt təyinat limanına qədər deməkdir
-

Sual: Əsas beynəlxalq ticarət əməliyyatlarının tərkibinə nə daxildir: (Çəki: 1)

- ☐ Yükün nəqli
- ☒ İdxal
- ☐ Sığorta
- ☐ Gömrük rəsmiləşdirməsi

☐ İdxalatçı və ixracatçı arasında hesablaşmalar

Sual: Köməkçi beynəlxalq ticarət əməliyyatlarına aiddir: (Çəki: 1)

- ☐ İxrac
 - ☐ Tranzit
 - ☐ Təkrar ixrac
 - ☐ Təkrar idxal
 - ☒ Reklam agentlikləri ilə razılaşmalar
-

Sual: Əgər vasitəçi öz hesabına və öz adından məhsulu alır və təkrarən alıcıya öz adından və öz hesabına satırsa bu sövdələşmə necə adlanır: (Çəki: 1)

- ☒ Təkrar satış
 - ☐ Komissiya sövdələşməsi
 - ☐ Distribyuter sövdələşməsi
 - ☐ Konsiqnasiya sövdələşməsi
 - ☐ Zəmanətli sövdələşmə
-

Sual: Beynəlxalq alqı-satqı müqaviləsinin preambula hissəsində göstərilməli əsas məlumatları qeyd edin: (Çəki: 1)

- ☒ Müqavilə tərəflərinin tam hüquqi adları
 - ☐ Yükün çatdırılmasının bazis şərtləri
 - ☐ Malın miqdarı
 - ☐ Malın qiyməti və müqavilənin ümumi məbləği
 - ☐ Arbitrac
-

Sual: Malın çatdırılması zamanı əmtəənin bazar qiyməti dəyişilsə müqavilə bağlanarkən qeyd olunmuş və yenidən baxıla biləcək qiymət necə adlanır: (Çəki: 1)

- ☐ Sabit qiymət
 - ☐ Mütəhərrik qiymət
 - ☐ Faktiki sövdələşmə qiyməti
 - ☒ Gələcəkdə təsbit edilən qiymət
 - ☐ Dəyişkən qiymət
-

Sual: Bazar qiymətinin müqavilə qiymətindən fərqlənməsinin hansı mümkün minimumu dərəcəsində müqavilənin sabit qiymətinə yenidən baxılmaz: (Çəki: 1)

- ☐ 1-2%
 - ☒ 2-5%
 - ☐ 6-7%
 - ☐ 7-8%
 - ☐ 9-10%
-

Sual: Əgər müqavilədə məhsulun dərhal çatdırılması göstərilibse bu zaman satıcının qarşısında hansı öhdəliklər qoyulur: (Çəki: 1)

- ☐ Mümkün qədər tez göndərmə
- ☐ Müqavilə bağlandıqdan 3 gün ərzində göndərmə

- ☐ Müqavilənin bağlanması sabahı göndərmə
 - ☐ Hazır olduqca göndərmə
 - ☒ İki həftə ərzində istənilən gün göndərmə
-

Sual: Beynəlxalq təcrübədə nəqd ödəniş aşağıdakı üsullarla həyata keçirilir: (Çəki: 1)

- ☒ Köçürmə yolu ilə
 - ☐ Kredit kartı ilə
 - ☐ Nəqd əskinazla
 - ☐ Tratta ilə
 - ☐ Nəqd ABŞ dolları ilə
-

Sual: Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığın nisbətən az payı olmasının əsas səbəbini qeyd edin: (Çəki: 1)

- ☒ İstehsal bazasının texniki geriliyi
 - ☐ Ödəmə kəsirləri problemi
 - ☐ Sığorta sisteminin geridə qalması
 - ☐ Bank zəmanətinin olmamağı
 - ☐ Kreditləşmə problemi
-

Sual: Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür. (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Danimarka
 - ☒ İtaliya
 - ☐ Belçika
 - ☐ Almaniya
-

Sual: Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir: (Çəki: 1)

- ☐ Siyasiləşmə
 - ☐ Legitimlik
 - ☐ Sülh naminə əməkdaşlıq
 - ☒ İqtisadi məqsəduyğunluq
 - ☐ Mövcud problemlərə eyni yanaşma
-

Sual: Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri ilk növbədə hansı ölkələrə yönəlmişdir: (Çəki: 1)

- ☐ İnkişaf etmiş ölkələrə
 - ☒ Uzaq xarici dövlətlərə
 - ☐ Yaxın Şərq ölkələrinə
 - ☐ Cənubi Asiya ölkələrinə
 - ☐ MDB ölkələrinə
-

Sual: Yüksək texnologiyalardan istifadə üçün lisenziyaların növləri: (Çəki: 1)

- ☐ Müstəsna
- ☐ Qeyri-müstəsna
- ☐ Müstəsna və tam
- ☐ Müstəsna və qeyri-müstəsna
- ☒ Müstəsna, qeyri-müstəsna və tam

Sual: Lisenziya müqavilələrində tərəflər necə adlanır: (Çəki: 1)

- ☐ Sifarişçi və icraçı
- ☐ Satıcı və alıcı
- ☐ Prinsipal və agent
- ☒ Lisenziat və lisenziar
- ☐ Komitent və komissioner

Sual: Konkret vətəndaşlara turizm xidmətləri göstərən subyekt necə adlanır: (Çəki: 1)

- ☐ Lizing müəssisəsi
- ☐ Marketing müəssisəsi
- ☐ Müalicə müəssisəsi
- ☒ Turizm agentliyi
- ☐ Tikinti müəssisəsi

Sual: Hansı məqsədlə digər ölkəyə səfər edən şəxs xarici turist adlana bilər: (Çəki: 1)

- ☐ Daimi yaşayış
- ☐ Bir sutkadan qısa müddətdə qalmaq şərti ilə
- ☐ Üçüncü ölkəyə tranzitlə
- ☐ Həmin ölkədə muzzla ödənilən işgüzar fəaliyyət
- ☒ İstirahət

Sual: Turist ixracı nədir: (Çəki: 1)

- ☐ Müəyyən dövlətin vətəndaşlarının ölkə həddindən kənarda dincəlməyi
- ☐ Emiqrasiya
- ☐ Deportasiya
- ☒ Xarici vətəndaşların turist qismində gəlişi
- ☐ Əmək miqrasiyası

BÖLMƏ: 3

Ad	3
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	7 %

Sual: Lisenziya və royalti ödənişləri edilən xidmətləri qeyd edin. (Çəki: 1)

- ☐ Telefon əlaqəsi xidməti
 - ☒ Ticarət markasından istifadə
 - ☐ Xaricdə obyektlərin tikintisi
 - ☐ Reklam xidməti
 - ☐ Poçt rabitəsi xidməti
-

Sual: Beynəlxalq elmi-texniki xidmətlərə aid olmayan xidmət növünü qeyd edin: (Çəki: 1)

- ☐ Avadanlıqların quraşdırılması ilə bağlı xidmətlər
 - ☒ Məhsulun satışı ilə bağlı xidmətlər
 - ☐ Obyektlərin tikintisinin layihələşdirməsi xidməti
 - ☐ Obyektin tikintisi ilə bağlı xidmətlər
 - ☐ Yeni avadanlıqlarda işləmək üçün mütəxəssislərin hazırlanması ilə bağlı xidmətlər
-

Sual: İnformasiya xidmətlərinin alqı-satqısına aid olmayan informasiya növü hansıdır: (Çəki: 1)

- ☐ İşgüzar informasiya
 - ☐ İstehlakçı informasiyası
 - ☐ Hüquqi informasiya
 - ☒ Smeta-layihə sənədləri
 - ☐ Dar profilli mütəxəssislər üçün informasiya
-

Sual: XX əsrin sonunda dünya informasiya xidmətləri bazarının başlıca subyekti: (Çəki: 1)

- ☐ Böyük Britaniya
 - ☒ ABŞ
 - ☐ Çin
 - ☐ Almaniya
 - ☐ Rusiya
-

Sual: Nəqliyyat xidmətlərini təklif edən və həmin məxsusi növ əmtəələrə tələbatı olan tərəf arasında olan müqavilələr dairəsi aşağıdakıdır: (Çəki: 1)

- ☐ Dünya nəqliyyat xidməti bazarı
 - ☐ Regional nəqliyyat xidməti bazarı
 - ☐ Dünya xidmət bazarı
 - ☒ Dünya fraxt xidməti bazarı
 - ☐ Dünya sərnişin nəqliyyatı bazarı
-

Sual: Müasir dövrdə AİZ (Azad İqtisadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür: (Çəki: 1)

- ☒ Tarifsiz ticarət və xarici sərmayəçilərin təsərrüfat fəaliyyəti üçün gü-zəştli şəraitin yaradılması
- ☐ "Gizli" kapitalın yuyulması
- ☐ Milli sahibkarlar üçün xüsusi rejimin yaradılması

- ☐ Milli inkişaf layihələrinin həyata keçirilməsi
 - ☐ Ciddi gömrük nəzarətinin aparılması
-

Sual: İri şirkətin mövcud fəaliyyət sahəsi ilə birbaşa istehsal əlaqəsi olmaya sahələrə daxil olması necə adlanır: (Çəki: 1)

- ☐ İnhisarlaşma
 - ☐ İnhisarlaşma
 - ☒ Diversifikasiya
 - ☐ Şaquli inteqrasiya
 - ☐ İxtisaslaşma
-

Sual: Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil: (Çəki: 1)

- ☐ Ölkədə həddən artıq kapital yığılı
 - ☒ Pulların yuyulması
 - ☐ Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
 - ☐ Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
 - ☐ Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu
-

Sual: Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir: (Çəki: 1)

- ☐ Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər
 - ☐ 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
 - ☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi
 - ☐ Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi
 - ☒ Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi
-

Sual: Dünya maliyyə bazarında transmilli şirkətlərin hökmranlığının əsasını nə təşkil edir: (Çəki: 1)

- ☐ Borc kapitalı
 - ☐ Kreditlər
 - ☒ Birbaşa investisiyalar
 - ☐ Portfel investisiyaları
 - ☐ Kapital ixracı
-

Sual: Sənaye məqsədləri üçün iri kreditlərin verilməsi: (Çəki: 1)

- ☐ Uzunmüddətli borc deməkdir
 - ☐ Portfel investisiyası deməkdir
 - ☒ Layihə maliyyələşdirilməsi deməkdir
 - ☐ Səhmlərin alınması deməkdir
 - ☐ Müəssisənin idarə edilməsində iştirak etmək deməkdir
-

Sual: Azərbaycan Respublikasında xarici investisiya sayılır: (Çəki: 1)

- ☐ əmək
- ☐ idarəetmə təcrübəsi
- ☐ torpaq

- ☒ sahibkarlıq fəaliyyəti obyektinə qoyulan xarici kapital
 - ☐ milli kapitalın xaricdə sahibkarlıq fəaliyyətində iştirakı
-

Sual: Bizim ölkədə kim xarici sərmayəçi sayılır: (Çəki: 1)

- ☐ Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
 - ☐ Səhmdar cəmiyyətlər
 - ☒ Xarici fiziki və hüquqi şəxslər
 - ☐ Milli müəssisələrin xarici filialları
 - ☐ Xarici offşor zonalarda qeydə alınmış milli müəssisələr
-

Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nəyədir: (Çəki: 1)

- ☐ Bütün istehsal olunmuş məhsula
 - ☐ Əldə olunan bütün gəlirə
 - ☐ Sərmayə qoyulmuş obyektin bütün ərazi və resurslarına
 - ☒ Gəlirin bir hissəsinə
 - ☐ Bütün satılan məhsula
-

Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsində, bu sövdələşmə üzrə görülən işlərin nəticəsində əldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir: (Çəki: 1)

- ☐ Sərmayəçinin özünə
 - ☐ Mədənlərin sahibinə
 - ☒ Dövlətə
 - ☐ Podrat təşkilatlara
 - ☐ Bərabərlik prinsipi ilə dövlətə və sərmayəçiyə
-

Sual: «Məhsulun pay bölgüsü» sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu: (Çəki: 1)

- ☐ ƏDV-dir
 - ☐ Aksiz rüsumudur
 - ☐ İstehsal olunmuş məhsula vergidir
 - ☒ Bonusdur
 - ☐ Mənfəət məhsuluna vergidir
-

Sual: AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin: (Çəki: 1)

- ☒ Beynəlxalq hava limanlarının mövcudluğu
 - ☐ İşçi qüvvəsi ilə təminat
 - ☐ Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
 - ☐ Yüksək ixtisaslı və təhsilli işçi qüvvəsinin mövcudluğu
 - ☐ İnkişaf etmiş işgüzar və sosial infrastruktur
-

Sual: Avropa İttifaqının əsas orqanlarına aid deyildir: (Çəki: 1)

- ☐ Avroşura

- ☒ Avropa yenidənqurma və inkişaf bankı
 - ☐ Avropa İttifaqının komissiyası
 - ☐ Avropa parlamenti
 - ☐ Avropa məhkəməsi
-

Sual: «Şuman planına» daxil deyildir: (Çəki: 1)

- ☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
 - ☒ BENİLUKS gömrük ittifaqının yaradılması təklifi
 - ☐ Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
 - ☐ Ümumi bazarın yaradılması ideyası
 - ☐ Hərbi sənayeyə beynəlxalq nəzarətin həyata keçirilməsi
-

Sual: Qərbi Avropada vahid iqtisadi məkanın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır: (Çəki: 1)

- ☐ Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
 - ☐ AVRATOM-un yaranması müqaviləsində
 - ☒ Vahid Avropa Aktında
 - ☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində
 - ☐ Gömrük ittifaqının yaradılması müqaviləsində
-

Sual: Vahid Avropa Aktının qəbul edilməsindən sonra Avropa İttifaqının üzv ölkələrində integrasiya prosesləri aşağıdakı sahələr üzrə güclənmişdir: (Çəki: 1)

- ☐ Mədəniyyət
 - ☐ İdman
 - ☐ Ailə təhlükəsizliyi
 - ☐ Xarici ticarət
 - ☒ Makroiqtisadiyyat
-

Sual: XX əsrin 80-ci illərində Avropa Azad Ticarət Assosiasiyasının tərkibinə hansı ölkə daxil deyildi: (Çəki: 1)

- ☒ Fransa
 - ☐ İsveçrə
 - ☐ İslandiya
 - ☐ Lixtenşteyn
 - ☐ Böyük Britaniya
-

Sual: Asiya və Amerika dövlətlərinin daxil olduğu integrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır: (Çəki: 1)

- ☐ NAFTA
 - ☐ İƏİT
 - ☐ Aİ
 - ☒ ATES
 - ☐ OPEK
-

Sual: «Marşall planı» əlaqədar idi: (Çəki: 1)

- ☐ Avroatomun yaranması ilə
 - ☐ Ümumi bazarın yaradılması ilə
 - ☒ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
 - ☐ müttəfiq ölkələrə hərbi yardım ilə
 - ☐ Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
-

Sual: «Marşall planı» həyata keçirilmişdi: (Çəki: 1)

- ☐ 1950-1960-cı illərdə
 - ☐ 1951-1970-ci illərdə
 - ☒ 1945-1950-ci illərdə
 - ☐ 1946-1955-ci illərdə
 - ☐ 1947-1957-ci illərdə
-

Sual: Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdı: (Çəki: 1)

- ☐ «Can Manne» planı əsasında
 - ☐ «Marşall» planı əsasında
 - ☒ «Şuman» planı əsasında
 - ☐ Roma müqaviləsi əsasında
 - ☐ Maastrixt müqaviləsi əsasında
-

Sual: Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır: (Çəki: 1)

- ☐ Ağ Kitaba müvafiq olaraq
 - ☐ Roma müqaviləsinə müvafiq olaraq
 - ☐ Qırmızı Kitaba müvafiq olaraq
 - ☒ Maastrixt müqaviləsinə müvafiq olaraq
 - ☐ Avroatomun yaradılması müqaviləyə əsasən
-

Sual: «Ağ Kitab» nə ilə əlaqədar qəbul edilmişdir: (Çəki: 1)

- ☐ Avropa Valyuta İttifaqının yaradılması ilə
 - ☐ Aİ haqqında müqavilənin qüvvəyə minməsi ilə
 - ☒ Aİ ölkələrinin vahid daxili bazarının yaradılması ilə
 - ☐ Aİ ölkələrinin siyasi ittifaqının yaradılması ilə
 - ☐ Aİ ölkələrinin iqtisadi, valyuta və siyasi ittifaqının yaradılması ilə
-

Sual: Milli Valyuta sisteminin tərkibinə daxil deyildir: (Çəki: 1)

- ☒ ehtiyat valyutalar
 - ☐ milli valyuta
 - ☐ milli valyutanın dönerlilik şəraiti
 - ☐ milli valyuta pariteti
 - ☐ milli valyuta bazarı rejimi
-

Sual: Dünya valyuta sisteminin tərkibinə aid edilmir: (Çəki: 1)

- ☐ valyutaların qarşılıqlı dönərlilik şəraiti
 - ☒ milli valyuta pariteti
 - ☐ dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
 - ☐ valyuta məzənnələri reciminin tənzimlənməsi
 - ☐ valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi
-

Sual: Yamayka valyuta sistemi çərçivəsində hansı valyutaya bir sıra valyutalarla yanaşı ehtiyat valyuta statusu verilmişdir: (Çəki: 1)

- ☐ rus rubluna
 - ☐ hind rupisinə
 - ☐ kanada dollarına
 - ☒ yapon ienasına
 - ☐ misir funtuna
-

Sual: Valyutası ehtiyat valyutası sayılan emitent ölkənin hansı üstünlükləri vardır: (Çəki: 1)

- ☐ valyuta məhdudiyyəti tətbiq etmək lüzumunun olmaması
 - ☒ tədiyyə balansının kəsirini milli valyuta ilə bağlamaq imkanı
 - ☐ daxili iqtisadi siyasətin xarici tarazlıq məqsədinə tabe edilməsi
 - ☐ valyutanın devalvasiyasına məcbur olmamaq
 - ☐ valyuta revalvasiyasına məcbur olmamaq
-

Sual: Valyuta məzənnəsinin müəyyənləşdirilməsi üçün baza kimi 70-ci illərin ortasına qədər istifadə edilmirdi: (Çəki: 1)

- ☒ pul pariteti
 - ☐ BVF tərəfindən təsbit olunan qızıl paritet
 - ☐ valyutaların qızıl tutumu
 - ☐ qiymətlərin rəsmi miqyası
 - ☐ valyuta mübadiləsi üçün qızıl ehtiyatları
-

Sual: BMT tərkibindəki xüsusi proqramlara aid deyil: (Çəki: 1)

- ☒ ESKATO
 - ☐ BMTİP
 - ☐ YUNİDO
 - ☐ YUNEP
 - ☐ YUNİSEF
-

Sual: BMTİP-nın fəaliyyətinin əsas istiqamətlərinə aiddir: (Çəki: 1)

- ☐ dünya ölkələrinə iqtisadi yardım göstərilməsi
 - ☐ inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım
 - ☒ ətraf mühitə dair proqramlar
 - ☐ kadrların hazırlanmasında yardım göstərilməsi
 - ☐ iqtisadi inkişaf planlarının hazırlanması üzrə işlərin aparılması
-

Sual: BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur: (Çəki: 1)

- ☐ BƏT
 - ☐ BVF
 - ☒ YUNESKO
 - ☐ BMTİP
 - ☐ EKOSOS
-

Sual: YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir: (Çəki: 1)

- ☐ sosial sferanın
 - ☐ təhsilin
 - ☐ elm və mədəniyyətin
 - ☒ beynəlxalq ticarətin
 - ☐ incəsənətin
-

Sual: EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil: (Çəki: 1)

- ☐ elmi-texniki əməkdaşlıq
 - ☒ hərbi əməkdaşlıq
 - ☐ ticarət əməkdaşlığı
 - ☐ sənaye əməkdaşlığı
 - ☐ əhali məsələləri
-

Sual: Ümumdünya Bankı daha necə adlanır: (Çəki: 1)

- ☐ BVF
 - ☐ AYİB
 - ☐ BMTİP
 - ☒ BYİB
 - ☐ İƏİT
-

Sual: 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı «batan günəş» ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi: (Çəki: 1)

- ☐ işsizliyin artması ilə
 - ☐ cinayətkarlığın çoxalması ilə
 - ☒ Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə
 - ☐ yapon iqtisadiyyatına xarici kapitalın təsiri ilə
 - ☐ iyananın məzənnəsinin aşağı düşməsi ilə
-

Sual: Tokio qiymətli kağızlar bazarı hazırda: (Çəki: 1)

- ☐ dünyada ən iri bazardır
 - ☐ ancaq London qiymətli kağızlar bazarından geri qalır
 - ☐ ancaq Nyu-York qiymətli kağızlar bazarından geri qalır
 - ☒ dünyanın 3 ən iri qiymətli kağızlar bazarına daxildir
 - ☐ dünyanın 10 ən iri qiymətli kağızlar bazarına daxildir
-

Sual: Çində istehsalın prioritet inkişafının maliyyələşdirilməsi əsasən aşağıdakıların hesabına baş verir: (Çəki: 1)

- ☐ dövlət büdcəsinin vəsaitlərinin
 - ☒ büdcədən kənar fondların
 - ☐ xarici investisiyaların
 - ☐ «yardım» proqramlarının
 - ☐ fərdi investorların
-

Sual: 90-cı illərdə Çində tutulan idxal rüsumlarının faktiki səviyyəsi: (Çəki: 1)

- ☒ idxalın dəyərinin 2-3%-ni təşkil edirdi
 - ☐ idxalının dəyərinin 10-15%-ni təşkil edirdi
 - ☐ idxalın dəyərinin 15-20%-ni təşkil edirdi
 - ☐ idxalın dəyərinin 20-25%-ni təşkil edirdi
 - ☐ idxalın dəyərinin 25-30%-ni təşkil edirdi
-

Sual: ABŞ-da iqtisadi durğunluq aşağıdakı dövrlərə təsadüf edirdi: (Çəki: 1)

- ☐ 70-ci illərin sonu – 80-ci illərin əvvəlinə
 - ☒ 80-ci illərin sonu – 90-cı illərin əvvəlinə
 - ☐ 80-ci illərə
 - ☐ 90-cı illərin sonu – XXI əsrin əvvəlinə
 - ☐ 90-cı illərin ortalarına
-

Sual: Yeni sənaye ölkələrindən hansı həm də bazar iqtisadiyyatlı sənayecə inkişaf etmiş ölkə kimi qəbul olunur: (Çəki: 1)

- ☐ Malayziya
 - ☐ Braziliya
 - ☐ Tayvan
 - ☒ Cənubi Koreya
 - ☐ Argentina
-

Sual: Yeni sənaye ölkələrindən hansını həm də «yeni sənaye-aqrar ölkəsi» kimi xarakterizə etmək olar: (Çəki: 1)

- ☐ Sinqapur
 - ☐ Tayvanı
 - ☒ Braziliyanı
 - ☐ Honkoqnu
 - ☐ Cənubi Koreyanı
-

Sual: Hansı postsovet respublikası bazar iqtisadiyyatlı ölkə kimi qəbul edilmişdir: (Çəki: 1)

- ☐ Azərbaycan
 - ☐ Özbəkistan
 - ☐ Belarus
 - ☒ Estoniya
 - ☐ Moldova
-

Sual: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil: (Çəki: 1)

- ☐ Gürcüstan
- ☐ Ukrayna
- ☒ Macarıstan
- ☐ Rumıniya
- ☐ Rusiya

BÖLMƏ: 4

Ad	4
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	7 %

Sual: Aşağıda göstərilənlərdən hansı valyuta kursunun növü deyil? (Çəki: 1)

- ☐ üzən
- ☒ üzməyən
- ☐ qarışıq
- ☐ nominal
- ☐ real

Sual: Aşağıda adı çəkilən banklardan hansı dünya «foreks» bazarında lider bank kimi sayılır? (Çəki: 1)

- ☐ Sibank
- ☐ Deutshe Bank
- ☐ Jhase Munhattan
- ☒ Nikoyl
- ☐ Goldman Sajhs

Sual: Valyuta riski deyəndə nə başa düşülür? (Çəki: 1)

- ☐ tam müflisləşmə
- ☐ müəssisənin itirilməsi
- ☒ mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi
- ☐ mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- ☐ müəssisənin filiallarının bağlanması

Sual: Spot-bazar dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ valyutanın nəqliyyatla çatdırılması bazarı
- ☒ valyutanın birbaşa çatdırılması bazarı
- ☐ ABŞ dolları və yapon ienası satılan bazar
- ☐ Aİ ölkələrinin valyuta bazarları

☐ Sinqapur valyuta birjası

Sual: II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq 1970-ci illərin əvvəllərinə kimi hansı beynəlxalq valyuta sistemi fəaliyyət göstərmişdir? (Çəki: 1)

- ☐ dollar sistemi
 - ☒ Bretton-Vuds valyuta sistemi
 - ☐ Üzən valyuta sistemi
 - ☐ qızıl-deviz sistemi
 - ☐ Avropa valyuta sistemi
-

Sual: Aşağıdakı tarixlərdən hansı MVF-in yaranması tarixini düzgün əks etdirir? (Çəki: 1)

- ☐ 1944
 - ☒ 1945
 - ☐ 1947
 - ☐ 1946
 - ☐ 1943
-

Sual: «Vaşinqton konsensusunun» prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir? (Çəki: 1)

- ☐ marksizm
 - ☐ neoinstitutsionalizm
 - ☐ neokonservatizm
 - ☒ neoliberalizm
 - ☐ monetarizm
-

Sual: Birbaşa xarici investisiya dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
 - ☐ xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
 - ☒ İxrac olunan kapitalın üzərində nəzarətin təmin olunması
 - ☐ Kapitalın texnologiya formasında ixrac edilməsi
 - ☐ kapitalın pul şəklində ixrac edilməsi
-

Sual: Avrovalyuta bazarı nə vaxt yaranmışdır? (Çəki: 1)

- ☐ 1930-cu illərdə
 - ☒ 1950-ci illərin sonlarında
 - ☐ dərhal II dünya müharibəsindən sonra
 - ☐ 1960-cı illərin sonlarında
 - ☐ SSRİ dağıldıqdan sonra
-

Sual: Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi
- ☐ inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
- ☒ mənfəətin maksimumlaşdırılması

- ☐ bazar iqtisadiyyatının prinsiplərinin yayılması
 - ☐ şirkətin məhsullarının xarici bazarlarda reklam etdirilməsi
-

Sual: Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir? (Çəki: 1)

- ☐ kapitalın «nisbi» artıqlığı
 - ☐ xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
 - ☒ vətənpərvərlik hisslərinin aşağı olması
 - ☐ kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
 - ☐ kapital ixrac edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdıran antiinhisar qanunlarının fəaliyyəti
-

Sual: Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılmır? (Çəki: 1)

- ☐ Yaponiya
 - ☒ Norveç
 - ☐ Böyük Britaniya
 - ☐ Almaniya
 - ☐ ABŞ
-

Sual: «Production Sharing» müqaviləsinin məğzi nədən ibarətdir? (Çəki: 1)

- ☒ məhsul bölgüsü üzrə razılaşma müqavilələri
 - ☐ mənfəətin birgə bölüşdürülməsini nəzərdə tutur
 - ☐ mənfəətin yenidən reinvestisiyanı nəzərdə tutur
 - ☐ mənfəətin müstəqil şəkildə bölüşdürülməsini nəzərdə tutur
 - ☐ məhsulun daxili bazarda satılmasını nəzərdə tutur
-

Sual: Tədiyyə balansının cari əməliyyatlar hesabı bölməsində belə bir maddə yoxdur: (Çəki: 1)

- ☐ Emal üçün nəzərdə tutulmuş məhsullar
 - ☐ əmtəələrin ixracı və idxalı
 - ☐ qeyri-monətar qızıl
 - ☒ maliyyə xidmətləri
 - ☐ daşıyıcılar tərəfindən malların limanlara çatdırılması
-

Sual: Tədiyyə balansının kapitalla əməliyyatlar və maliyyə əməliyyatları hesabında aşağıdakı belə bir maddə yoxdur: (Çəki: 1)

- ☐ dövlət idarə edilməsi sektoru
 - ☒ royalti və lisenziyalar üzrə mükafatlar
 - ☐ miqrantların transfertləri
 - ☐ səhmdar kapitalı
 - ☐ reinvestisiya olunmuş gəlirlər
-

Sual: Tədiyyə balansına hansı amil birbaşa təsir göstərmir? (Çəki: 1)

- ☐ real ÜDM-in dəyişməsi

- ☐ inflyasiyanın nisbi tempi
 - ☐ faiz dərəcələrinin nisbi səviyyəsi
 - ☒ dövlətin daxili istehsalı subsidiyalaşdırması siyasəti
 - ☐ valyuta kursu
-

Sual: Avropada ÜDM-nin həcmnin ən yüksək olan ölkə hansıdır? (Çəki: 1)

- ☐ Böyük Britaniya
 - ☒ Almaniya
 - ☐ Fransa
 - ☐ İtaliya
 - ☐ İspaniya
-

Sual: ÜDM-nin həcminə görə hansı ölkə ilk beşliyə daxil deyil? (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ İspaniya
 - ☒ İtaliya
 - ☐ Almaniya
 - ☐ Çin
-

Sual: Reimmiqrasiya nə deməkdir? (Çəki: 1)

- ☐ emiqrant əhalinin ikili vətəndaşlığı qəbul etməsi
 - ☐ emiqrant əhalinin vətəndaşlığı qəbul etməsi
 - ☒ əvvəllər emiqrasiya etmiş əhalinin vətənə qayıtması
 - ☐ emiqrantların oradan da üçüncü ölkələrə getməsi
 - ☐ emiqrantların üçüncü ölkələrə getməsi
-

Sual: Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil? a) MDB (Çəki: 1)

- ☒ AB
 - ☐ MDB
 - ☐ GUAM
 - ☐ GKO
 - ☐ QDİƏT
-

Sual: Hansı ad M.Porterin yaratdığı nəzəriyyənin adı ilə uyğundur? (Çəki: 1)

- ☐ əmtənin həyat silsiləsi nəzəriyyəsi
 - ☒ beynəlxalq rəqabət nəzəriyyəsi
 - ☐ firmanın böyüməsi nəzəriyyəsi
 - ☐ nisbi üstünlüklər nəzəriyyəsi
 - ☐ texnoloji fərqlər nəzəriyyəsi
-

Sual: Xarici investisiya idxalının tempinə görə MDB məkanında birinci ölkə hansıdır? (Çəki: 1)

- ☐ Rusiya

- ☐ Türkmənistan
 - ☒ Azərbaycan
 - ☐ Qazaxıstan
 - ☐ Ukrayna
-

Sual: Hansı ölkə ABŞ-ın əsas ticarət partnyoru kimi sayılır? (Çəki: 1)

- ☐ Kanada
 - ☒ Rusiya
 - ☐ Meksika
 - ☐ Böyük Britaniya
 - ☐ Səudiyyə Ərəbistanı
-

Sual: Dünya mal ixracında ixracın həcminə görə 2-ci yeri tutan ölkə hansıdır? (Çəki: 1)

- ☐ Yaponiya
 - ☐ Böyük Britaniya
 - ☐ Çin
 - ☒ Almaniya
 - ☐ Fransa
-

Sual: NAFTA iqtisadi inteqrasiya bloku nə vaxt yaranmışdır? (Çəki: 1)

- ☐ 1990-cı ildə
 - ☐ 1991-ci ildə
 - ☒ 1992-ci ildə
 - ☐ 1995-ci ildə
 - ☐ 1989-cu ildə
-

Sual: MDB məkanında ÜDM-si xarici borcunu ödəməyən ölkə hansıdır? (Çəki: 1)

- ☐ Moldova
 - ☐ Özbəkistan
 - ☐ Ermənistan
 - ☒ Qırğızıstan
 - ☐ Tacikistan
-

Sual: Aşağıdakı TMK-dan hansı Almaniya məxsus deyildir? (Çəki: 1)

- ☐ Siemens
 - ☐ Bayer
 - ☒ Yünilever
 - ☐ Basf
 - ☐ Xyöxst
-

Sual: Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir? (Çəki: 1)

- ☐ Pepsi

- ☒ Coca-Cola
 - ☐ Marlboro
 - ☐ Philips
 - ☐ Nescafe
-

Sual: General Motors Corporation kompaniyasının əsası nə vaxt qoyulmuşdur? (Çəki: 1)

- ☐ XIX əsrin sonlarında
 - ☒ I dünya müharibəsi illərində
 - ☐ 1930-cu illərdə
 - ☐ II dünya müharibəsindən sonra
 - ☐ XX əsrin 80-ci illərində
-

Sual: «ABŞ-ın General Motors» şirkətinin əsas fəaliyyət sahəsi nədir? (Çəki: 1)

- ☐ pərakəndə satış
 - ☐ neft emalı
 - ☒ avtomobil və raket istehsalı
 - ☐ energetika
 - ☐ çoxsahəli
-

Sual: Aşağıda göstərilən hansı transmilli bank kapitalın həcmi göstəricisinə görə ilk beşliyə daxil deyildir? (Çəki: 1)

- ☐ Citigroup
 - ☐ Miruho Financial Group
 - ☐ Bank of America Corporation
 - ☒ Bank of China
 - ☐ P.Morgan Chase&Co
-

Sual: Aşağıda göstərilən hansı transmilli bank aktivlərinin həcminə görə ilk beşliyə daxil deyildir? (Çəki: 1)

- ☒ Sumitomo Bank
 - ☐ Miruho Financial Group
 - ☐ Citigroup
 - ☐ Deutsche Bank
 - ☐ P.Morgan Chase&Co
-

Sual: Milyardlərinin sayı ən çox olan ölkə hansıdır? (Çəki: 1)

- ☐ Yaponiya
 - ☒ ABŞ
 - ☐ Almaniya
 - ☐ Səudiyyə Ərəbistanı
 - ☐ Böyük Britaniya
-

Sual: Aşağıda göstərilən mallardan hansı beynəlxalq hörraclarda satılır? (Çəki: 1)

- ☐ yuyulmamış yun
 - ☐ çay
 - ☒ texnologiya
 - ☐ xəz-dəri məhsulları
 - ☐ tütün
-

Sual: Royalti anlayışının məğzi aşağıda göstərilən cavablardan hansına uyğun gəlir? (Çəki: 1)

- ☒ Lisenziya müqaviləsinin reallaşması zamanı alıcının satıcıya ödədiyi ödənişi
 - ☐ İcarə haqqının ödənilməsi
 - ☐ Franşayzing xidmətinə görə ödənişlər
 - ☐ İnjiniring xidmətinə görə ödənişlər
 - ☐ Nəqliyyat xidmətinə görə ödənişlər
-

Sual: Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir? (Çəki: 1)

- ☐ Polşa
 - ☐ Makedoniya
 - ☒ Yunanıstan
 - ☐ Çexiya
 - ☐ Özbəkistan
-

Sual: Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir? (Çəki: 1)

- ☐ Tailand
 - ☐ Laos
 - ☒ Şri-Lanka
 - ☐ Vyetnam
 - ☐ Malayziya
-

Sual: Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır? (Çəki: 1)

- ☐ Hollandiya
 - ☒ Macarıstan
 - ☐ Belçika
 - ☐ Danimarka
 - ☐ Finlandiya
-

Sual: Aşağıda adı çəkilən Mərkəzi Asiya ölkələrindən hansı türkdilli ölkə deyil? (Çəki: 1)

- ☐ Qazaxıstan
 - ☐ Özbəkistan
 - ☒ Tacikistan
 - ☐ Türkmənistan
 - ☐ Qırğızıstan
-

Sual: İqtisadi ədəbiyyatlarda Braziliya hansı «statusla» tanınır? (Çəki: 1)

- ☐ İnkişaf etmiş ölkə kimi
 - ☒ Yeni sənaye ölkəsi kimi
 - ☐ Tranzitiv ölkə kimi
 - ☐ İnkişaf etməkdə olan ölkə kimi
 - ☐ Geridə qalmış ölkə kimi
-

Sual: MERKOSUR-iqtisadi integrasiya qruplaşmasına daxil deyildir: (Çəki: 1)

- ☐ Argentina
 - ☐ Braziliya
 - ☐ Paraqvay
 - ☒ Venesuela
 - ☐ Uruqvay
-

Sual: Son 20 ildə dünya iqtisadiyyatında Ən sürətli iqtisadi inkişaf tempi hansı qrup ölkələrə xas olan cəhətdir? (Çəki: 1)

- ☒ Yeni sənaye ölkələrinə
 - ☐ İnkişaf etmiş ölkələrə
 - ☐ Postsosialist ölkələrinə
 - ☐ İnkişaf etməkdə olan ölkələrə
 - ☐ Avropa Birliyi ölkələrinə
-

Sual: Müasir dövrdə ÜDM-da ETTKİ-yə (elmi-tədqiqat və təcrübi konstruktor işləri) istiqamətlənmiş xərclərin ən çox xüsusi çəkiyə malik olan ölkə: (Çəki: 1)

- ☐ Böyük Britaniya
 - ☐ Almaniya
 - ☒ ABŞ
 - ☐ Fransa
 - ☐ Yaponiya
-

Sual: Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır? (Çəki: 1)

- ☐ BMT-nin təsnifləşdirmə metodlarına
 - ☐ UNKTAD-ın təsnifləşdirmə metodlarına
 - ☐ BVF-nun təsnifləşdirmə metodlarına
 - ☒ Vahid metodologiya yoxdur
 - ☐ Dünya Bankının təsnifləşdirmə metodlarına
-

Sual: Əmtəənin həyat silsiləsi konsepsiyasının müəllifi kimdir? (Çəki: 1)

- ☐ V.Leontyev
 - ☐ E.Xekşer
 - ☐ O.Olin
 - ☐ J.Damning
 - ☒ R.Vernon
-

Sual: BMT-nin təsnifatına görə hansı iqtisadi fəaliyyət növü xidmət bölmələrinə aid edilmir? (Çəki: 1)

- ☐ Turizm və səyahət xidmətləri
- ☐ Nəqliyyat xidmətləri
- ☐ Maliyyə xidmətləri
- ☒ Vasitəçilik xidmətləri
- ☐ Ətraf mühitin qorunması üzrə xidmətlər

Sual: Bu TMK-dan hansı ABŞ-ın deyil? (Çəki: 1)

- ☐ Motorola
- ☒ Bayer
- ☐ Jeneral Elektriks
- ☐ İBM
- ☐ Exxon

Sual: SDR-in səbəbinə hansı ölkənin milli pul vahidi daxil deyil? (Çəki: 1)

- ☐ ABŞ dolları
- ☐ Avro
- ☐ Yapon ienası
- ☒ İtalyan lirəsi
- ☐ İngilis funt sterlinqi

Sual: Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır? (Çəki: 1)

- ☐ London
- ☒ Moskva
- ☐ Tokio
- ☐ Sinqapur
- ☐ Nyu-York

BÖLMƏ: YENİ

Ad	Yeni
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	7 %

Sual: Aşağıdakılardan hansı açıq iqtisadiyyatda daxili tələbin elementlərindən biri deyildir? (Çəki: 1)

- ☐ Xüsusi istehlak
- ☐ Xüsusi investisiya
- ☐ Dövlət xərcləri
- ☐ İdxalat

● İxracat

Sual: Aşağıdakı faktorlardan hansı açıq iqtisadiyyatın idxalat həcmi artırır? (Çəki: 1)

- ☐ real ÜDM-nin artımı
 - ☐ real valyuta kursunun azalması
 - ☒ Real valyuta kursunun yüksəlməsi
 - ☐ Marjinal idxalat meylinin artması
 - ☐ İqtisadi artımın sürətlənməsi
-

Sual: Aşağıdakı faktorlardan hansı açıq iqtisadiyyatın ixracat səviyyəsinə mənfi təsir göstərir? (Çəki: 1)

- ☐ Dünya iqtisadiyyatının genişlənməsi
 - ☒ Dünya iqtisadiyyatının daralması
 - ☐ Real valyuta kursunun yüksəlməsi
 - ☐ Sənayedə əlavə dəyərin artması
 - ☐ Yüksək texnologiya məhsullarının istehsal edilməsi
-

Sual: Devalvasiyanın xalis ixraca müsbət təsir göstərməsi üçün zəruri olan Marshall-Lerner şərti nə deməkdir? (Çəki: 1)

- ☐ İdxalat və ixracat tələbinin qiymət elastikliklərinin məcmusunun sıfır olması
 - ☐ İdxalat və ixracat tələbinin qiymət elastikliklərinin məcmusunun 1 olması
 - ☐ İdxalat və ixracat tələbinin qiymət elastikliklərinin məcmusunun sıfırdan kiçik olması
 - ☐ İdxalat və ixracat tələbinin qiymət elastikliklərinin məcmusunun sıfırla bir arasında olması
 - ☒ İdxalat və ixracat tələbinin qiymət elastiklikləri məcmusunun 1-dən böyük olması
-

Sual: Devalvasiya ilə xalis ixracat arasındakı əlaqəni göstərən J Əyrisinin forması nəyi izah edir? (Çəki: 1)

- ☒ Devalvasiyanın xalis ixracatı artırması müəyyən bir gecikmə ilə baş verir
 - ☐ Devalvasiya xalis ixracatı həmin anda artırır
 - ☐ Devalvasiya xalis ixracata heç təsir göstərməz
 - ☐ Devalvasiya xalis ixracatı azaldır
 - ☐ Devalvasiya həm ixracatı, həm də idxalatı artırır
-

Sual: Tədiyyə balansı hansı üç əsas balansdan ibarətdir? (Çəki: 1)

- ☐ Xarici ticarət+Cari əməliyyatlar+Xalis xəta və nöqsan
 - ☐ Cari əməliyyatlar+Kapital+Rəsmi rezervlər
 - ☒ Xarici ticarət+Cari əməliyyatlar+Rəsmi rezervlər
 - ☐ Xarici ticarət+Cari əməliyyatlar+Kapital
 - ☐ Cari əməliyyatlar+Xalis xəta və nöqsan+Rəsmi rezervlər
-

Sual: Dalğalanan valyuta kursu sistemində pul-maliyyə siyasətlərinin effektivliyi ilə bağlı aşağıda göstərilənlərdən hansı doğrudur? (Çəki: 1)

- ☒ Maliyyə siyasəti heç effektiv deyildir
 - ☐ Pul siyasəti heç effektiv deyildir
 - ☐ Pul və maliyyə siyasətlərinin ikisi də tam effektivdir
 - ☐ Pul və maliyyə siyasətlərinin heçbiri effektiv deyildir
 - ☐ Pul və maliyyə siyasətləri bərabər səviyyədə effektivdir
-

Sual: Sabit valyuta kursu sistemində pul-maliyyə siyasətlərinin effektivliyi ilə bağlı aşağıda göstərilənlərdən hansı doğrudur? (Çəki: 1)

- ☐ Pul siyasəti tam effektivdir
 - ☒ Maliyyə siyasəti tam effektivdir
 - ☐ Pul və maliyyə siyasətlərinin ikisi də tam effektivdir
 - ☐ Pul və maliyyə siyasətlərinin heç biri effektiv deyildir
 - ☐ Pul və maliyyə siyasətləri eyni səviyyədə effektivdir
-

Sual: Xarici ticarət həddlərinin Azərbaycan əleyhinə çevrilməsi halında aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ Azərbaycanın ixracatı artar
 - ☐ Azərbaycanın idxalatı azalar
 - ☐ Azərbaycanın borcu azalar
 - ☒ Azərbaycanın valyuta qazancı azalar
 - ☐ Azərbaycanın rəqabət gücü artar
-

Sual: Aşağıdakılardan hansı valyuta nəzarətinin məqsədlərindən biri deyildir? (Çəki: 1)

- ☐ Tədiyyə balansı kəsrlərini aradan qaldırma
 - ☒ Kənd təsərrüfatını qoruma
 - ☐ Kapital ixracatına nəzarət
 - ☐ Sənayeni qoruma
 - ☐ İnkişafı reallaşdırma
-

Sual: İdxalata miqdar və dəyər baxımından məhduddiyyət nəzərdə tutan mexanizm aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Seçimli valyuta kursu
 - ☐ İxracata vergi qaytarması
 - ☐ Birbaşa nağd pul ödəməsi
 - ☐ Vergi güzəştləri
 - ☒ Kvotalar
-

Sual: Gömrük tarifləri milli gəliri hansı qrupun lehinə dəyişdirir? (Çəki: 1)

- ☐ stehlakçıların
 - ☒ Gömrük tarifi qoyulan əmtəələrin ölkədaxili istehsalçıların
 - ☐ İxracatçıların
 - ☐ İdxalatçıların
 - ☐ Ölkədaxili istehlakçıların
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq ticarətdə universal yanaşmaya nümunə olan bir integrasiyadır? (Çəki: 1)

- ☐ Aİ
 - ☐ NAFTA
 - ☐ QDİƏT
 - ☒ QATT
 - ☐ KOMEKON
-

Sual: Aşağıdakılardan hansı xarici iqtisadi siyasətin vasitələrindən biri deyildir? (Çəki: 1)

- ☐ Tariflər
 - ☐ Miqdar məhdudiyyətləri
 - ☐ Seçimli valyuta kursu
 - ☒ Faiz dərəcələri
 - ☐ İxracata vergi qaytarması
-

Sual: İqtisadi integrasiyanın son mərhələsi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Azad Ticarət Zonası
 - ☐ Gömrük İttifaqı
 - ☐ Ümumi Bazar
 - ☒ İqtisadi İttifaq
 - ☐ Ümumi Siyasi İdarəetmə
-

Sual: İdxal olunan malın dəyəri üzərindən faiz kimi alınan vergi aşağıdakılardan hansında doğru şəkildə verilmişdir? (Çəki: 1)

- ☐ ƏDV
 - ☒ Advolar vergilər
 - ☐ Spesifik vergilər
 - ☐ Avtonom vergilər
 - ☐ İdxalat vergisi
-

Sual: Aşağıdakı dövrlərin hansında dünya ticarəti hədsiz formada məhdudiyyətlərə məruz qalmışdır? (Çəki: 1)

- ☐ XIX əsr boyunca
 - ☐ 1990-cı ildən sonra
 - ☐ Dünya Müharibəsindən öncə
 - ☐ 1980-ci illərdə
 - ☒ 1930-cu illərdə
-

Sual: Gömrük tarif sazişləri ilə ortaq gömrük tarifi mexanizmi aşağıdakılardan hansının tətbiq sahəsini daraldır? (Çəki: 1)

- ☐ Sazişli tarif
- ☐ Gömrük tarif kvotaları
- ☒ Avtonom tarif

- ☐ Spesifik tarif
- ☐ Advolar tarif

Sual: Aşağıdakılardan hansı dar mənada xarici ticarət siyasətinin vasitələrindən biri deyildir? (Çəki: 1)

- ☐ Tariflər
- ☐ İdxalat kvotaları
- ☐ İxracat kvotaları
- ☐ İxracata vergi qaytarması
- ☒ Minimum əmək haqqı siyasəti

Sual: ABŞ-da toxuculuq və geyim kimi sektorlarda işləyənlərin lobbi fəaliyyətləri ilə hökumətin proteksionist tədbir görməsinə nail olmalarında əsas səbəb hansıdır? (Çəki: 1)

- ☒ Bu sektorlarda əməyin aşağı məhsuldarlığı
- ☐ Ölkənin milli iqtisadi mənafehləri
- ☐ Ölkədəki valyuta yetərsizlikləri
- ☐ Ölkənin zəif inkişaf etmiş ölkələrin inkişafına dəstək olmaq istəməsi
- ☐ ABŞ ilə Avropa İttifaqı arasındakı iqtisadi çəkişmə

BÖLMƏ: YENİ 1

Ad	Yeni 1
Suallardan	105
Maksimal faiz	105
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	7 %

Sual: Xarici iqtisadi əlaqələrin əsasında nə dayanır? (Çəki: 1)

- ☐ istehsalın beynəlmilləşməsi
- ☒ beynəlxalq əmək bölgüsü
- ☐ TMK-ların fəaliyyətinin genişlənməsi
- ☐ iqtisadiyyatın qloballaşması
- ☐ ölkələrin iqtisadi asılılığının güclənməsi

Sual: Aşağıdakılardan hansı XİF-in formalarına aid deyil? (Çəki: 1)

- ☐ sosial –mədəni xidmətlərin göstərilməsi
- ☐ xarici investisiya əməkdaşlığı
- ☐ kompensasiya əsasında ticarət
- ☐ nəqliyyat xidmətlərinin göstərilməsi
- ☒ hərbi –siyasi əməkdaşlıq

Sual: Aşağıdakılardan hansı XİF-in funksiyalarına aiddir? (Çəki: 1)

- ☐ malların istehsal xərclərinin azaldılması
 - ☐ beynəlxalq əmək bölgüsünün dərinləşməsi
 - ☒ beynəlxalq pul dövriyyəsinin təşkili
 - ☐ beynəlxalq maliyyə - kredit münasibətlərinin inkişafı
 - ☐ istehsalın beynəlmiləlləşməsi
-

Sual: XİF-in inkişafının dünya iqtisadiyyatına təsirlərinə aid deyil: (Çəki: 1)

- ☒ istehsal amillərinin ölkələr arasında yenidən bölüşdürülməsi
 - ☐ bazar iqtisadiyyatı quran ölkələrin sayının artması
 - ☐ ictimai əməyin nəticələri ilə rəasional mübadilə
 - ☐ transmilli şirkətlərin uğurlu fəaliyyəti
 - ☐ siyasi, elmi, mədəni ,iqtisadi əlaqələrin möhkəmlənməsi
-

Sual: XİF-in tənzimlənməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ XİƏ-dən bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
 - ☐ milli məhsulların keyfiyyətinin yüksəldilməsi
 - ☐ milli iqtisadi maraqların müdafiə olunması
 - ☒ milli istehsalçılar üçün məhsulun maya dəyərini aşağı salmağa imkan yaradılması
 - ☐ yerli sahibkarların dünya bazarına çıxışına şərait yaradılması
-

Sual: XİFT-nin prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☒ əlverişli şərait rejimi və milli rejimin tətbiqi prinsipi
 - ☐ XİF-in tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı prinsipi
 - ☐ XİF iştirakçılarının hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi hüququnun təmin edilməsi prinsipi
 - ☐ XİF- in tənzimlənməsi üzrə tədbirlərinin tətbiqində aşkarlıq prinsipi
 - ☐ Dövlətin gömrük ərazisi və gömrük siyasətinin vahidliyi prinsipi
-

Sual: XİF-in funksiyaları hansılardır ? a) təbii resurslar və ictimai əməyin nəticələri ilə mübadilənin təşkili və ona xidmət göstərilməsi, b) resursların ölkələr arasında yenidən bölüşdürülməsi, c) ölkələrdə xammal və yarımfabrikatların çatışmazlığının aradan qaldırılması, d) məhsulların istehlak dəyərinin beynəlxalq səviyyədə təsbit olunması, e) beynəlxalq pul dövriyyəsinin təşkili. (Çəki: 1)

- ☐ a), b), c)
 - ☐ c), d), e)
 - ☐ a), c), e)
 - ☐ b), d), e)
 - ☒ a), e), d)
-

Sual: Aşağıdakılardan hansı XİFT-nin məqsədlərinə aiddir: (Çəki: 1)

- ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
- ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəasional nisbətinin saxlanması

- ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
 - ☒ xarici iqtisadi əlaqələrdən Azərbaycanda inkişaf etmiş bazar iqtisadiyyatının yaradılması üçün istifadə olunması
 - ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün əlverişli şəraitin yaradılması
-

Sual: Aşağıdakılardan hansı XİFT-nin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☒ ölkənin geoiqtisadi strategiyasının əsas istiqamətlərinin müəyyən edilməsi
 - ☐ xarici iqtisadi fəaliyyət həyata keçirilərkən milli maraqların müdafiəsinin təmin edilməsi
 - ☐ ölkənin xarici ticarətinin strukturunda mütərəqqi dəyişikliklərin təmin edilməsi
 - ☐ ölkənin iqtisadi inkişafında geoiqtisadi amillərin effektiv təsirinin təmin edilməsi
 - ☐ ölkənin geoiqtisadi potensialından səmərəli istifadə üçün şərait yaradılması
-

Sual: Aşağıdakılardan hansılar XİFT-nin səviyyələridir? a) milli, b) sahələrarası, c) beynəlxalq, d) dövlətlərarası, e) regional (Çəki: 1)

- ☐ b) , c), d)
 - ☐ a), b), d)
 - ☒ c) , d) , a)
 - ☐ a), d), e)
 - ☐ c), d), e)
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq ümumi hüququn mənbələrinə aid deyil? (Çəki: 1)

- ☐ beynəlxalq adətlər
 - ☒ beynəlxalq normalar
 - ☐ beynəlxalq müqavilələr
 - ☐ hüququn ümumi prinsipləri
 - ☐ məhkəmə qərarları
-

Sual: İkitərəfli ticarət müqavilələrin həll etdiyi məsələlərə aid deyil: (Çəki: 1)

- ☐ müqavilə bağlamış dövlətlər tərəfindən iqtisadi əlaqələri həyata keçirməyə səlahiyyətli subyektləri müəyyən edir
 - ☐ bir-birinə malların gətirilib- aparılması qaydaları və sair sahələrdə hüquqi rejim təqdim edir
 - ☐ fiziki və hüquqi şəxslərin digər ölkənin ərazisində fəaliyyətinin hüquqi rejimini müəyyən edir
 - ☒ xarici ticarətin beynəlxalq normalarını müəyyən edir
 - ☐ ticarət və digər iqtisadi münasibətlərdən yaranan hesablaşmaların ümumi qaydalarını müəyyən edir
-

Sual: Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində beynəlxalq hüququn təzahürü istiqamətlərinə aiddir: (Çəki: 1)

- ☐ XİF –in tənzimlənməsinin hüquqi prinsiplərinin müəyyən olunması

- ☐ xarici iqtisadi sövdələşmələrin icrası zamanı meydana çıxan ziddiyyətlərin tənziqlənməsi
 - ☒ beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsinin hüquqi əsaslarının və hüquqi rejiminin müəyyən olunması
 - ☐ beynəlxalq iqtisadi əlaqələrinin tənziqlənməsinin xüsusi hüquqi aspektlərinin müəyyən olunması
 - ☐ beynəlxalq iqtisadi əlaqələrin reallaşmasının ümumi (publik) hüquqi prinsiplərinin müəyyən olunması
-

Sual: XİF T ilə məşğul olan beynəlxalq təşkilatlara aid deyil: (Çəki: 1)

- ☐ UNCİTRAL
 - ☒ UNİDO
 - ☐ UNİDRUA
 - ☐ ÜTT
 - ☐ UNCTAD
-

Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ ticarətdə ayrı seçkiliyə yol verilməməsi
 - ☒ ticarətdə inkişaf etməkdə olan ölkələrə güzəştlərin tətbiq olunması
 - ☐ xarici ticarətin tənziqlənməsində tarif metodlarına üstünlük verilməsi
 - ☐ qeyri tarif tənziqləmə tədbirlərindən imtina edilməsi
 - ☐ ticarət siyasətinin şəffaflığının təmin edilməsi
-

Sual: Beynəlxalq ticarətin ÜTT tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə aiddir: (Çəki: 1)

- ☒ ticarət mübahisələrinin yalnız danışıqlar yolu ilə həll edilməsi
 - ☐ xarici ticarətdə qarşılıqlı güzəştlərin tətbiqi
 - ☐ inkişaf etməkdə olan ölkələrin mallarına preferensial rejimin tətbiqi
 - ☐ ixrac subsidiyalarının səviyyəsinin tədricən aşağı salınması
 - ☐ ticarət müqavilələrinin təfsirinin qarşılıqlı razılıq əsasında həyata keçirilməsi
-

Sual: AR-nın gömrük siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☒ AR-da gömrük işi sahəsində cinayətlərin qarşısının alınması
 - ☐ Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənziqlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi
 - ☐ AR-nın daxili bazarının qorunması
 - ☐ Azərbaycanın milli iqtisadiyyatının stimullaşdırılması
 - ☐ Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yardım göstərilməsi
-

Sual: AR-nın gömrük siyasətinin məqsədlərinə aiddir: (Çəki: 1)

- ☐ AR-gömrük işi haqqında qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və təhlili
- ☒ Azərbaycanın milli iqtisadiyyatının stimullaşdırılması

- ☐ AR-nın xarici ticarətinin gömrük və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - ☐ AR-da gömrük işi sahəsində cinayətlərin qarşısının alınması
 - ☐ gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi
-

Sual: Aşağıdakılardan hansı gömrük siyasətinin həyata keçirilməsi vasitələrinə aid deyil? (Çəki: 1)

- ☐ gömrük statistikasına və xüsusi gömrük statistikasının aparılması
 - ☐ gömrük nəzarətinin həyata keçirilməsi
 - ☒ mallar və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi
 - ☐ mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
 - ☐ gömrük ekspertizasının həyata keçirilməsi
-

Sual: Gömrük nəzarətinin obyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin sahiblərinin adından fəaliyyət göstərən şəxslər
 - ☐ AR-nın gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələri
 - ☐ gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin sənədləri
 - ☐ faktiki vəziyyətin malların gömrük sərhəddindən keçirilməsi qaydalarına uyğunluğu
 - ☒ gömrük sərhəddindən keçirilən malların alındığı şəxslər və onların nümayəndələri
-

Sual: Gömrük nəzarəti : (Çəki: 1)

- ☐ malların gömrük sərhəddindən keçirilməsinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdir
 - ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün yerinə yetirilən tədbirlərdir
 - ☐ gömrük orqanları əməkdaşlarının malların və sənədlərin yoxlanması üzrə fəaliyyətidir
 - ☒ gömrük işi haqda qanunvericiliyə riayət olunmasını təmin etmək üçün həyata keçirilən tədbirlərdir
 - ☐ ölkənin daxili bazarının xarici rəqabətin zərərli təsirindən qorumaq üçün həyata keçirilən tədbirlərdir
-

Sual: Gömrük orqanlarının təşkilati idarəedici tədbirlərinə aiddir: (Çəki: 1)

- ☒ mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətinin yeri və vaxtının müəyyən olunması
 - ☐ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi
 - ☐ mallar və nəqliyyat vasitələrinin yoxlanması
 - ☐ gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin yoxlanması
 - ☐ bəyannaməçi tərəfindən malın gömrük dəyərinin müəyyən edilməsi metodunun düzgün seçilməsinin yoxlanması
-

Sual: Hesablama üsuluna görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ ixrac, idxal, tranzit
 - ☐ mövsümi, antidempinq, kompensasiya
 - ☐ avtonom, konvension, preferensial
 - ☐ nominal, effektiv
 - ☒ advalor, spesifik, qarışıq
-

Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- ☐ ölkədə ixracın stimullaşdırılmasıdır
 - ☐ ölkəyə idxalın stimullaşdırılmasıdır
 - ☐ ölkənin tranzit potensialından effektiv istifadə olunmasıdır
 - ☒ ölkə istehsalçılarının ədalətsiz rəqabətdən müdafiə olunmasıdır
 - ☐ ölkə istehlakçılarının keyfiyyətsiz məhsullardan qorunmasıdır
-

Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)stabiləşdirici, b) rasionallaşdırıcı,d)himayəçi,c)stimullaşdırıcı, e)təşkilədiçi (Çəki: 1)

- ☐ a), e) və b)
 - ☐ d), c) və e)
 - ☐ a), b) və c)
 - ☐ b), d), c)
 - ☒ a), d) və c)
-

Sual: Xarakterinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☒ mövsümi, antidempinq, kompensasiya
 - ☐ ixrac, idxal, tranzit
 - ☐ avtonom, konvension, preferensial
 - ☐ advalor, spesifik, qarışıq
 - ☐ nominal, effektiv
-

Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ tarif kvotaları
 - ☐ mövsümi kvotalar
 - ☒ qeyri tarif kvotaları
 - ☐ fərdi kvotalar
 - ☐ faiz kvotaları
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ advalor
 - ☐ konvension
 - ☒ stasionar
 - ☐ spesifik
 - ☐ avtonom
-

Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aid deyil? (Çəki: 1)

- ☐ istehsal effekti

- ☒ mübadilə effekti
 - ☐ gəlir effekti
 - ☐ istehlak effekti
 - ☐ ticarət effekti
-

Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəasional nisbətində saxlanması
 - ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
 - ☒ ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- ☒ valyuta nəzarəti
 - ☐ kvotalaşdırma
 - ☐ karantin nəzarəti
 - ☐ kompensasiya rüsumları
 - ☐ antidempinq rüsumlarının tətbiqi
-

Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - ☐ Rüsum normalalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - ☒ Rüsum normaları idxalın və ixracın artırılması üçün şərait yaratmalıdır
 - ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aiddir? (Çəki: 1)

- ☒ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsinin təmin edilməsi
 - ☐ gömrük qaydalarının pozulmasına qarşı mübarizənin təmin edilməsi
 - ☐ müvafiq gömrük prosedurlarından səmərəli istifadənin təmin edilməsi
 - ☐ gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☒ idxalın coğrafi paylanması
 - ☐ gömrük dəyərinə nəzarət
 - ☐ gömrük ödənişlərinin ödənilməsi
 - ☐ gömrük hüquqpozmaları
 - ☐ bəyanetmə
-

Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)himayəçi, b)stabilləşdirici, d) rasionallaşdırıcı, ,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı (Çəki: 1)

- ☐ d), c) və e)
 - ☐ a), b) və d)
 - ☒ a), e) və b)
 - ☐ b), d), və e)
 - ☐ a), d) və c)
-

Sual: Tətbiq obyektinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ mövsümi, antidempinq, kompensasiya
 - ☒ ixrac, idxal, tranzit
 - ☐ avtonom, konvension, preferensial
 - ☐ advalor, spesifik, qarışıq
 - ☐ nominal, effektiv
-

Sual: Aşağıdakılardan hansı QTT- nə aiddir ? (Çəki: 1)

- ☒ mövsümi rüsumların tətbiqi
 - ☐ idxal rüsumlarının tətbiqi
 - ☐ avtonom rüsumların tətbiqi
 - ☐ spesifik rüsumlarının tətbiqi
 - ☐ konvension rüsumların tətbiqi
-

Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ tarif kvotaları
 - ☐ fərdi kvotalar
 - ☒ miqdar kvotaları
 - ☐ qlobal kvotalar
 - ☐ faiz kvotaları
-

Sual: Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☒ milli idxalçıların müdafiəsi
 - ☐ milli sənayenin müdafiəsi
 - ☐ iqtisadi təhlükəsizliyin müdafiəsi
 - ☐ insanların sağlamlığının müdafiəsi
 - ☐ heyvanların sağlamlığının müdafiəsi
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ preferensial

- ☐ spesifik
 - ☐ ixrac
 - ☐ tarnzit
 - ☒ saxlanc
-

Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aiddir? (Çəki: 1)

- ☐ geniş təkrar istehsal effekti
 - ☐ dövriyyə effekti
 - ☐ satış effekti
 - ☒ istehsal effekti
 - ☐ mübadilə effekti
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil ? (Çəki: 1)

- ☐ xüsusi rüsumların tətbiqi
 - ☐ keyfiyyətə nəzarətin tətbiqi
 - ☐ qiymətlərin inzibati fiksə olunması
 - ☒ nominal rüsumların tətbiqi
 - ☐ sürüşkən yığımların tətbiqi
-

Sual: Xarici ticarətin gömrük statistikasının vəzifələrinə aid deyil : (Çəki: 1)

- ☐ Xarici ticarətin həcmi, dinamikası və strukturunu xarakterizə edən göstəricilər sistemi və təhlilinin metodoloji prinsiplərinin işlənməsi
 - ☐ AR –nın idxalı və ixracı haqda məlumatların tam və səhih uçotunun təmin edilməsi
 - ☐ AR-nın xarici ticarət əmtəə axınlarının strukturu , dinamikası və əsas meyillərinin təhlili
 - ☐ AR-nın tədiyyə balansı və milli hesablar sistemi çərçivəsində makroiqtisadi göstəricilərin proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması
 - ☒ XİF-in tənzimlənməsinin tarif və qeyri-tarif tədbirlərinin effektivliyinin artırılmasının istiqamətlərinin müəyyən edilməsi
-

Sual: Azərbaycandan malların ixracı zamanı: (Çəki: 1)

- ☐ rüsumlar ödənilmir
 - ☒ bütün rüsum və vergilər ödənilir, QTT-nə əməl olunur
 - ☐ ödənilmiş rüsumlar geri qaytarılır
 - ☐ mallara ticarət siyasəti tədbirləri tətbiq edilmir
 - ☐ mallar müəyyən vaxtdan sonra ölkəyə qaytarılır
-

Sual: Aşağıdakılardan hansı YGB-nin informasiya bloklarına aiddir ? (Çəki: 1)

- ☐ tranzit bloku
 - ☐ valyuta bloku
 - ☐ qablaşdırma bloku
 - ☐ iqtisadi blok
 - ☒ maliyyə bloku
-

Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ? (Çəki: 1)

- ☐ ixrac
 - ☐ idxal
 - ☒ təkrar ixrac
 - ☐ tranzit
 - ☐ qarışıq
-

Sual: Aşağıdakılardan hansı rüsum normaları müəyyən olunarkən nəzərə alınan amillərə aid deyil? (Çəki: 1)

- ☐ Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi əsas götürülməlidir
 - ☒ Rüsum normaları müəyyən olunarkən istehlakçıların alıcılıq qabiliyyəti nəzərə alınmalıdır
 - ☐ Rüsum normalalarının orta qiyməti ayrı ayrı mal qrupları üçün müəyyən olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir
 - ☐ Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər arasındakı fərq əsas götürülür
 - ☐ Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aiddir ? (Çəki: 1)

- ☐ ixracın strukturunun təkmilləşdirilməsi
 - ☐ idxalın strukturunun rasionallaşdırılması
 - ☒ idxalın məhdudlaşdırılması
 - ☐ gömrük dəyərinin müəyyən olunması
 - ☐ malın mənşə ölkəsinin müəyyən olunması
-

Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- ☐ idxalı stimullaşdırmaqdır
 - ☐ ixracı stimullaşdırmaqdır
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - ☒ idxalın və ixracın miqdarının məhdudlaşdırılmasıdır
 - ☐ ölkəyə malların gətirilməsini qadağan etməkdir
-

Sual: Aşağıdakılardan hansı gömrük statistikasının metodlarına aid deyil? (Çəki: 1)

- ☐ ümumiləşdirmə metodu
 - ☐ balans metodu
 - ☐ indeks metodu
 - ☒ əmsal metodu
 - ☐ faktor metodu
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük prosedurlarına aid deyil: (Çəki: 1)

- ☒ təkrar ixrac
- ☐ daxili tranzit

- ☐ saxlanc
 - ☐ daxildə emal
 - ☐ sərbəst zona
-

Sual: Aşağıdakılardan hansı gömrük rəsmiləşdirilməsinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ sənədlərin və faktiki gömrük nəzarətinin effektiv həyata keçirilməsi üçün şərait yaradılması
 - ☒ ölkənin milli iqtisadiyyatının effektiv stimullaşdırılması
 - ☐ valyuta, ekoloji, veterinar, ixrac nəzarəti və nəzarətin digər formalarının həyata keçirilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ gömrük statistikasını və xüsusi gömrük statistikasının aparılmasının təmin edilməsi
 - ☐ XİF iştirakçılarına gömrük proseduru (gömrük rejimini) düzgün seçməyə yardım göstərilməsi
-

Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - ☐ ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəşional nisbətini saxlanması
 - ☐ ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
 - ☒ gömrük rüsumları, vergilər və digər gömrük ödənişlərinin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi
 - ☐ ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
-

Sual: Təsirinin qiymətləndirilməsinə görə rüsumlar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ ixrac, idxal, tranzit
 - ☐ mövsümi, antidempinq, kompensasiya
 - ☐ avtonom, konvension, preferensial
 - ☒ nominal, effektiv
 - ☐ advalor, spesifik, qarışıq
-

Sual: Aşağıdakılardan hansı QTT-nə aid deyil? (Çəki: 1)

- ☐ kvotalaşdırma
 - ☐ karantin nəzarəti
 - ☐ kompensasiya rüsumları
 - ☐ antidempinq rüsumlarının tətbiqi
 - ☒ preferensial rüsumlar
-

Sual: Antidempinq rüsumlarının tətbiqində məqsəd : (Çəki: 1)

- ☐ ölkədən ixracın qarşısının alınmasıdır
 - ☐ ölkəyə ucuz malların idxalının stimullaşdırılmasıdır
 - ☐ ölkənin ixrac potensialından effektiv istifadə olunmasının təmin edilməsidir
 - ☒ istehsalçıların xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasıdır
 - ☐ ölkə istehlakçıların zərərli məhsullardan qorunmasıdır
-

Sual: Aşağıdakılardan hansı texniki maneələrə aid deyil? (Çəki: 1)

- ☐ qablaşdırmaya tələblər
 - ☐ sanitari nəzarəti
 - ☒ yükləməyə tələblər
 - ☐ karantin nəzarəti
 - ☐ markalanmaya tələblər
-

Sual: Aşağıdakılardan hansı xüsusi gömrük statistikasının istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ gömrük dəyərinə nəzarət
 - ☐ gömrük ödənişlərinin ödənilməsi
 - ☐ gömrük hüquqpozmaları
 - ☐ bəyanetmə
 - ☒ valyuta nəzarəti
-

Sual: Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)nominallaşdırıcı b) stabiləşdirici, d)himayəçi,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı, (Çəki: 1)

- ☐ d), c) və e)
 - ☐ a), b) və d)
 - ☐ a), e) və b)
 - ☒ b), d), və e)
 - ☐ a), d) və c)
-

Sual: Aşağıdakılardan hansı idxal rüsumlarının iqtisadi effektlərinə aiddir? (Çəki: 1)

- ☒ gəlir effekti
 - ☐ dövriyyə effekti
 - ☐ satış effekti
 - ☐ mübadilə effekti
 - ☐ geniş təkrar istehsal effekti
-

Sual: Kvotaların tətbiqində məqsəd: (Çəki: 1)

- ☐ malların istehlakının məhdudlaşdırılmasıdır
 - ☐ ixracı stimullaşdırmaqdır
 - ☐ istehlakçıların hüquqlarının müdafiəsidir
 - ☐ ölkədə istehsalın strukturunun yaxşılaşdırılmasıdır
 - ☒ idxalın və ixracın miqdarının məhdudlaşdırılmasıdır
-

Sual: İxracə nəzarət olunması bunu nəzərdə tutmur: (Çəki: 1)

- ☐ ixracə rüsumların tətbiqi
 - ☐ ixracə vergilərin tətbiqi
 - ☐ ixracın lisenziyaləşdırılması
 - ☒ ixracın könüllü məhdudlaşdırılması
 - ☐ ixracın kvotaləşdırılması
-

Sual: İxracın stimullaşdırılması üçün tətbiq olunan tədbirlər bundan asılı deyil: (Çəki: 1)

- ☒ ölkənin təbii –coğrafi vəziyyəti
 - ☐ ölkə iqtisadiyyatının vəziyyətindən
 - ☐ ölkənin inkişaf mərhələsindən
 - ☐ dünyadakı ümumi iqtisadi vəziyyətdən
 - ☐ siyasi vəziyyətdən
-

Sual: İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ subsidiyaların tətbiqi
 - ☐ özəl kapital qoyuluşuna dövlət zəmanəti
 - ☐ güzəştli kreditlərin verilməsi
 - ☐ infrastruktur məsələlərinin həlli
 - ☒ ixrac kreditlərinin verilməsi
-

Sual: İxracın stimullaşdırılması üzrə təşkilati tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ xüsusi dövlət fondlarının yaradılması
 - ☐ özəl kapital resurslarının mobilizasiyası
 - ☐ xaricdə ixracın genişləndirilməsi üçün mərkəzlər yaradılması
 - ☒ ixrac kreditlərinin sığortalanması
 - ☐ xaricdə ticarət nümayəndəliklərinin yaradılması
-

Sual: İxrac məhsullarının istehsalının stimullaşdırılması üzrə tədbirlərə aiddir: (Çəki: 1)

- ☒ birbaşa xarici investisiyaların stimullaşdırılması
 - ☐ xüsusi dövlət fondlarının yaradılması
 - ☐ özəl kapital resurslarının mobilizasiyası
 - ☐ ixracın kreditləşdirilməsi
 - ☐ ixrac kreditlərinin sığortalanması
-

Sual: İxrac kreditlərinin üstünlüklərinə aid deyil: (Çəki: 1)

- ☐ yeni bazarlara çıxarkən potensial müştərilərin etibarlılığının qiymətləndirilməsində mütəxəssislərin yardımı
 - ☐ xarici müştərinin maliyyə vəziyyətinin daimi müşahidəsi və onların maliyyə vəziyyəti haqda vaxtında məlumat almaq imkanı
 - ☐ müştərilərin sayının və satışın həcmi artırılması imkanı
 - ☒ xarici müştərilərin alıcılıq qabiliyyətinin artırılması imkanı
 - ☐ ödənişlərin daha çevik formalarından istifadə etmək hesabına rəqabətqabiliyyətliliyin yüksəldilməsi imkanı
-

Sual: İxracın stimullaşdırılmasının dolayı vasitələrinə aid deyil (Çəki: 1)

- ☐ ixracı cəlb edilən kreditlərin faizlərin ödənilməsi üzrə xərclərin bir hissəsinin ödənilməsi
- ☐ xırda və orta müəssisələrə maliyyə dəstəyi

- ☒ təkrar maliyyələşdirilən kredit mexanizmlərinin tətbiqi
 - ☐ sərgi, yarmarka fəaliyyətinə yardım göstərən tədbirlər
 - ☐ ixrac üçün zəruri infrastrukturun yaradılması
-

Sual: Dolayı subsidiyalasdırma üsullarına aid deyil: (Çəki: 1)

- ☐ əvvəllər ödənilmiş rüsumların qaytarılması formasında vergi güzəştləri
 - ☐ ixracçının ixracdan əldə edəcəyi gəlirin dövlət tərəfindən ödənilməsi,
 - ☐ şirkətlərə ixracı dəstəkləyən vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - ☐ istehsal olunan mallar ixrac olunduqda idxal rüsumlarından azad olunma
 - ☒ ixracçının ixracdan əldə edəcəyi gəlirin dövlət tərəfindən ödənilməsi
-

Sual: Beynəlxalq səviyyədə yaradılmış ixrac nəzarəti sisteminin metodlarına aid deyil: (Çəki: 1)

- ☐ ixrac nəzarəti obyektı olan malların siyahısının müəyyən olunması
 - ☐ nəzarət altında olan mallar və texnologiyalarla Xİ əməliyyatların lisenziyalasdırılması
 - ☐ valyuta nəzarəti
 - ☒ nəzarət altında olan mallar və texnologiyalarla Xİ əməliyyatların kvotalasdırılması
 - ☐ bu mallarla XİF-in həyata keçirilməsinin müəyyən olunmuş qaydalarını pozan şəxslərə dövlət məcburetmə tədbirlərinin (sanksiyaların) tətbiqi
-

Sual: İxracın birbaşa stimullaşdırılması tədbirlərinə aiddir: (Çəki: 1)

- ☐ özəl kapital qoyuluşuna dövlət zəmanəti
 - ☐ güzəştli kreditlərin verilməsi
 - ☒ ixrac kreditlərinin sığortalanması
 - ☐ birbaşa xarici investisiyaların stimullaşdırılması
 - ☐ xüsusi dövlət fondlarının yaradılması
-

Sual: Xidmətlərlə xarici ticarətin sürətli inkişafının əsas səbəbi: (Çəki: 1)

- ☐ insanların tələbatının artmasıdır
 - ☒ transmilli şirkətlərin bu sferaya daxil olmasıdır
 - ☐ xidmətlərlə ticarətin liberallasmasıdır
 - ☐ elmi- texniki tərəqqinin sürətlənməsidir
 - ☐ beynəlxalq əmək bölgüsünün dərinləşməsidir
-

Sual: Xidmətlərin ixracı üsullarına aid deyil: (Çəki: 1)

- ☐ transsərhəd xidmətlər göstərilməsi
 - ☒ xidmətlər istehsalçısı və istehlakçısının üçüncü ölkəyə keçməsi
 - ☐ istehlakçının xidmət ixrac edən ölkəyə yerdəyişməsi
 - ☐ xidmətlər istehlak edən ölkədə kommersiya iştirakının təsis olunması
 - ☐ fiziki şəxslərin xidmət göstərilməsi məqsədi ilə müvafiq ölkəyə keçməsi.
-

Sual: QATS –da müəyyən olunmuş xidmətlərlə beynəlxalq ticarətin prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☐ ən əlverişli şərait rejiminin tətbiqi prinsipi
 - ☐ xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
 - ☐ inhisarçı xidmət göstərənlərin fəaliyyəti prinsipi
 - ☒ xidmətlərlə ticarətdə yaranmış mübahisələrin danışıqlar yolu ilə həll olunması prinsipi
 - ☐ inkişaf etməkdə olan ölkələrin xidmətlərlə ticarətdə daha fəal iştirakının təmin edilməsi prinsipi
-

Sual: QATS-da müəyyən olunmuş xidmətlərlə beynəlxalq ticarətin prinsiplərinə aiddir: (Çəki: 1)

- ☐ xidmətlərlə ticarətin tənzimlənməsində iqtisadi metodların inzibati xarakterli metodlar üzərində prioriteti prinsipi
 - ☐ mülkiyyət formasından asılı olmayaraq bütün xidmətlər ixracçıların hüquq bərabərliyi və ayrışdırılmağa yol verilməməsi
 - ☒ xidmətlərlə ticarətin tənzimlənməsində şəffaflıq prinsipi
 - ☐ xidmətlərlə ticarətin tənzimlənməsi metodlarının tətbiqinin obyektivliyi və əsaslılığı
 - ☐ xidmətlərlə ticarətdə yaranmış mübahisələrin danışıqlar yolu ilə həll olunması prinsipi
-

Sual: QATS-da öz əksini tapmayıb: (Çəki: 1)

- ☐ inhisarçı xidmət göstərənlərin fəaliyyət qaydaları
 - ☐ fəvqəladə müdafiə tədbirlərinin tətbiqi halları və qaydaları
 - ☐ ödəniş balansının müdafiəsi məqsədi ilə tətbiq oluna bilən məhdudiyyətlər
 - ☐ ümumi istisnalar haqda müddəalar da öz əksini tapmışdır
 - ☒ xidmətlərin istehlakçıların hüquqlarının müdafiəsi qaydaları
-

Sual: İnvestisiya mühitini müəyyən edən amillərə aid deyil: (Çəki: 1)

- ☐ ölkədə cəlbəedici investisiya layihələrinin olması
 - ☐ qanunların sabilliyi
 - ☐ siyasi sabillik
 - ☒ ölkədə demoqrafik vəziyyət
 - ☐ ölkədə torpaq üzərində xüsusi mülkiyyətin olması
-

Sual: İnvestisiya fəaliyyəti haqda AR Qanunu nəvaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 18 fevral 1993 –cü il
 - ☒ 13 yanvar 1995-ci il
 - ☐ 26 oktyabr 1994 cü il
 - ☐ 12 mart 1995-ci il
 - ☐ 16 dekabr 1993-cü il
-

Sual: Xarici investisiyaların qorunması haqda AR Qanunu nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 16 dekabr 1993-cü il
- ☐ 15 mart 1995-ci il

- ☒ 15 yanvar 1992-ci il
 - ☐ 26 oktyabr 1994 cü il
 - ☐ 18 fevral 1993 –cü il
-

Sual: Valyuta siyasətinin əsas istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☒ valyuta ehtiyatlarının idarə olunmasının xarici trast fondlara tapşırılması
 - ☐ mərkəzi bank tərəfindən valyuta müdaxilələrinin həyata keçirilməsi
 - ☐ valyuta ehtiyatlarının müxtəlif ölkələrin valyutalarında saxlanması
 - ☐ valyuta məhdudiyyətlərinin tətbiqi
 - ☐ mərkəzi bank tərəfindən faiz normalarının müəyyən olunması
-

Sual: Hansı halda xarici investisiyaların ölkəyə gətirilməsinə məhdudiyyətlər qoyulması zəruridir? (Çəki: 1)

- ☐ ölkədə xarici kapitalın artıqlığı mövcuddursa
 - ☐ ölkədə pulun artıqlığı faiz normalarının enməsinə səbəb ola bilərsə
 - ☒ xarici investisiyalar ölkənin iqtisadi təhlükəsizliyinə təhdid edirsə
 - ☐ həmin ölkə ilə diplomatik münasibətlərin pisləşməsi halında
 - ☐ ölkənin öz kapital ehtiyatları həddən çoxdursa
-

Sual: Deviz siyasəti nədir? (Çəki: 1)

- ☐ ölkədə devizlərin fəaliyyətinə məhdudiyyətlərin tətbiqi
 - ☐ mərkəzi bank tərəfindən devizlərin istifadəsinin qadağan olunması
 - ☐ devizlərin milli valyutaya dəyişdirilməsinin qaydalarının müəyyən edilməsi
 - ☒ mərkəzi bank tərəfindən xarici valyutanın alınıb- satılması
 - ☐ mərkəzi bank tərəfindən ölkədə fəaliyyət göstərən xarici valyutaların siyahısının müəyyən edilməsi
-

Sual: Diskont siyasəti nədir? (Çəki: 1)

- ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması
 - ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsinin artırılması
 - ☒ mərkəzi bank tərəfindən kommersiya banklarının təkrar maliyyələşdirilməsi üçün faiz dərəcələrinin müəyyən olunması
 - ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının kredit faizlərinin maksimal həddinin müəyyən olunması
 - ☐ mərkəzi bank tərəfindən kommersiya banklarının kredit faizlərinin minimal həddinin müəyyən olunması
-

Sual: Devalvasiya nədir? (Çəki: 1)

- ☐ milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi
 - ☐ milli valyutanın alıcılıq qabiliyyətinin yüksəldilməsi
 - ☐ milli valyutanın inflyasiyasının yüksəldilməsi
 - ☐ milli valyutanın məzənnəsinin yüksəldilməsi
 - ☒ milli valyutanın məzənnəsinin aşağı salınması
-

Sual: Devalvasiya dərəcəsi nədir? (Çəki: 1)

- ☐ milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsi dərəcəsi
 - ☐ milli valyutanın pul nişanlarında ləğv olunan sıfırların sayı
 - ☒ milli valyutanın məzənnəsinin aşağı salınması faizi
 - ☐ milli valyutanın məzənnəsinin artırılması faizi
 - ☐ milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşmə dərəcəsi
-

Sual: Valyuta nəzarətinin məqsədi nədir? (Çəki: 1)

- ☐ valyuta əməliyyatlarının aparılması zamanı ölkənin iqtisadi maraqlarının təmin edilməsi
 - ☒ valyuta əməliyyatlarının aparılması zamanı valyuta qanunvericiliyinə əməl olunmasının təmin edilməsi
 - ☐ ölkənin valyuta ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
 - ☐ ölkədə tədiyyə balansının tarazlığının təmin olunması
 - ☐ xarici valyutanın ölkədən qanunsuz çıxarılmasının qarşısının alınması
-

Sual: Daxili bazarın xarici rəqabətin zərərli təsirindən müdafiə olunmasına və bir sıra hallarda isə xarici bazarın tutulmasına yönəlmiş xarici ticarət siyasəti necə adlanır? (Çəki: 1)

- ☐ Liberalizm
 - ☒ Proteksionizm
 - ☐ Diversifikasiya
 - ☐ Diskont
 - ☐ Dempinq
-

Sual: Gömrük auditi hansı formalarda həyata keçirilir? (Çəki: 1)

- ☐ Tam və qismən
 - ☐ Açıq və qapalı
 - ☒ Ümumi və xüsusi
 - ☐ Müəyyən və qeyri-müəyyən
 - ☐ Sabit və dəyişkən
-

Sual: BXİ –in milli iqtisadiyyata müsbət təsirlərinə aid deyil: (Çəki: 1)

- ☐ stabil maliyyələşdirmə mənbələri
 - ☐ qabaqcıl texnologiyaların ötürülməsi
 - ☒ istehsal amillərindən rəşional istifadə
 - ☐ ixracın diversifikasiyası imkanı
 - ☐ xarici bazarlarla əlaqələrin genişlənməsi
-

Sual: Xarici investisiya siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ iqtisadiyyatın strukturca yenidən qurulmasının təmin olunması
- ☐ yeni işyerlərinin açılması hesabına məşğulluğun səviyyəsinin yüksəldilməsi
- ☐ xarici kapitalın ölkəyə cəlb edilməsi və ölkə iqtisadiyyatının inkişafı üçün effektiv istifadəsinin təmin edilməsi

- ☒ yüksək əlavə dəyərli sahələrdə yüksək ixtisaslı kadrlara tələbatın artması
 - ☐ inkişaf etmiş ölkələrin qabaqcıl idarəetmə təcrübəsindən yararlanmaq
-

Sual: Aşağıdakılardan hansı xarici investisiya siyasətinin məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ ölkədə sağlam rəqabət mühitinin yaradılması
 - ☒ iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün əlverişli şərait yaradılması
 - ☐ xarici investisiyalarla bərabər ölkəyə qabaqcıl texnologiyalar və mütərəqqi sahibkarlıq təcrübəsinin cəlb edilməsi
 - ☐ ölkə iqtisadiyyatının diversifikasiyası, yüksək texnoloji sahələrin inkişafına şərait yaradılması
 - ☐ vençur investisiyalaşdırmasının yaradılması və inkişafı üçün şərait yaradılması
-

Sual: Kapital ixrac edən ölkələr tərəfindən tətbiq olunan məhdudlaşdırıcı və stimullaşdırıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ BXİ-dan gəlirlərin və mənfəətin baza ölkəsinə köçürülməsinə vergi güzəştləri
 - ☐ İEO və keçid iqtisadiyyatlı ölkələrin iqtisadiyyatına investisiya qoyan kiçik və orta şirkətlərin güzəştli kreditləşdirilməsi
 - ☒ Ölkədə özəl kapital qoyuluşuna dövlət zəmanətinin verilməsi
 - ☐ Xarici investisiyalaşdırmaya dəstək göstərən xüsusi orqanların yaradılması
 - ☐ Investisiyaların dəstəklənməsi proqramlarının işlənməsi
-

Sual: Xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ Xalq təsərrüfatı üçün strateji əhəmiyyətə malik sahələrə xarici kapitalın daxil olmasına imkan verilməməsi
 - ☐ Xarici investisiyalı müəssisələrin gəlirinin bir hissəsinin ölkənin daxili ehtiyacları üçün istifadə olunmasına yönəlmiş tədbirlər
 - ☐ xarici kapitalın ölkəyə buraxılmasının lisenziya-icazəli qaydalarının tətbiqi
 - ☒ ixrac qiymətlərinin səviyyəsinə qoyulan məhdudiyyətlər
 - ☐ ixracın həcminə məhdudiyyətlər
-

Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aid deyil? (Çəki: 1)

- ☐ malların idxalının əvəz olunması tələbləri
 - ☐ birgə müəssisələrin yaradılmasına məhdudiyyətlər
 - ☒ xarici şirkətlərin gəlir səviyyəsinə qoyulan məhdudiyyətlər
 - ☐ xarici kapitalın daxil ola biləcəyi fəaliyyət sahələrinin müəyyən edilməsi
 - ☐ gəlir və kapitalın ölkədən çıxarılmasına müxtəlif məhdudiyyətlərin tətbiqi
-

Sual: Aşağıdakılardan hansı xarici kapitalın ölkəyə daxil olmasının tənzimlənməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlərə aiddir? (Çəki: 1)

- ☒ Yer in t ki v  t bii s rv tl rin i l nm sin  xarici kapital in buraxılmasına d vl t n zar tinin t tbiqu
 - ☐ TMK-lar in yerl şdiyi  lk   razisin  xarici filiallardan ixrac in m hdudlaşdırılması  zr  t dbirl r
 - ☐ BXİ-dan g lirl rin v  m nf  tin baza  lk sin  k   r lm sin  qoyulan m hdudiyy tl r
 - ☐ İEO v  ke id iqtisadiyyatlı  lk l rin iqtisadiyyatına investisiya qoyan ki ik v  orta  irk tl rin kreditl şdirilm sin  m hdudiyy tl r
 - ☐ xarici kapital in  lk nin strateji  h miyy tli sektorlarına daxxil olmasının qar ısının alınması
-

Sual: Xarici kapital in q bul ed n  lk nin iqtisadiyyatı    n yarada bil c yi t hdidl r  aid deyil: (  ki: 1)

- ☐ milli kapital in f aliyy tini m hdudlaşdırı
 - ☐ strateji m h m obyektl rin xarici kapital in n zar ti altına ke m si
 - ☐  lk     n h yati  h miyy tli sah l rin xarici sahibkarların n zar ti altına ke m si
 - ☒ xarici sahibkarların  lk nin t bii s rv tl rindən  z m nf  tl ri    n istifad  etm si
 - ☐ g lirl rin  lk d n k tl vi  ıxarılması
-

Sual: M hdudlaşdırıcı i   zar f aliyy t h yata ke ir n  irk tl r bar sində h yata ke iril n t nziml yici t dbirl r  aid deyil: (  ki: 1)

- ☐ bazar in b l nm si  zr  t dbirl r
 - ☐ tenderl rin t  kili  zr  t dbirl r
 - ☒ f aliyy t in m hdudlaşdırılması  zr  t dbirl r
 - ☐ “ laq li ticar t” t dbirl ri
 - ☐ p rak nd  satı  qiym tl rinin saxlanılması  zr  t dbirl r
-

Sual: A a ıdakılardan hansı m hdudlaşdırıcı i   zar f aliyy t h yata ke ir n  irk tl r bar sində h yata ke iril n t nziml yici t dbirl r  aid deyil: (  ki: 1)

- ☒ qiym tl rin m hdudlaşdırılması  zr  t dbirl r
 - ☐ m st sna diler  laq l rindən imtina  zr  t dbirl r
 - ☐ transfert qiym tl rinin t tbiqu il   laq dar t dbirl r
 - ☐ qiym tl rin differensasiyası  zr  t dbirl r
 - ☐ qiym tl rin fiks  olunması  zr  t dbirl r
-

Sual: Ke  n  srin 80-ci ill rində investisiya rejiml rinin liberalla ması s b bl rin  aid deyil: (  ki: 1)

- ☐ 80- ci ill rd  bir sıra İEO  lk l rin xarici borc b hranı ke irm si v  maliyy  resurslarının m hdudlu u
 - ☒ Ke mi  socialist  lk l rində iqtisadi inki af templ rinin z ifl m si
 - ☐  lk l r arasında BXİ-in c lb olunması u runda r qab tin g cl nm si
 - ☐ 80-ill rin  vv ll rində d nyada ba  ver n iqtisadi t n zz l
 - ☐  lk l rin, x susil  d  yeni s naye  lk l rinin milli TMK-lar in inki afı v  onlara d st k siyas tini h yata ke irm si
-

Sual: Aşağıdakılardan hansı investisiya iqliminin təriflərindən deyil? (Çəki: 1)

- ☒ Investisiya iqlimi – investisiyalara potensial ödəniş qabiliyyətli tələbi şərtləndirən müxtəlif obyektiv əlamət, xəssə və vasitələrin məcmusudur
 - ☐ Investisiya iqlimi – ölkədə müvəqqəti sərbəst pul vəsaitlərinin gəlir götürmək məqsədi ilə qoyulması üçün formalaşmış siyasi və iqtisadi amillər məcmusudur
 - ☐ Investisiya iqlimi – ölkə üçün xarakterik olan və subyektlərin investisiya qoyma imkanlarını və stimullarını müəyyən edən amillər kompleksidir
 - ☐ Investisiya iqlimi – ölkədə kapital qoyuluşunun cəlbədiciyini müəyyən edən iqtisadi, siyasi və digər amillərin məcmusudur
 - ☐ Investisiya iqlimi- investoru ölkəyə investisiya qoymağa və ya investisiya qoymaqdan imtina etməyə sövq edən siyasi, sosial – iqtisadi və hüquqi amillərin məcmusu ilə xarakterizə olunan mövcud şəraitdir
-

Sual: Aşağıdakılardan hansı investisiya potensialının elementlərinə aid deyil? (Çəki: 1)

- ☐ istehsal potensialı
 - ☐ infrastruktur potensialı
 - ☒ intellektual potensial
 - ☐ istehlak potensialı
 - ☐ institusional potensial
-

Sual: Investisiya risklərini qiymətləndirmək üçün təhlil olunması zəruri olan amillərə aid deyil: (Çəki: 1)

- ☐ siyasi sabillik – siyasi çevrilişlər və onların işgüzar fəallığa təsiri
 - ☐ xarici investisiyalar və gəlirlərə münasibət – sosial ehtiyaclara xərclərin miqdarı
 - ☒ milli valyutanın məzənnəsi
 - ☐ milliləşdirmə - mülkiyyətin ekspropriasiyası (zorla əldən alınması)
 - ☐ devalvasiya ehtimalı - valyuta tənzimləməsi metodlarının təsiri və effektivliyi
-

Sual: Aşağıdakılardan hansı investisiya risklərini qiymətləndirmək üçün təhlil olunması zəruri olan amillərə aid deyil? (Çəki: 1)

- ☐ müqavilənin reallaşdırılması imkanı- müqavilə öhdəliklərinə əməl olunması
 - ☐ qısa və uzun müddətli kreditlər – kredit verilməsinin şərtləri
 - ☐ kriminogen durum – mütəşəkkil cinayətkarlıq və bunun işgüzar fəallığa təsiri
 - ☒ ölkənin daxili bazarında rəqabətin səviyyəsi
 - ☐ korrupsiyanın mövcudluğu – korrupsiyanın səviyyəsi və işgüzar fəallığa təsiri
-

Sual: Investisiya cəlbədiciyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil: (Çəki: 1)

- ☐ iqtisadiyyatın effektivliyi
 - ☐ siyasi risklərin səviyyəsi
 - ☐ uzunmüddətli borc kapitalının əlçatanlığı
 - ☐ forsmajor halların yaranma ehtimalı
 - ☒ kadrların ixtisas səviyyəsi
-

Sual: Aşağıdakılardan hansı investisiya cəlb ediliyinin reytinglərinin hesablanması üçün istifadə olunan göstəricilərə aid deyil? (Çəki: 1)

- ☐ dövlət tənzimləməsinin vəziyyəti
- ☐ xarici borcların vəziyyəti
- ☐ borclara xidmət edilməsi qabiliyyəti
- ☒ xaricə verilən kreditlərin miqdarı
- ☐ bank kreditlərinin əlçatanlığı

BÖLMƏ: YENİ 2

Ad	Yeni 2
Suallardan	91
Maksimal faiz	91
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	7 %

Sual: Beynəlxalq təcrübədə əlverişli investisiya iqliminin yaradılması üçün tədbirlərin həyata keçirilməsi istiqamətlərinə aid deyil: (Çəki: 1)

- ☐ investisiyalar üçün əlverişli inzibati mühitin yaradılması
- ☒ İqtisadiyyatda rəqabətin stimullaşdırılması
- ☐ investisiya fəaliyyəti üçün yüksək səviyyəli infrastrukturun yaradılması
- ☐ xarici investisiyalı istehsalın təchizatçılarla təmin edilməsi
- ☐ investisiya proseslərinin kadr təminatı

Sual: Aşağıdakılardan hansı beynəlxalq təcrübədə əlverişli investisiya iqliminin yaradılması üçün tədbirlərin həyata keçirilməsi istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ investisiyaların cəlb edilməsi və dəstəklənməsinin maliyyə mexanizmlərinin yaradılması
- ☒ investisiyalar əsasında istehsal olunmuş məhsulların istehlakının stimullaşdırılması
- ☐ investisiyaların vergi stimullaşdırılması sisteminin yaradılması
- ☐ investisiyalar üçün cəlb edici tarif şərtlərinin yaradılması
- ☐ investisiyalar əsasında istehsal olunmuş məhsula tələbin stimullaşdırılması

Sual: İnvestisiyalar üçün əlverişli inzibati mühitin yaradılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ investisiya iqliminin yaxşılaşdırılması üzrə daimi fəaliyyət göstərən şura yaradılması
 - ☐ xarici investisiyalı müəssisələrin qeydiyyatı və fəaliyyəti qaydalarının sadələşdirilməsi
 - ☐ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
 - ☐ ölkənin investisiya iqlimi haqda illik hesabatların hazırlanıb dərc edilməsi
 - ☒ investorlar üçün cəlb edici, əlverişli infrastruktur şəraitinə malik xüsusi iqtisadi zonaların, sənaye və texnoloji parkların yaradılması
-

Sual: Aşağıdakılardan hansı İnvestisiyalar üçün əlverişli inzibati mühitin yaradılması üzrə tədbirlərə aid deyil? (Çəki: 1)

- ☒ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ investorlarla inzibati rəhbərlik arasında operativ və effektiv qarşılıqlı əlaqənin təmin edilməsi
 - ☐ investisiyaların cəlb edilməsi və investorlarla iş üzrə agentliyin yaradılması
 - ☐ dövlət hakimiyyət orqanlarının inzibati prosedurlarının sayının azaldılması və sadələşdirilməsi məqsədi ilə onların auditinin həyata keçirilməsi
 - ☐ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
-

Sual: Aşağıdakılardan hansı İnvestisiyalar üçün əlverişli inzibati mühitin yaradılması üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ investorlar üçün cəlbedici, əlverişli infrastruktur şəraitinə malik xüsusi iqtisadi zonaların, sənaye və texnoloji parkların yaradılması
 - ☒ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
 - ☐ xarici investorların cəlb edilməsi üçün vergi stimulları kompleksinin işlənməsi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
-

Sual: İnvestisiya fəaliyyəti üçün yüksək səviyyəli infrastrukturun yaradılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☒ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ sənaye meydançaları”nın taradılması üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi
 - ☐ investorlar üçün cəlbedici, əlverişli infrastruktur şəraitinə malik xüsusi iqtisadi zonaların, sənaye və texnoloji parkların yaradılması
 - ☐ qrantlar təqdim etməklə sənaye – texnoloji parkların infrastrukturunun maliyyələşdirilməsi mexanizmlərinin işlənməsi
 - ☐ investisiya fəaliyyəti üçün ofis, nəqliyyat, sosial- rekreasion infrastrukturun yaradılması
-

Sual: Aşağıdakılardan hansı investisiya fəaliyyəti üçün yüksək səviyyəli infrastrukturun yaradılması üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ inhisarçılığın qarşısının alınması və rəqabətin stimullaşdırılması üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi
- ☒ “sənaye meydançaları”nın taradılması üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi
- ☐ vergi güzəştlərinin tətbiqinin ölkə iqtisadiyyatına inteqral effektinin qiymətləndirilməsi
- ☐ məqsədli istehsal klasterlərinin yaradılması və inkişafının dəstəklənməsi

☐ investorlarla inzibati rəhbərlik arasında operativ və effektiv qarşılıqlı əlaqənin təmin edilməsi

Sual: İnvestisiyaların cəlb edilməsi və dəstəklənməsinin maliyyə mexanizmlərinin yaradılması tədbirlərinə aid deyil (Çəki: 1)

- ☐ investisiyalara qrantların verilməsi qaydalarının işlənməsi
 - ☐ investisiyaların dəstəklənməsi üçün investisiya və vençur fondları, banklar, xarici dövlət investisiya agentlikləri, ixtisaslaşmış maliyyə müəssisələri ilə əlaqələrin yaradılması
 - ☒ şirkətlərə vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - ☐ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi riskləri dövlət tərəfindən sığortalanması
-

Sual: Aşağıdakılardan hansı investisiyaların cəlb edilməsi və dəstəklənməsinin maliyyə mexanizmlərinin yaradılması tədbirlərinə aiddir? (Çəki: 1)

- ☐ əvvəllər ödənilmiş rüsumların qaytarılması formasında vergi güzəştləri
 - ☐ şirkətlərə vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
 - ☒ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☐ vergi "tətiləri"- yəni vergi ödənilməsinə bir neçə il möhlət verilməsi
 - ☐ şərti rüsumsuz idxal sisteminin tətbiqi
-

Sual: Aşağıdakılardan hansı investisiyaların vergi stimullaşdırılması sisteminin yaradılması tədbirlərinə aiddir? (Çəki: 1)

- ☐ investisiyalara qrantların verilməsi qaydalarının işlənməsi
 - ☐ investisiyaların dəstəklənməsi üçün investisiya və vençur fondları, banklar, xarici dövlət investisiya agentlikləri, ixtisaslaşmış maliyyə müəssisələri ilə əlaqələrin yaradılması
 - ☐ subsidiyaların, zəmanətli ixrac kreditlərinin verilməsi, bəzi risklərin dövlət tərəfindən sığortalanması
 - ☒ amortizasiya ayırmalarının məbləğinin artırılması, sosial fondlara ödənişlərin azaldılması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İnvestisiyaların vergi stimullaşdırılması sisteminin yaradılması tədbirlərinə aid deyil: (Çəki: 1)

- ☐ gəlirdən vergi normalalarının aşağı salınması, vergi tətillərin verilməsi
 - ☐ amortizasiya ayırmalarının məbləğinin artırılması, sosial fondlara ödənişlərin azaldılması
 - ☐ xarici investorların cəlb edilməsi üçün vergi stimulları kompleksinin işlənməsi
 - ☐ vergi güzəştlərinin tətbiqinin ölkə iqtisadiyyatına inteqral effektinin qiymətləndirilməsi
 - ☒ şirkətlərə ixracı dəstəkləyən vergilərdən azad fondlar yaratmağa icazə verilməsi
-

Sual: İnvestisiyalar üçün cəlbedici tarif şərtlərinin yaradılması üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☒ xarici investorlar üçün gömrük tariflərinin səviyyələrinin aşağı salınması
 - ☐ təbii inhisarlar və mənzil –kommunal təsərrüfatı xidmətlərinin iqtisadi əsaslandırılmış tariflərinin məqsədli qiymətlərinin yaradılması üçün audit həyata keçirilməsi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☐ təbii inhisarların yerli təşkilatlarının cari xərclər və investisiyalarının ölçülərinin əsaslılığına nəzarət sisteminin yaradılması
-

Sual: Aşağıdakılardan hansı investisiyalar üçün cəlbədicə tarif şərtlərinin yaradılması üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ xarici investorlar üçün gömrük tariflərinin səviyyələrinin aşağı salınması
 - ☒ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☐ tariflərin tətbiqi zamanı xüsusi güzəştlərin nəzərdə tutulması
 - ☐ xarici investorlar üçün gömrük rüsumlarının ödənilməsinə uzun müddətli möhlət verilməsi
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: İnvestisiyalar əsasında istehsal olunmuş məhsula tələbin stimullaşdırılması tədbirlərinə aid deyil: (Çəki: 1)

- ☐ dövlət və bələdiyyə ehtiyacları üçün malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün sifarişlərin yerləşdirilməsinin uzunmüddətlə planlarının işlənməsi və qəbulu
 - ☐ investorlarla müvafiq dövlət strukturlarının fəaliyyətinin koordinasiyası
 - ☐ məqsədli istehsal klasterlərinin yaradılması və inkişafının dəstəklənməsi
 - ☒ əhəlinin alıcılıq qabiliyyətini yüksəltmək üçün kreditlər verilməsinin təşkili
 - ☐ xarici investisiyalar əsasında istehsal olunan məhsulların sərgi və yarmarkalarının təşkili
-

Sual: Aşağıdakılardan hansı investisiyalar əsasında istehsal olunmuş məhsula tələbin stimullaşdırılması tədbirlərinə aiddir? (Çəki: 1)

- ☐ kiçik və orta biznes nümayəndələri də daxil olmaqla investorlar üçün yerli təchizatçıların tapılmasına yardım göstərilməsi
 - ☐ təchizatçıların investorun son məhsulun istehsalı texnologiyasına qoşulmasına yardım göstərilməsi
 - ☐ investorlarla inzibati rəhbərlik arasında operativ və effektiv qarşılıqlı əlaqənin təmin edilməsi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☒ məqsədli istehsal klasterlərinin yaradılması və inkişafının dəstəklənməsi
-

Sual: Xarici investisiyalı istehsalın təchizatçılarla təmin edilməsi üzrə tədbirlərə aid deyil: (Çəki: 1)

- ☐ təchizatçıların texnologiyalarının formalaşdırılması və inkişafı mərkəzinin yaradılması

- ☐ kiçik və orta biznes nümayəndələri də daxil olmaqla investorlar üçün yerli təchizatçıların tapılmasına yardım göstərilməsi
 - ☐ təchizatçıların investorun son məhsulun istehsalı texnoloji xəttinə qoşulmasına yardım göstərilməsi
 - ☒ investorların lazımi xammal və materiallarla təchizatının dövlət tərəfindən həyata keçirilməsi
 - ☐ yerli təchizatçıların investorların meydana çıxan tələblərinə operativ adaptasiyasına yönəlmiş özünütənzimləyən təşkilatının yaradılması
-

Sual: Aşağıdakılardan hansı xarici investisiyalı istehsalın təchizatçılarla təmin edilməsi üzrə tədbirlərə aiddir? (Çəki: 1)

- ☐ investorların lazımi xammal və materiallarla təchizatının dövlət tərəfindən həyata keçirilməsi
 - ☒ təchizatçıların investorun son məhsulun istehsalı texnoloji xəttinə qoşulmasına yardım göstərilməsi
 - ☐ xarici investor üçün material tədarük edən təchizatçılara vergi güzəştlərinin tətbiqi
 - ☐ resursla təchiz edən təşkilatların şəbəkələrinə qoşulma prosedurlarının sadələşdirilməsi
 - ☐ investorlarla müvafiq dövlət strukturlarının fəaliyyətinin koordinasiyası
-

Sual: Xarici investorların hüquq və maraqlarına dövlət zəmanətinin verilməsi üsullarına aid deyil: (Çəki: 1)

- ☐ konstitusiya və ya xüsusi qanunvericilik aktları əsasında
 - ☒ xarici investorla dövlət arasında imzalanmış müqavilə əsasında
 - ☐ xarici investisiyaların qarşılıqlı müdafiəsi və həvəsləndirilməsi haqda ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlər çərçivəsində
 - ☐ investisiya mübahisələrinin tənzimlənməsi haqda konvensiyalarda iştirak etmək yolu ilə
-

Sual: Birge müəssisələrin geniş yayılmasına səbəb olan üstünlüklərə aid deyil: (Çəki: 1)

- ☐ inzibati idarəetmə və satış xərclərinə qənaət olunması
 - ☒ yerli sahibkarın ölkə daxilindəki əlaqələrindən yararlanmaq imkanının mövcudluğu
 - ☐ çatışmayan istehsal güclərinin tərəf müqabilin müəssisəsi hesabına əldə olunması imkanı
 - ☐ tərəflərin birgə riski və birgə məsuliyyəti
 - ☐ tərəflərin təsərrüfat fəaliyyətinin bir və ya bir neçə sferada uzun müddətli əməkdaşlığa istiqamətlənməsi
-

Sual: Xarici investisiya fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsinin mühüm mənbələrinə aid deyil: (Çəki: 1)

- ☒ YUNKTAD-ın xarici investisiya fəaliyyətinin qaydaları haqda Kodeksi (1982-ci il)
- ☐ "İƏİT-nin kapitalın hərəkətinin liberallaşdırılması Kodeksi", 1992-ci il)
- ☐ "İƏİT-nin cari görünməyən əməliyyatların liberallaşdırılması Kodeksi" (1992-ci il)
- ☐ BYİB-nin "Birbaşa xarici investisiyaların tənzimlənməsi üzrə Rəhbərlik"

☐ Düzgün cavab yoxdur

Sual: İnvestisiya portfelini formalaşdırarkən investor bunu etməli deyil: (Çəki: 1)

- ☒ emitenti nəzərə almadan qiymətli kağızları gəlir səviyyəsinə görə seçməlidir
 - ☐ adekvat, yəni, minimal risk şəraitində maksimum gəlir gətirə bilən qiymətli kağızlar seçməlidir,
 - ☐ hansı emitentlərin qiymətli kağızlarına investisiya qoymağın daha əlverişli olduğunu müəyyən etməlidir,
 - ☐ investisiya portfelini şaxələndirməli, yəni, müxtəlif qiymətli kağızlara investisiya qoymalıdır. Bu risklərin səviyyəsini azaltmağa imkan verir.
-

Sual: İnvestisiya portfellerinin gəlir səviyyəsinə və risk dərəcəsinə görə növlərinə aid deyil: (Çəki: 1)

- ☐ artım portfeli
 - ☐ yüksək gəlir portfeli
 - ☒ aşağı risk portfeli
 - ☐ daimi gəlir portfeli
 - ☐ kombinə olunmuş portfel
-

Sual: Portfel investisiyalarının sistemativ risklərinə aid deyil: (Çəki: 1)

- ☐ qanunvericiliyin dəyişməsi riskləri,
 - ☐ inflyasiya riski
 - ☐ siyasi risk
 - ☐ valyuta riski,
 - ☒ müflisləşmə riski
-

Sual: Aşağıdakılardan hansı portfel investisiyalarının sistemativ risklərinə aiddir? (Çəki: 1)

- ☒ valyuta riski,
 - ☐ likvidlik riski,
 - ☐ kredit riski,
 - ☐ geri çağırılma riski,
 - ☐ əməliyyat riski
-

Sual: Portfel investisiyalarının qeyri- sistemativ risklərinə aid deyil: (Çəki: 1)

- ☐ selektiv risk
 - ☐ kredit riski,
 - ☒ faiz riski
 - ☐ geri çağırılma riski,
 - ☐ əməliyyat riski
-

Sual: Aşağıdakılardan hansı portfel investisiyalarının qeyri sistemativ risklərinə aiddir? (Çəki: 1)

- ☐ inflyasiya riski
- ☒ selektiv risk

- ☐ siyasi risk,
 - ☐ valyuta riski,
 - ☐ müflisləşmə riski
-

Sual: Valyuta tənzimləməsinin əsas məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ milli valyutanın əhəmiyyətinin artması ilə valyuta məzənnəsinin inflyasiya təzyiqinin azaldılması,
 - ☐ xarici valyutanın ölkəyə axınının stimullaşdırılması ,
 - ☐ ixracçıların valyuta gəlirlərinin ölkəyə qayıtmasına nəzarət,
 - ☐ sənaye məhsullarının ixracının həvəsləndirilməsi
 - ☒ milli valyutanın məzənnəsinin enməsinin qarşısının alınması
-

Sual: Valyuta tənzimləməsi və valyuta nəzarətinin əsas prinsiplərinə aid deyil: (Çəki: 1)

- ☒ Valyuta münasibətləri iştirakçılarının hüquq, azadlıq və qanuni maraqlarının müdafiəsi hüququnun təmin edilməsi;
 - ☐ valyuta tənzimləməsi sahəsində dövlət siyasətinin reallaşdırılmasında iqtisadi vasitələrin prioritetliyi,
 - ☐ dövlət və onun orqanlarının rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarına yersiz müdaxiləsinə yol verilməməsi,
 - ☐ dövlətin daxili, xarici və valyuta siyasətinin vəhdəti,
 - ☐ valyuta tənzimləməsi və valyuta nəzarəti sisteminin vahidliyi
-

Sual: Beynəlxalq valyuta əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar
 - ☐ valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi,
 - ☒ valyuta sərvətlərinin xarici banklarda depozitdə saxlanılması,
 - ☐ beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi
-

Sual: Cari valyuta əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın ölkəyə və ölkədən köçürülməsi;
 - ☐ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
 - ☒ 180 gündən artıq olmayan müddətə xarici banka depozit qoyulması,
 - ☐ əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən köçürülməsi
-

Sual: Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aid deyil: (Çəki: 1)

- ☐ birbaşa investisiyalar,
- ☐ qiymətli kağızların əldə edilməsi;
- ☒ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
- ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;

☐ müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi

Sual: Aşağıdakılardan hansı valyuta məzənnəsinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- ☐ inflyasiyanın tempi,
 - ☒ müxtəlif ölkələrdə adambaşına düşən ÜDM-in səviyyəsi
 - ☐ müxtəlif ölkələrdə faiz dərəcələrindəki fərq,
 - ☐ Tədiyyə balansının vəziyyəti
 - ☐ Milli və beynəlxalq bazarlarda valyutaya inam dərəcəsi
-

Sual: Valyuta siyasətinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☒ valyuta ehtiyatlarından səmərəli istifadənin təmin olunması
 - ☐ valyuta böhranının aradan qaldırılması,
 - ☐ valyuta stabilliyinin təmin olunması,
 - ☐ valyutanın dövrəliyinə keçidin təmin olunması,
 - ☐ valyuta əməliyyatlarının liberallaşdırılması
-

Sual: Diskont siyasəti nədir ? (Çəki: 1)

- ☐ valyuta ehtiyatlarının etibarlı banklarda saxlanması,
 - ☒ mərkəzi bank tərəfindən uçot dərəcələrinin dəyişdirilməsi,
 - ☐ mərkəzi bank tərəfindən ixracçıların valyuta gəlirlərinin yüksək məzənnə ilə alınması,
 - ☐ mərkəzi bank tərəfindən dövriyyədə milli valyutanın miqdarının artırılması,
 - ☐ valyuta ehtiyatlarından gəlir götürmək məqsədi ilə yüksək faizlə kreditlər verilməsi,
-

Sual: Valyuta ehtiyatlarının diversifikasiyası nədir? (Çəki: 1)

- ☐ mərkəzi bank tərəfindən uçot dərəcələrinin dəyişdirilməsi,
 - ☐ mərkəzi bank tərəfindən ixracçıların valyuta gəlirlərinin yüksək məzənnə ilə alınması,
 - ☐ mərkəzi bank tərəfindən dövriyyədə milli valyutanın miqdarının artırılması,
 - ☒ valyuta ehtiyatlarının strukturuna müxtəlif valyutaların daxil edilməsi,
 - ☐ valyuta ehtiyatlarından gəlir götürmək məqsədi ilə yüksək faizlə kreditlər verilməsi,
-

Sual: Valyuta məhdudiyyətlərinin məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ tədiyyə balansının tarazlaşdırılması,
 - ☐ valyuta məzənnəsinin sabit saxlanması,
 - ☒ fiziki şəxslərin əlində çoxlu miqdarda valyuta toplanmasının qarşısının alınması,
 - ☐ cari və strateji məsələlərin həlli üçün valyuta sərvətlərinin dövlətin əlində cəmləşməsi.
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Valyuta məhdudiyyətlərinin formalarına aid deyil (Çəki: 1)

- ☒ fiziki şəxslərin nəqd şəkildə saxalaya biləcəkləri xarici valyutanın miqdarının məhdudlaşdırılması,
 - ☐ valyuta əməliyyatlarının lisenziyalandırılması
 - ☐ xarici ixracçılara ölkədə malların satışından əldə etdikləri vəsaitlər üzərində sərəncam vermə hüquqlarının məhdudlaşdırılması,
 - ☐ ixracçıların valyuta gəlirlərinin tam və ya qismən mərkəzi banka və ya mərkəzi bankdan valyuta lisenziyası almış müvəkkil banklara satması tələbi,
 - ☐ idxalçılar tərəfindən qabaqcadan xarici valyuta almasının məhdudlaşdırılması
-

Sual: Aşağıdakılardan hansı valyuta məhdudiyyətlərinin formalarına aid deyil: (Çəki: 1)

- ☐ malların xaricə milli valyutaya satılmasının qadağan olunması,
 - ☐ bəzi malların idxalının xarici valyuta ilə ödənişinin qadağan olunması,
 - ☒ valyuta məzənnəsinin dəyişdirilməsinin qadağan olunması,
 - ☐ valyuta hesablarının tam və ya qismən dondurulması,
 - ☐ valyutanın dövrəliyinin məhdudlaşdırılması
-

Sual: Valyuta nəzarəti orqanlarının funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ bütün rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasında icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək,
 - ☐ Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək,
 - ☐ rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlamaq,
 - ☒ rezident və qeyri rezidentlərin valyuta gəlirlərindən vergi ödəmələrinə nəzarət etmək,
 - ☐ rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək
-

Sual: Beynəlxalq hesablaşmaların xarakterik xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq hesablaşmalar zamanı bir neçə valyutadan istifadə olunur;
 - ☐ beynəlxalq hesablaşmalar milli qanunvericilik aktları və eləcə də beynəlxalq
 - ☐ beynəlxalq hesablaşmalar unifikasiya obyektidir;
 - ☒ beynəlxalq hesablaşmalar beynəlxalq banklar tərəfindən həyata keçirilir
-

Sual: Beynəlxalq Valyuta fondunun məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ beynəlxalq valyuta əməkdaşlığının dəstəklənməsi,
 - ☐ beynəlxalq ticarətin genişlənməsi və balanslaşdırılmış inkişaf üçün əlverişli şəraitin yaradılması,
 - ☐ valyuta məzənnələrinin sabilliyinin təmin olunması, valyuta münasibətlərinin dəstəklənməsi və valyutaların devalvasiyasına imkan verilməsi,
 - ☒ üzv dövlətlərin valyuta ehtiyatlarının saxlanması yardım göstərilməsi.
 - ☐ üzv dövlətlərin ödəniş balanslarındakı kəsirin aradan qaldırılmasına yardım göstərilməsi
-

Sual: Beynəlxalq Hesablaşmalar Bankının məqsədlərinə aid deyil: (Çəki: 1)

- ☐ mərkəzi banklar arasında əməkdaşlığın inkişafına yardım göstərilməsi,
 - ☒ üzv dövlətlərin iqtisadiyyatının inkişafına yardım göstərilməsi üçün müvəqqəti maliyyə vəsaitinin ayrılması,
 - ☐ beynəlxalq maliyyə əməliyyatları üçün yeni imkanlar yaradılması,
 - ☐ beynəlxalq maliyyə əməliyyatlarının həyata keçirilməsi zamanı üzvlərlə arasındakı müqavilə əsasında agent və ya müvəkkil şəxs qismində çıxış etmək.
-

Sual: Aşağıdakılardan hansı gömrük ekspertizasının məqsədlərinə aid deyil? (Çəki: 1)

- ☐ malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi;
 - ☒ malların ölkəyə gətirilmə məqsədlərinin müəyyən edilməsi;
 - ☐ malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;
 - ☐ radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;
 - ☐ malların gömrük dəyərinin təyin olunması;
-

Sual: Gömrük ekspertizasının obyektlərinə aid deyil: (Çəki: 1)

- ☐ qaçaqmalçılıq və gömrük qaydalarının pozulması obyektləri
 - ☐ malları müşayiət edən sənədlər
 - ☒ gömrük sərhəddindən keçirilən mallar və nəqliyyat vasitələrinin ola biləcəyi yerlər
 - ☐ gömrük sərhəddindən keçirilən mallar və predmetlər
 - ☐ gömrük sərhəddindən keçirilən mallardan götürülmüş nümunələr
-

Sual: Aşağıdakılardan hansı gömrük ekspertizasının predmetinə aid deyil? (Çəki: 1)

- ☐ malların gömrük dəyərinin və bazar qiymətinin müəyyən olunması
 - ☐ malın xarakterinin – lisenziyalasdırılan, aksiz vergisinə cəlb olunan və ya ikili təyinatlı
 - ☐ malın mənşə ölkəsinin müəyyən olunması
 - ☐ məhsulun çıxım normasının təyin edilməsi və malda xammalın eyniləşdirilməsi
 - ☒ malın miqdarının müəyyən olunması
-

Sual: İqtisadi artımın nəticəsi aşağıdakılardan hansında birbaşa öz əksini tapmır? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının səviyyəsində;
 - ☐ istehsal olunan ümumi məhsulun həcmində artmasında;
 - ☐ ÜDM-un adambaşına düşən miqdarının artmasında
 - ☒ ölkənin təbii sərvətlərində;
 - ☐ əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artmasında;
-

Sual: İqtisadiyyatda iqtisadi artımı şərtləndirən keyfiyyət parametrlərinə hansı aid deyil? (Çəki: 1)

- ☐ istehsal amillərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsi;
- ☐ yeni texnologiyanın tətbiqi;
- ☐ İnfrastrukturun və xidmət sahələrinin inkişafı;
- ☐ istehsalda əmək məhsuldarlığının artması;

☒ əhalinin artımı.

Sual: İqtisadiyyatın tənzimlənməsində pul-kredit siyasəti alətlərinə üstünlük verən "Monetarizm" nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- ☐ Adam Smit;
 - ☒ Milton Fridmen;
 - ☐ Karl Marks;
 - ☐ Vasiliy Leontyev;
 - ☐ Lüdviq Erxard.
-

Sual: Milli iqtisadiyyatın keyfiyyət xarakteristikasına aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının səviyyəsi;
 - ☐ istehsalın kapitalla təchiz olunması;
 - ☒ ÜDM-in həcmi;
 - ☐ istehsalın əməktutumu;
 - ☐ ÜDM-in adambaşına düşən həcmi.
-

Sual: Xarici iqtisadi əlaqələrin vəziyyətini xarakterizə edən əsas göstəricilərə hansını aid etmək olmaz? (Çəki: 1)

- ☐ əmtəə və xidmətlərin ixrac kvotasını;
 - ☐ əmtəələrin xarici ticarətinin quruluşunu
 - ☐ ölkənin kapitalın, texnologiyanın, işçi qüvvəsinin beynəlxalq hərəkətindəki iştirakını;
 - ☒ ölkə əhalisinin artımını;
 - ☐ təsərrüfatın açıqlığı səviyyəsini.
-

Sual: Xarici iqtisadi siyasət alətlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ beynəlxalq qiymətlər;
 - ☐ beynəlxalq miqyasda borc faizi;
 - ☐ işçi qüvvəsinin hərəkəti;
 - ☐ valyuta məzənnəsi;
 - ☒ ölkədə sənaye istehsalının həcmi.
-

Sual: Dünya valyuta bazarında valyuta məzənnəsinin formalaşmasına təsir edən amillərdən hansı uzunmüddətli deyil? (Çəki: 1)

- ☐ Ölkədə əmək məhsuldarlığının səviyyəsi;
 - ☐ ÜMM-un uzunmüddətli artım tempi;
 - ☐ Ölkənin dünya ticarətində və xarici investisiyalarda yeri və rolu;
 - ☒ Faiz dərəcəsi;
 - ☐ Ölkənin ixrac kvotası.
-

Sual: Dünya valyuta bazarında valyuta məzənnəsinin formalaşmasına təsir edən amillərdən hansı ortamüddətli deyil? (Çəki: 1)

- ☐ ölkənin tədiyyə balansının vəziyyəti;

- ☐ uzunmüddətli kapitalın hərəkəti balansı;
 - ☒ ölkədə daxili qiymətlərin artması sürəti, faiz dərəcəsi;
 - ☐ dövlət maliyyəsinin vəziyyəti, ölkədə əmək məhsuldarlığının səviyyəsi;
 - ☐ hökumətin və bankların müdaxiləsi.
-

Sual: Müqayisəli istehsal xərcləri nəzəriyyəsi ilk dəfə hansı iqtisadçı tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

- ☐ Milton Fridmen;
 - ☒ David Rikardo;
 - ☐ Vasiliy Leontyev;
 - ☐ Adam Smit;
 - ☐ Leon Valras.
-

Sual: Aşağıdakı ifadələrdən hansı düzgündür? (Çəki: 1)

- ☐ Beynəlxalq əmək bölgüsü beynəlxalq ticarətin bir formasıdır və onun daxili məzmununu əks etdirir;
 - ☒ Beynəlxalq kooperasiya beynəlxalq əmək bölgüsünün bir formasıdır və onun daxili məzmununu əks etdirir;
 - ☐ Beynəlxalq kooperasiya beynəlxalq ixtisaslaşmanın bir formasıdır və onun daxili məzmununu əks etdirir;
 - ☐ Beynəlxalq kooperasiya beynəlxalq ticarətin bir formasıdır və onun daxili məzmununu əks etdirir;
 - ☐ Beynəlxalq ixtisaslaşma beynəlxalq ticarətin bir formasıdır və onun daxili məzmununu əks etdirir;
-

Sual: C.M. Keynsə görə ölkədə səmərəli tələbi stimullaşdırmaq üçün lazımdır: (Çəki: 1)

- ☒ dövlət xərclərini artırmaq;
 - ☐ vergi dərəcələrini yüksəltmək;
 - ☐ dövlət sifarişlərini azaltmaq;
 - ☐ dövlət büdcəsini ixtisar etmək;
 - ☐ kredit faizini azaltmaq.
-

Sual: Bazarın "barometri" nəyi adlandırırlar? (Çəki: 1)

- ☐ bankları;
 - ☒ birjanı;
 - ☐ pul kütləsini;
 - ☐ vergiləri;
 - ☐ dövlət büdcəsini.
-

Sual: Aşağıdakılardan hansı xarici iqtisadi siyasətin predmetinə aid deyil? (Çəki: 1)

- ☐ İxracın stimullaşdırılması;
- ☐ İdxalın məhdudlaşdırılması;
- ☐ Xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsi;
- ☒ firmanın gəlir siyasəti;

☐ miqrasiya kvotasının müəyyənləşdirilməsi.

Sual: "Holland sindromu"nın mahiyyəti nədir? (Çəki: 1)

- ☐ neft gəlirlərinin məqsədyönlü istifadəsi nəticəsində iqtisadiyyatın yüksəlişi;
 - ☒ neft gəlirlərindən düzgün istifadə edilməməsi nəticəsində iqtisadiyyatda struktur böhranının baş verməsi;
 - ☐ ölkənin neft sənayesinə xarici şirkətlərin buraxılmaması;
 - ☐ dünya bazarında neftin qiymətinin formalaşması mexanizmi;
 - ☐ ölkə iqtisadiyyatında neft sənayesinin az yer tutması.
-

Sual: Milli valyutanın məzənnəsi aşağı düşəndə nə baş verir? (Çəki: 1)

- ☐ milli məhsulların dünya bazarında rəqabət qabiliyyətliliyi azalır;
 - ☐ idxal məhsullarının ölkədə rəqabət qabiliyyətliliyi artır;
 - ☒ milli məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi artır;
 - ☐ ölkədə ixrac yönümlü istehsal sahələrinin stimulları azalır;
 - ☐ əhalinin real gəlirləri artır.
-

Sual: Milli valyutanın məzənnəsi qalxanda nə baş verir? (Çəki: 1)

- ☒ milli məhsulların dünya bazarında rəqabət qabiliyyətliliyi azalır;
 - ☐ ölkədə ixrac yönümlü istehsal sahələrinin stimulları artır;
 - ☐ idxal məhsullarının ölkədə rəqabət qabiliyyətliliyi azalır;
 - ☐ milli məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi artır;
 - ☐ əhalinin real gəlirləri azalır.
-

Sual: Aşağıdakı amillərdən işçi qüvvəsinin beynəlxalq miqrasiyasına hansı birbaşa təsir göstərmir: (Çəki: 1)

- ☐ ayrı-ayrı ölkələrdə işçi qüvvəsinə olan tələbat;
 - ☐ müxtəlif ölkələrdə əhalinin həyat səviyyəsi;
 - ☐ işçi qüvvəsinin miqrasiyasına ayrı-ayrı ölkələrdə olan məhdudiyyətlər və limitlər;
 - ☐ ayrı-ayrı ölkələrdə işçi qüvvəsinin kəmiyyəti və keyfiyyəti;
 - ☒ ölkənin tədiyyə balansının vəziyyəti.
-

Sual: QATT-ın əsasında hansı təşkilat yaradılmışdır? (Çəki: 1)

- ☐ Dünya Gömrük Təşkilatı;
 - ☐ Dünya Turizm Təşkilatı;
 - ☐ Beynəlxalq Valyuta Fondu;
 - ☒ Dünya Ticarət Təşkilatı;
 - ☐ Nyu-York Fond Birjası.
-

Sual: Xarici ticarətin tənzimlənməsinin qeyri-tarif vasitələrinə hansılar aid deyil? (Çəki: 1)

- ☐ müəyyən fəaliyyət növlərinin lisenziyalasdırılması;
- ☐ xarici ticarətdə kvotaların tətbiq edilməsi;
- ☐ idxalın məhdudlaşdırılması;

- ☒ gömrük rüsumları, əlavə dəyər vergisi;
 - ☐ müəyyən növ məhsulların ixracına qadağa qoyulması
-

Sual: Stimullaşdırıcı pul-kredit siyasətinə hansı tədbir aiddir? (Çəki: 1)

- ☐ pul kütləsinin artımı;
 - ☒ mərkəzləşdirilmiş kreditlərə görə faiz dərəcəsinin azalması;
 - ☐ büdcə xərclərinin artması;
 - ☐ mənfəət vergisinin azalması;
 - ☐ qızıl-valyuta ehtiyatlarının artması.
-

Sual: Pul-kredit siyasətinin alətlərinə aid deyil: (Çəki: 1)

- ☐ Pul emissiyası;
 - ☒ vergi dərəcələrinin dəyişdirilməsi;
 - ☐ Mərkəzi Bankın uçot dərəcəsinin dəyişdirilməsi;
 - ☐ Açıq bazarda əməliyyatlar;
 - ☐ Məcburi ehtiyat normasının dəyişdirilməsi.
-

Sual: Monetar siyasət nələri əhatə etmir? (Çəki: 1)

- ☐ pul-kredit siyasəti;
 - ☐ məzənnə siyasəti;
 - ☐ valyuta siyasəti;
 - ☐ uçot faiz dərəcəsi siyasəti;
 - ☒ büdcə-vergi siyasəti.
-

Sual: Müxtəlif ölkələrin antiinhisar qanunlarının ümumi məqsədlərinə hansı aid deyil? (Çəki: 1)

- ☐ rəqabətin qorunması və genişləndirilməsi;
 - ☐ bazarda inhisar mövqə tutmuş firmalar üzərində nəzarət;
 - ☒ qiymətlər üzərində nəzarət;
 - ☐ bazarların liberallaşdırılması və ticarətin təşviqi;
 - ☐ istehlakçıların hüquqlarının qorunması.
-

Sual: Xarici iqtisadi fəaliyyətdə idxalçı üçün valyuta riski nədən ibarətdir? (Çəki: 1)

- ☐ milli valyutanın məzənnəsinin qalxmasından
 - ☒ milli valyutanın məzənnəsinin aşağı düşməsindən;
 - ☐ əmtəələrin qiymətlərinin daxili bazarda qalxmasından;
 - ☐ xarici valyutanın qiymətinin aşağı düşməsindən;
 - ☐ idxala tələbatın artmasından.
-

Sual: Xarici iqtisadi fəaliyyətdə ixracatçı üçün valyuta riski nədən ibarətdir? (Çəki: 1)

- ☒ milli valyutanın məzənnəsinin qalxmasından;
- ☐ milli valyutanın məzənnəsinin aşağı düşməsindən;
- ☐ xarici bazarlarda əmtəələrin qiymətlərinin qalxmasından;
- ☐ ixrac olunan mallara tələbatın artmasından;

☐ xarici valyutanın qiymətinin qalxmasından .

Sual: Aşağıdakılardan beynəlxalq iqtisadi integrasiyanın əsas formalarına hansı aid deyil? (Çəki: 1)

- ☐ Azad ticarət zonasının yaradılması;
 - ☐ Gömrük ittifaqının yaradılması;
 - ☐ Kapital, işçi qüvvəsi və əmtəələrin sərbəst hərəkəti
 - ☒ Vahid vergi siyasətinin həyata keçirilməsi;
 - ☐ Vahid Valyuta İttifaqının yaradılması.
-

Sual: Azad iqtisadi zonaların ayrı-ayrı növlərini birləşdirən ümumi cəhət hansıdır? (Çəki: 1)

- ☐ onların hamısının vergilərdən azad olması;
 - ☒ onların hamısında müxtəlif növ güzəştlərin tətbiq edilməsi;
 - ☐ onların hamısının adada yerləşməsi;
 - ☐ onların hamısının müstəqil dövlət olması;
 - ☐ onların hamısında inzibati məhdudiyyətlərin olması.
-

Sual: İqtisadi siyasətin həyata keçirilməsi mexanizminin iqtisadi alətlərinə hansı aid deyil? (Çəki: 1)

- ☐ Tələb-təklif;
 - ☐ Kapitalın cəmlənməsi;
 - ☐ Pul-kredit;
 - ☒ Hüquqi infrastrukturun yaranması;
 - ☐ Bazar proseslərini tənzimləyən vasitələr.
-

Sual: İşçi qüvvəsinin miqrasiyasının formalarının təsnifləşdirilməsinə hansı əlamət aid deyil? (Çəki: 1)

- ☐ Hərəkət istiqamətinə görə;
 - ☒ ərazi əhatəsinə görə;
 - ☐ Miqrantların ixtisas səviyyəsinə görə;
 - ☐ Qanuniliyinə görə;
 - ☐ Kəmiyyətinə görə
-

Sual: Devalvasiya iqtisadiyyata necə təsir göstərmir? (Çəki: 1)

- ☐ Milli gəliri artırır;
 - ☐ İxracın real həcmi artırır;
 - ☐ İdxalın həcmi azaldır;
 - ☐ Yeni iş yerləri yaranır;
 - ☒ İnflyasiyanın səviyyəsi azalır.
-

Sual: Devalvasiya iqtisadiyyata necə təsir göstərir? (Çəki: 1)

- ☐ Milli gəlir azalır;
- ☐ İxracın real həcmi azaldır;

- ☐ İdxalın həcmi artırır;
 - ☐ İşsizliyin səviyyəsi artır;
 - ☒ İnflyasiyanın səviyyəsi azalır.
-

Sual: Kapitalın beynəlxalq hərəkətinin dünya təsərrüfatının inkişafında oynadığı rol hansında öz əksini tapmır? (Çəki: 1)

- ☐ Ölkələrarası xarici iqtisadi və siyasi əlaqələrin güclənməsində;
 - ☐ Ölkələrin xarici ticarət dövriyyəsinin artmasında;
 - ☐ İqtisadi inkişafın sürətlənməsində;
 - ☒ Ölkələrin demoqrafik artımında;
 - ☐ İstehsalın həcmi artmasında.
-

Sual: Leon Valrasın "qaydası"na görə: (Çəki: 1)

- ☐ Ölkənin ixracının həcmi aktivlərin xalis satışına bərabərdir;
 - ☒ Ölkənin idxalının dəyəri ixracın dəyərinin, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir;
 - ☐ İxracdan aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəmini çıxdıqda idxalın həcmi alınır;
 - ☐ Ölkənin idxalının həcmi xarici ticarət saldosunun, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir;
 - ☐ Ölkənin xarici ticarətinin həcmi onun ixracının, idxalının, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin məbləği çıxılmaqla cəminə bərabərdir.
-

Sual: Valras qanununa görə dünya ticarətindəki disbalans nə ilə kompensasiya edilməlidir? (Çəki: 1)

- ☐ İşçi qüvvəsinin hərəkəti ilə;
 - ☒ Kapitalın hərəkəti ilə;
 - ☐ İstehsalın həcmi artması ilə;
 - ☐ Qızıl-valyuta ehtiyatlarının artımı ilə;
 - ☐ İstehlakın həcmi azalması ilə;
-

Sual: Sahibkar kapitalı ... (Çəki: 1)

- ☐ Faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir;
 - ☒ Mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir;
 - ☐ Mülkiyyət hüququ verməyən vəsaitdir;
 - ☐ Yalnız portfel formasında yatırılan vəsaitdir;
 - ☐ Yalnız xidmət sahələrinə yatırılan vəsaitdir.
-

Sual: Borc kapitalı ... (Çəki: 1)

- ☐ Yalnız portfel formasında yatırılan vəsaitdir;
- ☐ Mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir;
- ☐ Yalnız birbaşa yatırılan vəsaitdir;
- ☒ Faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir;

☐ Yalnız xidmət sahələrinə yatırılan vəsaitdir.

Sual: Kapitalı idxal edən ölkə üçün birbaşa investisiyalar digər beynəlxalq iqtisadi əməkdaşlıq formalarına nisbətən hansı üstünlüyü yaratmışdır? (Çəki: 1)

- ☐ Onlar əmtəə və xidmət istehsalına kapital qoyuluşunun sabit mənbəyi kimi çıxış edirlər;
 - ☐ Texniki yardım, nou-hau, idarəetmənin və marketinqin qabaqcıl metodlarının transfertlərini təmin edirlər;
 - ☐ Xarici investisiyalar xarici borclardan və kreditlərdən fərqli olaraq ölkənin xarici borcuna əlavə yük olmur;
 - ☐ Birbaşa xarici investisiyalar milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha səmərəli inteqrasiyasına şərait yaradır;
 - ☒ Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri-ədalətli rəqabət əsasında daxili bazardan sıxışdırır.
-

Sual: Aşağıdakılardan hansı birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir sırasına aid deyil: (Çəki: 1)

- ☐ TMŞ-lərin filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarının artımına səbəb olur ki, bu da əmək məhsuldarlığının artımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir;
 - ☐ Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır;
 - ☐ Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir;
 - ☐ Transmilli şirkətlər filiallarının potensial zərərlerini tam örtmək qabiliyyətinə malikdirlər;
 - ☒ Transmilli şirkətlər milli şirkətlərə qeyri-ədalətli rəqabət şəraiti yaratmışdır.
-

Sual: Aşağıdakılardan hansı birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsirlər sırasına aid deyil: (Çəki: 1)

- ☐ Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır;
 - ☐ Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi;
 - ☐ Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri-ədalətli rəqabət əsasında daxili bazardan çıxara bilər;
 - ☐ Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edərsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər;
 - ☒ Uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər.
-

Sual: Ölkəyə xarici investisiyaların axınının stimullaşdırılması tədbirlərinə hansı aid deyil? (Çəki: 1)

- ☐ Liberal valyuta siyasəti;
 - ☐ Dövlət zəmanətinin təqdim edilməsi;
 - ☐ Xarici investisiyaların sığortalanması;
 - ☐ İkiqat vergiqoymanın aradan qaldırılması;
 - ☒ Sosial siyasətin təkmilləşdirilməsi.
-

Sual: Xarici kapital qoyuluşlarının risk dərəcələrini və onların ölkədə səmərəli istifadə edilməsi imkanlarını müəyyən edən iqtisadi, siyasi, hüquqi, sosial və s. amillərin məcmusu necə adlanır? (Çəki: 1)

- ☐ Maliyyə riskləri;
 - ☐ Vergi yükü;
 - ☐ İnvestisiya saldosu;
 - ☒ İnvestisiya iqlimi;
 - ☐ İnvestisiya siyasəti.
-

Sual: Dünya Bankının məqsədlərinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- ☐ sağlamlıq və təhsil sahələrinə diqqət vasitəsilə əhəlinin inkişafını təmin etmək;
 - ☐ yoxsulluğu aradan qaldırmaq məqsədilə sosial inkişaf, idarəçilik və institutlaşdırma sahələrinə yardım etmək;
 - ☐ hökumətlərin keyfiyyətli, aydın və şəffaf xidmət göstərməsinə şərait yaratmaq;
 - ☐ ətraf mühiti mühafizə etmək, özəl biznesin inkişafını dəstəkləmək;
 - ☒ Xarici iqtisadi fəaliyyəti tənzimləmək.
-

Sual: Xarici iqtisadi fəaliyyətlə məşğul olarkən mümkün risklər sırasına adətən hansı daxil edilmir? (Çəki: 1)

- ☐ siyasi risklər;
 - ☐ kommersiya riskləri;
 - ☐ vergi riskləri;
 - ☐ valyuta riskləri;
 - ☒ Məşğulluq riskləri.
-

Sual: Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına aşağıdakı elementlərdən hansı daxil edilməmişdir? (Çəki: 1)

- ☐ dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi;
 - ☐ Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması, azərbaycançılıq ideyasının təşviqi;
 - ☐ vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və əsas azadlıqlarının təmin olunması;
 - ☐ demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi, asayişin təmin edilməsi yolu ilə dövlətin funksiyalarının yerinə yetirilməsinin gücləndirilməsi, əhəlinin təhlükəsizliyinin qorunması;
 - ☒ beynəlxalq öhdəlikləri yerinə yetirmək, global və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın qarşısının alınması.
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasına daxil deyildir? (Çəki: 1)

- ☐ separatçılıq, etnik, siyasi və dini ekstremizm;
- ☐ terrorçuluq və kütləvi qırğın silahlarının yayılması;
- ☐ regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq;
- ☐ Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət;

☒ Xarici iqtisadi fəaliyyət.

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasına daxil deyildir? (Çəki: 1)

- ☐ xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;
 - ☐ iqtisadi qeyri-sabitlik;
 - ☐ peşəkar insan ehtiyatlarının çatışmazlığı;
 - ☐ regional hərbiləşdirmə, ekoloji problemlər;
 - ☒ tam məşğulluq.
-

